

FƏXRƏDDİN YADİGAR  
(VEYSƏLLİ)

MİRZƏ ŞƏFI VАЗEH  
VƏ BODENŞTEDT:  
yozmalar və faktlar

Az 2010  
176

FƏXRƏDDİN YADİGAR.  
(VEYSƏLLİ)

86462

MİRZƏ ŞƏFI VAZEH  
VƏ BODENŞTEDT:

YÖZMALAR VƏ FAKTLAR

256362 - Nəm.  
256363 - 0.0.2

88506

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

BAKİ-2010



Elmi redaktoru: Filol. e.d. prof. **Q.H. Quliyev**  
Rəyçi: Dos. **B. Həsənli**

Fəxrəddin Yadigar. Mirzə Şəfi Vazeh və Bodenstedt. Bakı,  
«Təhsil» NPM, 2010. səh. 156

Kitabda Mirzə Şəfi və Fridrix fon Bodenstedt əlaqələri  
geniş şərh olunur, indiyə qədər ədəbiyyatşünaslığımıza bəlli  
olmayan məqamlar alman mənbələri əsasında araşdırılaraq  
təhlil olunur.

F  $\frac{0033183}{700122}$  - 2010

© «Təhsil» NPM, 2010

## KİTABIN İÇİNDƏKİLƏR

ÖN SÖZ.....	4
GİRİŞ.....	10
<b>I. FƏSİL. MIRZƏ ŞƏFI VAZEH HAQQINDA BİLDİKLƏRİMİZ.....</b>	14
I.1. Mirzə Şəfi Vazehin həyatı.....	14
I.2. F. fon Bodenstedt Mirzə Şəfi Vazeh haqqında.....	15
I.3. Mirzə Şəfi Vazehin yaradıcılığı haqqında.....	18
<b>II. FƏSİL F. FON BODENSTEDTİN MIRZƏ ŞƏFI HAQQINDA XATIRƏLƏRİ.....</b>	23
II.1. M. Şəfinin məhəbbəti haqqında.....	23
II.2. F. fon Bodenstedt M. Şəfinin dünyagörüşü haqqında.....	34
II.3. M.Şəfi bayram edir.....	39
II.4. M.Şəfi və müasirləri haqqında.....	46
II.5. M.Şəfinin fəlsəfi görüşləri haqqında.....	55
II.6. M.Şəfinin müdriklik kalamları.....	73
II.7. Mirzə Şəfi və Mirzə Yusif.....	79
<b>III. FƏSİL. F. FON BODENSTEDT HAQQINDA.....</b>	87
III.1 Alman mənbələri F.fon Bodenstedt haqqında.....	87
III.2. F. fon Bodenstedtin « etiraflarının » alt qatı.....	89
III.3. F. fon Bodenstedtə vətənində verilən qiymət.....	93
III.4. «M. Şəfi nəğmələri»nin Avropa həyatı.....	112
<b>IV.FƏSİL. MIRZƏ ŞƏFI VƏ FRİDRIX FON BODENSTEDT ƏLAQƏLƏRİ YENİDƏN GÜNDƏMƏ GƏLİR.....</b>	121
IV.1. Y.Mundhenk təzə nə deyir?.....	121
IV.2. Y.Mundhenk azərbaycandilli mənbələri araşdırma bilməyib.....	130
IV.3. Y.Mundhenkin gəldiyi nəticələr.....	142
<b>V.YEKUN NƏTİCƏ.....</b>	151
<b>VI.İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.....</b>	155

## ÖN SÖZ

Biz uzun illərdir Almanyanın və keçmiş SSRİ-nin mötəbər Saltikov-Şedrin (Leninqrad, indi S.-Peterburq), Lenin (Moskva) və Axundov (Bakı) kitabxanalarında ədəbiyyat tariximizin ən həssas və sirlərlə dolu məsələsindən birinə. M.Şəfi və F. fon Bodenştedt münasibətlərinə aydınlıq gətirmək üçün tələbəlik illərindən (1960-1965) bu yana araşdırmaclar aparmışıq. Bu araşdırmaclar təkan verən fikrin özüldündə mənşəcə alman, özü də tərcüməçi, səyyah və professor olan bir kəsin Mirzə Şəfi ilə bağlı əvvəl dediklərindən və yazdıqlarından üz چevirib həqiqi müəllifliyi öz adına çıxmazı, ədəbiyyat tariximizdə onun birmənali şəkildə plagiar adlandırılması fikrinə bu problemlə ilk tanışlıqdan inanmamaq durur. Mərhum tədqiqatçımız Ə.Seyidzadənin məlum əsərini hələ tələbə ikən dəfələrlə oxumuş, onun əsər boyu söylədiyi fikirlər məndə, sözün düzü, həmişə şübhə doğurmuşdu. Bu şübhələr məni tərk etmirdi. Bu minvalla mən LDU-da aspiranturada oxuyanda Saltikov-Şedrin kitabxanasında M.Şəfi mövzusu ilə bağlı xeyli dəyərli mənbələr topladım. Onların içərisində Fridrix fon Bodenştedtin qot əlifbası ilə çap etdirdiyi "Şərqdə min bir gün" (Tausend und ein Tag im Orient (1850) üçcildiyi xüsusi qeyd edilməlidir. (onun ikinci cildi Qafqaza, onun əsrarəngiz təbiətinə və insanlarına, xüsusilə də Mirzə Şəfiyə və ondan dərs aldığı üçillik təəssüratlarına, M.Şəfidən etdiyi coxsaylı şeir tərcümələrinə həsr olunmuşdur). Bu kitabı, necə deyərlər, birnəfəsə oxudum, ürəyimdə həmyerlimiz Ə.Seyidzadəyə qəzəblənir və ondakı nainsaflığı heç cür başa düşə bilmirdim. Mən trilogiyanın ikinci cildinin əlyazmamda üzünü çıxdıb (o zaman indiki texnologiya yox idi, kseroks eləmək sonraların nailiyyəti idi) özümlə götürdüm. Bakıya qayıdanan sonra M.F.Axundov adına kitabxananın xarici ədəbiyyat şöbəsinin müdürü mərhum F.Kərimovla tanışlıqda məni rahat buraxmayan məsələ barədə söhbətləşdik. Qeyd

edim ki, F.Kərimov alman dili mütəxəsisi idi. O, Ə.Seyidzadənin haqlı olduğunu ilk söhbətdə təsdiq etdi və F. fon Bodenştedtin hərçənd o qədər də böyük olmayan "Aus dem Nachlaß Mirza Schaffy's" (M.Şəfi irsindən) adlı kitabını tanışlıq üçün mənə verdi. Kitabı acgözlükla oxudum və yenə Ə.Seyidzadəyə inanmadım. F.fon Bodenştedt bu kitabında yazırkı ki, Mirzə Şəfi nəgmələrinin yaranması yalnız ona (F.fon Bodenştedtə-F.V.) minnətdar olmalıdır. Doğrudan da, o şeirləri M.Şəfi öz əli ilə yazıb ona verməyib, F. fon Bodenştedtə M.Şəfinin yazılı şəkildə təqdim etdiyi yalnız "Müdrikliyin açarı" toplusu olmuşdur ki, onun da taleyi bu günə qədər naməlum olaraq qalır. Yeri gəlmışkən, Azərbaycan Respublikası müstəqil dövlət olandan sonra müvafiq qurumlar daxili çəkişmələrə enerji və vaxt sərf etməkdənə, ədəbiyyatımızın tarixi üçün mühüm əhəmiyyət kəsb edən M.Şəfi problemilə bağlı F. fon Bodenştedtin dediklərinin ardınca gedib onun arxivinin öyrənilməsi ilə bağlı bir layihə həyata keçirсeydi, əla olardı. Mən 90-ci illərin əvvələrində o zaman "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru şair N.Həsənzadə ilə bu barədə danışmışdım. O da mənim layihəmi bəyənmişdi. Təəssüflər olsun ki, ittifaq dağıldı, maraqlar başqa istiqamətə yönəldi, ortalığa vəzifə davası düşdü və praktik olaraq bu layihəni həyata keçirmək bu gün də reallaşmamış olaraq qalır. Mirzə Şəfi və F.fon Bodenştedt əlaqələrindən doktorluq (prof. A.Bayramov) namizədlik (Q.Orucov) dissertasiyaları və çoxlu məqalə (məs. prof. V.Arzumanlı) yazılib, lakin "Müdrikliyin açarı" hələ də sərr olaraq qalır.

1977/78-ci tədris ilində Berlin universitetində oxuyarkən mən bu ölkənin müxtəlif kitabxanalarında araşdırmaclar apardım, saysız-hesabsız material topladım, ancaq F.fon Bodenştedtin arxivini AFR-in Hanover şəhərində olduğuna görə mən ora gedə bilmədim. O zamandan bu yana hər dəfə Almaniyada olanda (öz tədqiqatlarımla bağlı Almanyanın Akademik Mübadilə Xidmətinin xəttilə 4 dəfə qrant almışam) heç vaxt

Hanoferə yolum düşmeyib, həm də mənim öz tədqiqatlarımı başım o qədər qarışırı ki, M.Şəfilə bağlı niyyətimi reallaşdırıa bilməmişəm. Hesab edirəm ki, indi ölkəmiz kifayət qədər müstəqildir və öz tarixi şəxsiyyətlərinin kimliyini araşdırmaq üçün maliyyə xərclərini üzərinə götürməklə konkret projektlər həyata keçirə bilər: AYB, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, müxtəlif fondlar bu barədə düşününləridirlər.

Bu xüsusilə ona görə zəruridir ki, artıq XIX əsrin sonunda bir səra ciddi tədqiqatçılar F. fon Bodenstedtin yaradıcılıq imkanları haqqında şübhə ilə danışırdılar.

Almaniyada olarkən çoxsaylı almanaxları, qaynaqları, alman ədəbiyyatı tarixinə dair ensiklopedik və sorğu xarakterli kitabları arasında gözlərimə inanmadım. A.Berje 1870-ci ildə Almaniyada çap olunan "Zeitschrift der morgenländischen Gesellschaft" (24-cü cild) jurnalında necə yazmışdı ki, Tbilisidə M.Şəfi adında şair tanımlılar, eynilə bütün bu ensiklopediya və leksikonlarda F. fon Bodenstedtin ya adı qəti çəkilmir, ya onun şairliyi məsxərəyə qoyulur, ya da tərcüməciliklə (qeyd edək ki, o rus poeziyasının nəhənglərini alman dilinə tərcümə edib) və məclis zarafatları ilə yadda qalan bir şəhər, meşən tabiatlı adam kimi təqdim olunur. F.fon Bodenstedtin özü də yazar ki, o şair kimi çox pis şairdir.

Sözün düzü, məndə belə bir fikir formalasdı ki, bizim tədqiqaçılardır, yəqin ki, F. fon Bodenstedti düzgün başa düşməyiblər. Çox güman ki, F. fon Bodenstedt yalnız şeirlərin alman dilində səslənməsini özünün əlahiddə xidməti hesab edirmiş. Əslində burada elə bir şübhə yeri yoxdur. Elə Nəbentsal da ona işarə edərək yazardı ki, sevməyə daha çox əsas var, nəinki nifrətə.

Lakin bu yaxınlarda Almaniyada Y.Mundhenkin M.Şəfi və F. fon Bodenstedt əlaqələrinə və bu problemin tədqiqinə həsr edilmiş bir kitabı çapdan çıxıb. Həmin kitabda müəllif Azərbaycan tədqiqatçılarını problemi düzgün açmamaqdə gü-

nahlandır, balaca xalqın (yəni Azərbaycan xalqı kiçik xalqdır) özünə böyük şəxsiyyətlər uydurmaq iddiasında olduğunu deyir, Nizaminin anası tərəfdən kurd olduğunu, Füzulinin isə Azərbaycanda yaşamamasını əsas gətirərk iddia edir ki, guya biz azərbaycanlılar özümüzə kult yaratmayı xoşlayan xalqıq. Qeyd etmək lazımdır ki, L.Mundhenk əsasən rus mənbələrinə söykənir, bizim tədqiqatlara göldikdə, bir neçə dəfə ritorik suallar verir ki, əcəba, nə üçün Azərbaycan mirzəşəfişünasları M.Şəfinin öz əlilə yazdığı əsərlərini tapdıqlarını bəyan edir və onları çap etdirib xalqa çatdıracaqlarına dəfələrlə vəd verir, lakin ortalıqda hələlik bir şey yoxdur.

F. fon Bodenstedtin tərcüməsində "Mirzə Şəfi nəğmələri" dəfələrlə (120 dəfə) Almaniyada çap olunmuş, dünyaya yayılmış, alman dilindən rus dilinə tərcümə olunmuşdu. Büyük rus bəstəkarı P.Çaykovski onun şeirlərinə romanslar bəstələmişdi. Lakin F. fon Bodenstedtin etirafından sonra bu şeirlərə Avropada maraq tamam azaldı.

Təxminən 40 illik axtarışlarımızdan sonra M.Şəfi və F. fon Bodenstedt əlaqələri haqqında bizim qənaətimiz aşağıdakılardan ibarətdir:

1. M.Şəfilə bağlı F. fon Bodenstedtin düşüncələrində ciddi dəyişikliyin yaranmasında ilk önce A.Berjenin, H.Vamberinin və H.Bruqşın yazıları mühüm rol oynamışdır. Onlar yazardılar ki, Tbilisidə heç kəs M.Şəfi adında şair tanımir, heç qəbirstanlıqda da onun qəbrinin yerini bilən yoxdur. Alman tədqiqatçılarının xəbəri yox idi ki, bir qayda olaraq müsəlman aləmində insan ölündən sonra qəbri üstündə daş-maş qoymazlar. Yalnız sovet dövründə bəzi azərbaycanlıların məzarı əsl imarətə bənzəyirdi və təəssüf olsun ki, indi də bu «ənənə» davam edir.

F. fon Bodenstedt isə yazardı ki, M.Şəfinin şeirləri Tiflisdə tatarların (azərbaycanlıların - F.V.), gürcülərin və rusların dillər əzbəri idi (göründüyü kimi, ermənilərin adı çəkilmir - F.V.). Özü də M.Şəfi şeirlərini bədahətən deyirdi və onların

kağıza köçürülməsinin qayğısına qalmırıdı. Bununla yanaşı şeirlərin axırında öz adını çəkirdi.

Adlolf Berjenin Tiflisdə ünsiyətdə olduğu, evində kira-yə qaldığı adam erməni əsilli Tumanov olmuşdur. A.Berje ermənidən yanlış informasiyani alıb dünyaya car çəkib ki, son demə M.Şəfi haqqında şairin olmasından heç kəsin xəbəri yox imiş.

2. İndiyə qədər sovet və postsovət elmi ədəbiyyatında F.fon Bodenstedt plaqiator kimi qələmə verilir. Xüsusilə bu bizim ötən əsrki ədəbiyyatımız üçün səciyyəvidir. Ancaq biz bir məsələni unutmamalıyıq ki, M.Şəfinin şair, şəxsiyyət, pedaqoq və filosof kimi tanınmasında, onun dünyagörüşünün və fəlsəfi baxışlarının müəyyənləşməsində ən mükəmməl mənbə elə F. fon Bodenstedtin əsərləri olmuşdur. Biz bu həqiqəti inkar edə bilmərik.

3. Fikrimizcə, M.Şəfi və F. fon Bodenstedt əlaqələrini daha dərindən öyrənmək üçün ikincinin arxivini araşdırmaq böyük əhəmiyyətə malikdir. Yalnız bu yolla biz şairin öz tələbəsinə (F. fon Bodenstedtə) ərmağan etdiyi "Müdrilikin açarı" (Schlüssel zur Wahrheit) şeirlər toplusunun olub-olmadığını və bundan sonra M.Şəfinin öz dəsti-xəttilə yazdığı şeirləri tapıb üzə çıxarda bilərik. Əslində bu toplunun olması heç bir şübhə doğurmur. Cənki F. fon Bodenstedt özü də bu barədə çox ətraflı yazar.

4. F. fon Bodenstedt sonralar qeyd edəndə ki, bu şeirlərin yaranışı məhz onun özünə minnətdar olmalıdır, buna müəyyən mənada haqq qazandırmaq olar. Şeirləri M.Şəfi deyib, amma onları yazıya köçürməyib, o zaman indiki texnika yox idi ki, onlar ləntə yazılaydı və videoçarxa çəkiləydi. Ona görə biz F. fon Bodenstedtə minnətdar olmalıyıq ki, bizim itmiş şairimizi özümüze qaytarıb.

5. Nədənsə, tədqiqatçılarımız erməni «barmağını» nəzərdən qaçırıblar. Digər erməni Armik M.Şəfini və Züleyxanı Avaristanın xanı Əhmədin qoçularına pulla satıb. F. fon

Bodenstedt yazar ki, M.Səfigil kəndə daxil olanda (M.Şəfi, Züleyxa, Fatma və Armik) Əhməd xanın qoçuları guya Armiki tanıyıblar və Züleyxanı M.Şəfi ilə birlikdə elə keçiriblər.

Sonda onu da bildirmək istərdik ki, biz bu araşdırma-larımızı kitab şəkilində çap etdirib oxucularımızın və mirzə-şəfişünasların ixtiyarına verməklə, mövcud problemlə bağlı əsl həqiqətin üzə çıxarıla bilməsində tədqiqatçılara köməklik etmiş oluruq. İnanırıq ki, bizim bu kitabımız M.Şəfi döyüünüñ açılmasında az da olsa rol oynayacaqdır.

Kitabın kompüter variantının hazırlanmasında köməklik göstərmış A.Hacıyevaya və Z.Quliyevaya minnətdarlığımızı bildirmək istərdik. Kitabda gedən şeirlərin hamisının tərcüməsi müəllifə məxsusdur. Kitabın əlyazmasını oxuyub fikirlər söyləmiş və redaktə işlərini fədakarlıqla öz üzərinə götürmüş dosent B.Həsənliyə dərin təşəkkürlərimi bildirirəm.

Sonda bu kitabı çox diqqətlə oxuyub öz əlavə və qeydlərilə bəzi məsələlərə aydınlıq ~~gələrək~~, kitabın elmi redaktoru, dəyərli ədəbiyyatşunasımız, filologiya elmləri doktoru professor Qorxmaz Həsi oğlu Quliyev ~~və~~ öz dərin minnətdarlığımı bildirirəm.

F.Veysəlli. «Alma» qəzeti,  
01.03.09. fveysalov@hotmail.com

## GİRİŞ

Azərbaycan xalqının XIX əsrдə yaşayıb yaratmış sənətkarlarından biri Mirzə Şəfi Vazeh haqqında ədəbi qaynaq və tədqiqatlarda çox dolaşq məlumatlar verilir. Belə ki, onun sanballı tədqiqatçılarından sayılan Ə.Seyidzadə öz araşdırmalarında F. fon Bodenstedti birmənalı şəkildə plagiatiqdə ittiham edir (10). Qeyd edək ki, Ə.Seyidzadənin söykəndiyi mənbələrin eksəriyyəti rusdilli və azərbaycandilli qaynaqlardır. Artıq bu faktın özü bəri başdan belə bir fikir söyləməyə əsas verir ki, həmyerlimiz müəyyən mənada tendensiyalı mövqedə dayanmışdır, çünki ikinci dünya müharibəsindən sonra almanlara nifratı artırmaq üçün bütün vasitələri işə salan mənfur Stalin rejimi nəyin bahasına olursa-olsun almanları bir xalq kimi gözdən salmaq ideologiyası yeridirdi. Sonrakı onilliklərdə də bu metodologiya qüvvədə qalmış, Mirzə Şəfi -F. fon Bodenstedt münasibətlərinin dəyərləndirilməsində köklü dəyişiklik müşahidə olunmamışdır. Fikrimizi sübut etmək üçün aşağıdakı sitata müraciət edək: «Azərbaycanın Rusiya tərkibinə daxil olması ictimai fikir tarixində ədəbiyyatın da forma və məzmununa yeniliklər gətirdi, ziyalılarımız arasında maarifçilik ideyaları təşəkkül tapdı. Realist maarifçi ədəbiyyatın ilk nümayəndələrindən biri də Mirzə Şəfi oldu. Lakin rus və Avropa tədqiqatçıları Mirzə Şəfi Vazehin kimliyini aydınlaşdırmaqdə çətinlik çəkmiş, belə bir şəxsin mövcudluğuna şübhə ilə baxmış, hətta bəziləri bu şairin iranlı olduğunu söyləmişlər. Çünkü alman F. Bodenstedt Mirzə Şəfinin adını elə dolaşılıqla salmışdı ki, kələfin ucunu tapmaq o qədər də asan deyildi...» (5).

Lakin ikinci tərəf də problemin çözülməsində obyektivlik nümayiş etdirməmişdir və buna görə də onun mövqeyini birmənalı şəkildə qəbul etmək olmur. 1971-ci ildə Hamburqda Helmut Buske Verlag-da çap etdirdiyi kitabında Yohannes Mundhenk yazır ki, Bakıda olarkən onun “F. fon Bodenstedti tanıyırsınız mı?” sualına cavab olaraq tərcüməçi düşünmədən

deyib: «Bəli, o plagiatori kim tanımır ki?» Bu cavabın onu çox qayğılandırdığını yanan Y.Mundhenk Bakıya və Tbilisiyə səfərdən sonra məsələni araşdırmağa başlayır və həmin mövzuya xüsusi əsər həsr edir. O, əsərin girişində istifadə etdiyi qaynaqların əsasən almandilli və cüzi miqdarda rusdilli mənbələr olduğunu yazar. Buradaca o qeyd edir: «Mən sovet ensiklopediyasındaki kiçik məqaləyə baxmayaraq qəti olaraq bu fikirdə qalram ki, Bodenstedtin etirafına inanmaq lazımdır» “Gəncə müdrikinin” şeirlərini öz kitabına daxil edən F. fon Bodenstedt onu sonra ayrıca çap edir və oradaca etiraf edir ki, bu şeirlər heç də şərq müdrikinə məxsus deyil, məhz onun (F. fon Bodenstedtin-F.V.) öz qələminin məhsuludur (yəni M. Şəfi adında şair yoxdur F.V.) (13, 6).

Bunlar bir daha göstərir ki, M.Şəfi və F. fon Bodenstedt mövzusu heç də tükənməyib, çünki mövzu bir tərəf üçün bitmiş hesab ediləndə, ikinci tərəf onu təzədən qaldırır və beləliklə, 150 ildən artıq bir müddətdə M.Şəfi və F. fon Bodenstedt düyüni açılmaz sırr kimi yenidən alımları özünə cəlb edir. Biz burada mübahisəyə girişmədən Azərbaycan auditoriyasına az tanınan mənbələrdən çıxış edərək M.Şəfi və F. fon Bodenstedt əlaqələrinə bir daha qayıtməqla bu problemə bəzi aydınlıqlar gətirmək istərdik.

Bu kitab əsasən «Şərqdə min bir gün» və Y.Mundhenkin adı çəkilən əsərlərinə istinadən yazılıb, çünki Azərbaycan ictimaiyyəti həmin əsərləri almanca olduğundan dərindən mənimsəyə bilməyib. Yalnız 137 il sonra F. fon Bodenstedtin trilogiyasının Mirzə Şəfi ilə bağlı cildini A.Bayramov Azərbaycan dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirmiştir (4).

M.Şəfi yaradıcılığından doktorluq dissertasiyası müdafiə etmiş A.Bayramovun bu problemin öyrənilməsindəki zəhməti xüsusi qeyd olunmalıdır, çünki o, ardıcıl olmasa da, alman mənbələrinə müraciət etmişdir (3).

Ə.Seyidzadənin də M.Şəfi həqiqətlərinin açılmasında əməyi əvəzsizdir. Onun 10 fəsildən ibarət kitabı 40 illik zəhmətinin nəticəsidir. Ə.Seyidzadə külli miqdarda müxtəlif məzmunlu sənədləri araşdırmış, Leninqrad, Gürcüstan və Azərbaycan arxivlərini və mətbuatını dərindən öyrənmiş, imkanı daxilində Qərbi Avropa mənbələrinindən istifadə etmiş və mirzəşəfişünaslığa dəyərlə töhfələr vermişdir (5; 10).

Amma bütün bunlara baxmayaraq, məsələnin sərf almanın mənbələrini təhlilə cəlb edərək araşdırılması hələ qabaqdır. Biz F. fon Bodenstedtin fəaliyyətini hələ də düzgün qiymətləndirməmişik. Bunun üçün ilk öncə onun əsərlərini tərcüma edib xalqımıza çatdırmalı, həmin əsərlərin mətnşünaslıq təhlilini aparmalı və yalmız bundan sonra ona qiymət verməliyik. Bizim bu mövzuya müraciət etməyimizin aktuallığı da bunula müəyyənləşə bilər.

Biz bu kitabıda F. fon Bodenstedtin Azərbaycan ictimai fikrində və XIX əsr Azərbaycan ədəbiyyatında mühüm yerdə tutan M.Şəfi haqqında fikirlərini açıb göstərməyə çalışacaq.

Kitabda ön plana çekilən və onun dəyərliliyini şərtləndirən əsas məsələlərdən biri də F. fon Bodenstedtin ilk dəfə "Tausend und ein Tag im Orient" əsərində «Mirza Schaffy» adı altında çap etdirdiyi şeirlərin (11) Azərbaycan dilinə tərcüməsində verilməsidir. Güman edirik ki, bizim qismən sətri, qismən də bədii tərcüməmiz Mirza Şəfisevərlərin marağına səbəb olacaq və onların M.Şəfi ruhunda nəzmə çəkilməsinə köməklik göstərəcəkdir.

Əsərin yazılmasında, yuxarıda deyildiyi kimi, əsasən alman dilindəki mənbələrdən istifadə olunmuşdur. Müəllif onları qot əlifbasında yazılmış ilk mənbədən götürərək hazırlı alman yazı sisteminə köçürüüb və Azərbaycan dilinə tərcümə edib. Qeyd edək ki, F. fon Bodenstedtin «Şərqdə min bir gün» (11) kitabı qot əlifbası ilə çap olunduğundan bugünkü mirzəşəfişünaslar üçün bu işin nə qədər əhəmiyyətli olduğunu demək

artıqdır. Əsərdə yeri gəldikcə müqayisə və təsvir metodundan istifadə edilir.

Kitabın yazılmamasında geniş oxucu kütləsinə tanış olmayan mənbələrdən istifadə olunduğu üçün o, ədəbiyyatımızın M.Şəfi ilə bağlı problemlərin işqılanmasında dəyərli mənbə rolunu oynaya bilər.

Praktik cəhətdən isə bu əsər dərslik və dərs vəsaitlərinin yazılımasında çox yararlı ola bilər, M.Şəfi şeirlərinin və rühbailərinin tərcüməsinə yaxından köməklik göstərə bilər.

Əsər üç hissədən ibarətdir. Birinci hissə M.Şəfiyə, ikinci hissə onun F. fon Bodenstedtlə tanışlığına və, nəhayət, üçüncü hissə F. fon Bodenstedtə həsr olunur, Mirzə Şəfi haqqında xatırələr açıqlanır. Güman edirik ki, bu fəsil bizim ədəbiyyat-şünasların marağına səbəb olacaq, çünki o bütövlükdə almanın mənbələrinə əsasən yazılıb.

Bu da M.Şəfi və F. fon Bodenstedt ədəbi əlaqələrinin necə yarandığını və inkişaf etdiyini təfsilati ilə açıb göstərməyə imkan verir.

## I FƏSİL

### MİRZƏ ŞƏFI VAZEH HAQQINDA BILDIKLƏRİMİZ

#### 1.1. Mirzə Şəfi Vazehin həyatı

Mirzə Şəfi adında şəxsiyyətin həqiqətən mövcud olmasına mütəxəssislərdən heç kim inkar etmir. Amma onun haqqında ilk öncə dəqiq və ətraflı məlumat verən elə F. fon Bodenstedtin özü olmuşdur. O, trilogiyasının 3-cü cildində M.Şəfidən ətraflı məlumat verir (11). Daha sonra rus dövlət müşaviri Adolf Berje (Berge) «Zeitschrift der deutschen morgenländischen Gesellschaft» jurnalının 1870-ci il 24-cü nömrəsində onun haqqında bütün əldə olan məlumatları elmi ictimaiyyətə çatdırmışdır.

F. fon Bodenstedt sayesində dünyada tanınan Azərbaycan şairi Mirzə Şəfi 1792-ci ildə Azərbaycanın əyalət şəhəri olan Gəncədə bənnə Kərbələyi Sadığın ailəsində anadan olmuşdur. 1951-ci ildə çap olunmuş Böyük Sovet Ensiklopediyasında şairin doğum ili kimi 1805-ci il göstərilir (8).

Atasının ölümündən sonra balaca M.Şəfi tanınmış, iradəli və dinə bağlılığı olmayan Hacı Abdulla adlı filosof təbiəti tacirin himayəsinə keçir və onun sayəsində mədrəsədə təhsil almağa başlayır. Ancaq tezliklə o, mədrəsədən uzaqlaşış təhsilini müştəqil davam etdirir, fars və ərəb dillərini öyrənir. Bu iki dil islam dəyərlərinin və dünyaduyumunun yayılmasının və bərqərar olmasının verbal vasitələri olduqlarına görə, islami sixışdırıb aradan qaldırmaq və onu xristianlıqla əvəz etmək istəyən ruslar tərəfindən təqib olunurdular. Az bir vaxtda Gəncə xanlığı azad olunanda M.Şəfi xanın qızının kəndlərini və mülklərini idarə edir. Amma ruslar xanlığı tam ələ keçirəndən və Gəncə xanı İrana qaçıqdan sonra tamamilə yoxsullaşmış M.Şəfi Gəncə mədrəsəsində islama dair əlyaz-

maları köçürməklə ömür sürdü. O, burada xəttatlıq sənətinə mükəmməl yiylənlər (2; 3).

Nəhayət, XIX əsrin məşhur Azərbaycan yazıçısı M.F.Axundovla (O zaman Tbilisidə Qafqaz canişinliyində çalışırdı.-F.V.) M.Şəfinin dostluğu ona Tiflis qəza məktəbində 1940-ci ildən şərqi dilləri müəllimi vəzifəsini tutmağa köməklik edir. Bu çox nüfuzlu bir vəzifə sayılırdı və onu tutan şəxs cəmiyyətdə say-seçmə şəxslərdən biri hesab olunurdu.

6 ildən sonra M.Şəfi müəllim kimi yenidən doğma şəhərinə-Gəncəyə qaydır (F. fon Bodenstedt qeyd edir ki, bu şəhər böyük Azərbaycan şairi Nizaminin təxminən on ikinci əsrə doğulduğu və bütün həyatını yaşadığı şəhədir-F.V.). 1850-ci ildə M.Şəfi yenidən Tiflisdə məskunlaşır və Tiflis Zadəgan Gimnaziyasında şərqi dilləri üzrə müəllim vəzifəsində çalışır. Orada da o, iki ildən sonra, yəni 1852-ci ildə mədə xorasından dünyasını dəyişir.

Qeyd edək ki, Y.Mundhenk Mirzə Şəfi haqqında qeydlərində ciddi yanlışlığa yol verir. O, kitabının 12-ci səhifəsində göstərir ki, M.Şəfi doğulanda Gəncə İran xanlığı olub. İkincisi də, həmin səhifədə o, Nizaminin fars şairi olduğunu xüsusi qeyd edir. Bütün bunlar yalnız acı təəssüf doğurur və bəzi avropalı müəlliflərin bizim haqqımızda yazarkən hələ də köhnə mənbələrdən istifadə etdiyini göstərir.

Qeyd edək ki, Y.Mundhenkinin müləhizələri bir çox cəhətdən vaxtilə A.Berjenin M.Şəfi haqqında dedikləri ilə üst-üstə düşür.

#### 1.2. F. fon Bodenstedt Mirzə Şəfi haqqında

F. fon Bodenstedt M.Şəfini belə təsvir edir:

«Onun (Mirzə Şəfinin-F.V.) ictimai yerdə görünməməsi, yüksək alni və ifadəli sıfəti çox şeylərdən xəber verir. Və bunun arxasında şən xarakterli, müləyim, soyuqqanlı, ciddi, tam təbii, qeyri-adi sakit, bütün hallarda böyük ehtiyatla rəftar

edən, nadir gözüox bir adam dururdu». Bu keyfiyyətlərə F. fon Bodenstedt başqa heç kəsdə rast gəlmədiyini xüsusi vurgulayır.

F. fon Bodenstedt Mirzə Şəfinin zahiri cəhətlərini son dərəcə dəqiq şəkildə təsvir edir. Amma onu da qeyd edə ki, onun daxili aləminə, Azərbaycan şairini bir şəxsiyyət kimi səciyyələndirən səbəblərin dərinliyə nüfuz edə bilmir. Əslində Mirzə Şəfinin bütün həyatı qarşısına çıxan maneələri aransız şəkildə dəf etmək, fələyin min-bir zərbəsinə baxmayaraq öz insani keyfiyyətlərini qorumaqla bağlı olmuşdur: zahiri şən simanın arxasında kirpikləri ilə od götürmüş bir insanın iztirabları gizlədirdi. Mirzə Şəfinin həyat yolu dediklərimizə sübutdur.

Qərb dünyaduyumunun və düşüncə tərzinin daşıyıcısı olan F. fon Bodenstedt Yaxın Şərqi dünyagörüşünün səciyyəvi nümayəndəsi olan əsl Mirzə Şəfini görmək, onu məhz şərqi dəyərlər sisteminə uyğun dəyərləndirmək iqtidarında deyildi. O, Mirzə Şəfini olduğu kimi yox, onu görmək istədiyi kimi görürdü. Bununla yanaşı Şərq, Cənubi Qafqaz, xüsusilə Azərbaycan xalqına xas olan mənəvi dəyərlər alman səyyahına böyük təsir göstərmişdi.

Onun ruhu tamamilə sərbəstliyə, müstəqilliyə yönəlmışdı. Söhrətpərəstliyin çox şey bilənlərə xas olduğundan ona müqavimət göstərə bilmirdi. O öz dərslərində çox məharətlə seçimi edirdi. Güclü yaddaşı onu dərsdə kitablardan asılılıqdan xilas edirdi (əslində, dərslərə o qədər marağı yox idi). İctimai yerlərə o maraq göstərməzdı, ona aid olmayan işlərə qarışmazdı, bütövlükdə dünyanın olaylarından razı idi, belə ki, o yaxşı tütünlə qəlyanını və yaxşı şərabla qədəhini doldura bilirdi.

Sufizm onun dünyagörüşünün fəlsəfi əsasını təşkil edirdi. Bu da şairin ayrı-ayrı insanlara nəcib və işıqlı təsir edirdi və ona əmin-amanlıq şəraitində yaşamağa imkan verirdi. Ancaq sufizmə xas olan tərk - dünyalıq ideologiyasını bölüşmürdü, sufizmin ekstaz durum vasitəsilə həqiqəti dərk etmək haqqında müddəasını bölüşmür, dünyani insanlardan təcrid

olmaqdə yox, onların xüsusiyyəti əsasında dərk olunmasını mümkün hesab edirdi. İnsan ona görə doğulmayıb ki, öz ümmətindən qəçsin, əksinə onunla birgə yaşamaq və imkanları daxilində insanlara xeyir vermək üçün dünyaya gəlib.

«Nachlaß»da F. fon Bodenstedt öz müəlliminə aşağıdakı kimi xarakterizə etmişdi:

Əvvəllər, xüsusilə Rusiya gerçəkliliyi ilə üzləşməklə bağlı ona ağır yük olan çox şeydən F. fon Bodenstedt özü də bilmədən azad oldu və Gəncə müdriki ilə rastlaşmaq mənəvi inkişaf spiralının yeni durumunda onda elə bir özünəqayıdış əmələ gətirdi ki, bu onun bütün gələcək dünyaya münasibətini müəyyənləşdirdi. «Nachlaß»da hətta çox ciddi ruhda və dini tonda verilmiş şeirləri hələ də o, Mirzə Şəfiyə aid edirdi (13, s.16). Onda hələ də Mirzə Şəfinin şəxsən özünün dədiyi şeirləri qələmə aldığı çoxlu vərəq saxlanılır. Onların içərisində elələri var ki, adı yoxdur və ona görə də güman ki, Mirzə Şəfiyə məxsusdur (onlardan 5-ni F. fon Bodenstedt olduğu kimi verir - F.V.). Daha sonra onda köhnə şərq araşdırmlarından vərəqləri saralmış bir neçə dəftər var ki, onlarda o, Mirzə Şəfi ilə tanışlığının ilk günlərdən təəssüratlarını yazıbmış və indi onları güclə bərpa edə bilir. On nəhayət, o, Mirzə Şəfinin orijinal ırsindən qalma, şəxsən özünün dədiyi kimi, Mirzə Şəfinin qələmə aldığı şeirlər var ki, onlardan gələcəkdə söhbət açacağını bildirir (bunlar heç vaxt baş vermedi - F.V.).

Öz müəlliminin həyatının biografik incəliklərinin geniş oxucu kütləsi qarşısında açıqlamasına gəlincə F. fon Bodenstedt o zaman bunun çap olunmasının necə təsir edə biləcəyini qabaqcadan görə bilmədiyindən bununla bağlı şəxsən Mirzə Şəfinin rəyini özündən soruşturma fırsatını əldən verib.

Ancaq, ona şəxsən tanış olan A.Berje həmin materialı olduğu kimi oxoculara çatdırır və fikrini belə bitirir: «Şəxsi həyatında öz yüksək əxlaqi təmizliyilə və ürəyinin nadir

əlamətlərilə Mirzə Şəfi onu tanıyanların hamısının məhəbbətini qazanmışdı» (13; 17).

Fikrimizcə, F. fon Bodenstedti sonralar M.Şəfinin müəllifliyini danmağa yönəlmış bu addımı atmağa sövq edən də elə bu olmuşdu. A.Berje, H.Vambery, H. Bruqş almanca yazılarında dünyaya elan edilmiş «nə Tiflisdə Mirzə Şəfini tanıdım» deyən var, «nə də onun şairliyini etiraf edən» fikirləri F. fon Bodenstedt üçün ələ düşməz bir fürsət olub və həmin fürsəti də o, əldən buraxmayıb.

Aşağıdakı təsvirlər F. fon Bodenstedtin «Şərqdə min bir gün» kitabından götürülüb. İlk dəfə bu əsər üç cilddə 1850-ci, ikinci dəfə 1853-cü, üçüncü dəfə 1859-cu, dördüncü dəfə 1865-ci, beşinci dəfə 1891-ci ildə nəşr olunub. Bu əsərin üçüncü cildinin 53-61-ci səhifələrində M.Şəfinin obrazı belə təsvir olunur: «14 gün ərzində Qafqazın dilbər guşələrindən keçib gələrkən uşaqlıqda min bir gecə nağıllarını oxuyarkən yanında qalan mənzərələri seyr etdiyini qələmə alan F. fon Bodenstedt yollarda adamların yemək-içmək, oynamaq və oxumaq səhnələrini də həyacanla təsvir edir» (11; s. 53-61).

### 1.3.Mirzə Şəfi Vazehin yaradıcılığı haqqında

Cox qəribə də olsa, əvvəlcə M. Şəfinin əsərlərini Almaniyada nəşr edib onu geniş Avropa oxucu kütłəsinə doğma edən, sonra onun müəllifliyini inkar edən F. fon Bodenstedt sənətkarımız haqqında ən dolğun və səhih məlumatı da özü vermişdir. Qaynaqların məhdudluğunu ucundan şairin yaradıcılığına dair düzgün məlumat almaq çox çətindir. F.fon Bodenstedt 1848/50-ci illərdə çap etdirdiyi «Tausend und ein Tag im Orient» adlı əsərində Mirzə Şəfini «Gəncə müdriki» adlandırır. O qeyd edir ki, Mirzə Şəfi ona (F. fon Bodenstedt - F.V.) şeirlərində ibarət bir dəftər bağışlayır. «Divani-hikmət» adlı bu toplu barədə N.Qarayev məlumat verir (2; s.10).

Bəzən Mirzə Şəfi tacik şairi Vazeh Buxara və özbək şairi Qurbanzhan Fitrətlə qarşılaşır. Buna da səbəb Ə. Seyid-

zadənin 1940-ci ildə „İnqilab və mədəniyyət“ jurnalında çap etdirdiyi məqalə olub. Ə.Seyidzadə yazır: „1931-ci ildə „Leningradda bu vaxtadək naməlum olan“ Mirzə Şəfi qəzel-lərini oxudum“ (2; s.12). Tədqiqatçı A.Bayramov mirzəşünaslardan Ş.Qurbanovun, D.Əliyevanın, İ.K.Yenikolopovun və digərlərinin səhvən bir neçə şeirinin Mirzə Şəfiyə aid edilməsini düzgün sayır. Bunlar aşağıdakılardır: „Lieder des schwarzen Meeres“, „Abram und Sara“, „Ben Jemin“ və s. M.Rəfilı «Aus dem Nachlaß des Mirza Schaffy»-dən «Fathali» şeirini də Mirzə Şəfinin ayağına yazar.

Amma F. fon Bodenstedtin „Şərqdə min bir gün“ əsəri M.Şəfinin həyat və yaradıcılığı barədə dolğun məlumat verən hələlik ən sanballı mənbədir. Mirzə Şəfinin şairliyini sübuta yetirən faktlardan biri H.Məmmədzadənin Tiflis arxivlərində şairin „Məktubun intizarında“ adlı fars dilində yazdığı poemanın əlyazmasını tapmasıdır. H.Məmmədzadə həmin əlyazmanı „Azərbaycan“ jurnalının 1964-cü il 10-cu sayında çap etdirmiştir. Poemanı Azərbaycan dilinə tanınmış şairimiz B.Azəroğlu tərcümə etmişdir.

Dresden kitabxanasında („Ədəbiyyat və incəsənət“, 12.09.1974) Litva alimi Yurqis Zauerreynasin „Mirzə Şəfinin Qərb-Şərq divanı“nın olması barədə xəbəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı. Bu barədə V.Arzumanlı „Ədəbiyyat və incəsənət“ (12.09.1974) qəzetindəki məqaləsində yazmışdır: - «Ancaq bu divanın bizim Mirzə Şəfiyə aid olduğunu sübut etmək lazımdır. Həmin divan F. fon Bodenstedtin 70 illiyinə həsr olunub.»

L.Nebentsal Ə.Seyidzadəyə istinadən yazır: „Son onilliklər ərzində Mirzə Şəfinin Azərbaycan və fars dillərində tapılmış əlyazmaları təəssüf ki, çox deyil... Bakıda (1964) və Moskvada çap olunmuş „Mirzə Şəfi Vazeh. Lirikası“ kitabları əsasən F. fon Bodenstedtin mətnlərindən edilmiş tərcümələrdir“ (14).

1874-cü ildə „Aus dem Nachlaß des Mirza Schaffy“-də F. fon Bodenstedt yazır: „Həqiqət budur ki, Mirzə Şəfinin şərqi-

ləri tərcümə deyil, yaradılması üçün yalnız mənə borclu olan şeirlərdir» (12; s. 193).

Tədqiqatçılar göstərirlər ki, M. Şəfinin yaradıcılığı heç də poetik əsərlərin hasil olunması ilə məhdudlaşmamışdır. Dövrünün ən öncül maarifçilərindən biri kimi o, Şərq ədəbiyyatının nümunələrini oxuculara çatdırmaq və bu nümunələri yeni dünyagörüş zəminində şərh etmək üçün tədqiqat aparmışdır.

A.Bayramov yazar ki, Mirzə Şəfi İ.Qırqoryevlə birlikdə „Kitabi-türk“ adlı dərslik hazırlayıb. Orada M.Füzuliyə çox yer verilib (3; s.193).

F. fon Bodenstedt M.Şəfi ilə tanışlığını belə şərh edir:

«Hər şeydən önce özümə müəllim axtarırdım, mənə əlverişli olan tatar (türk – F.V.) dili müəllimi lazımdı, çünkü bu dil bütün Qafqazda anlaşılan vacib bir dil idi; onu imkan daxilində tez bir zamanda öyrənmək olardı». F. fon Bodenstedt gündəliyinin 55-ci səhifəsində yazar ki, yuxarı mərtəbədə yixilib zədə alıbmış. Onun müəllim seçimi təsadüfən alındı və yazmağı bacaran müəllimi Mirzə Şəfi (Mirza Schaffy), Gəncə müdriki, özünün dediyi kimi, onun fikrincə, müdriklərin müdriki idi o müəllim» (11; s.55).

F. fon Bodenstedt öz müəllimindən danışarkən onun təvəzükər olduğunu xüsusi qeyd edərək yazar ki, o, M.Şəfinin 5-ci şagirdi olub. O deyərmiş ki, tələbələri geri qayıdan sonra öz ölkələrində imkanları daxilində şərq düşüncə tərzini təbliğ etməli, şərq mənəvi dəyərlərini yaymalıdırlar. «Mənə xüsusi ümid bəsləyirdi, yəqin ona görə ki, heç kəs mənim kimi bir dərs üçün gümüş rubl vermirdi, bu Gəncə müdriki üçün qeyri-adı dərəcədə çox yüksək qiymət idi» (4; s. 56).

O, müqəddəs dilləri öyrənmədən özlərini müdrik və ya alim adlandıranları heç cür başa düşə bilmirdi.

M.Şəfi deyərdi: «Mirzə Şəfi birinci müdrikdir, onun şagirdi ikincidir. Əgər M.Şəfi olmasayı, Ömrə Əfəndi birinci olardı, F. fon Bodenstedt onun şagirdi kimi ikinci olardı» (11; s. 57). Bağdad müdriki Mirzə Yusifin M.Şəfi haqqındaki fikirlərinə də F. fon Bodenstedt gündəliyində yer ayırıb. «Yazısız

bilik heç nədir, mütaliəsiz müdriklik bir şey deyil»-deyə Bağdadda ərəb dilini öyrənən Mirzə Yusif Mirzə Şəfi haqqında deyərmış.

Maraqlıdır, bu sözləri yazarkən F. fon Bodenstedt həmişə «çox hörmətli» (almanca ehrenwürdiger Lehrer) ifadəsindən istifadə edir.

M.Şəfinin Mirzə Yusiflə bir görüşünü F. fon Bodenstedt belə təsvir edir: «M.Şəfi, Gəncə müdriki, qulaqlarına inanmiram. Sən, yazmağı və oxumağı bilməyən bir adam, məni öyrətmək istəyirsən?»

«Bunu eşidən Mirzə qızardı, əlini əlinə vurdu. Adətən belə hallarda xidmətçi ona qəlyan verərdi. Bu dəfə isə Mirzə Şəfi ayaqqabılarını tələb etdi, Mirzə Yusifi vurdu və dedi: necə, necə, mən yaza bilmirəm?». Sonra F. fon Bodenstedt əlavə edir ki, adətən Mirzə Şəfi içməzdii, ancaq bu dəfə 3 stəkan şərab içib Hafizdən bu şeiri əzber dedi:

Şərab müdriklərin içkisidir,  
Və bütün mömənlüyün ustasıdır,  
Çünki şərabdır dolanan və dolandırın,  
Bədəndəki bir çox ruhları.

Der Wein ist der Trank der Weisen  
Und aller Frömmigkeit Meister,  
Denn um ihn wandeln und kreisen  
Viele seelige Geister (s. 60).

Mirzə Şəfi ərz eləyir ki, bizim xalqımızın müdrikləri və nəgməkarları həmişə şərabi vəsf ediblər. Bu o demək deyil ki, biz o müdriklərin və nəgməkarların sözlərindən imtina etməliyik. Bundan sonra o, 11 il önce yazdığı aşağıdakı şeiri şərab içdiyinə görə mollaların qəzəbinə tuş gəlməsindən hayif almaq üçün yazış onların evlərinə göndərib:

Molla, şərab təmiz içkidir.  
Onu qiymətləndirməmək günahdır.  
Əgər sözlərimi pisləmək istəsən,  
Sən onun içində həqiqət görəcəsən.

İbadət eləmək gətirməmişdi,  
Məni məscidin içərisinə,  
İçmişəm şərabı mən,  
Azdığimdən düz yolumu.

Müllah, rein ist der Wein,  
Und Sünde ist es ihn zu schätz'n.  
Mögst Du tadeln mein Wort,  
Mögst Du Wahrheit drin seh'n!

Nicht das Beten hat mich,  
Zur Moschee hingeführt:  
Betrunken hob ich,  
Mich vom Weg verwirrt!

İçkidən məst olan M.Şəfi qəfildən dayanır və başlayır:

Məni eşqin dərdi sindirir,  
Amma soruşmayın ki, kimin eşqidir?  
Mənə ayrılığın zəhərin verdi,  
Amma soruşmayın ki, onu kim verdi ?

Mich hat der Schmerz der Liebe gebeugt,  
Fragt nicht, für wen?  
Nur was das Gift der Trennung gewicht,  
Fragt nicht: durch wen?

## II FƏSİL

### F.FON BODENSTEDTİN MİRZƏ ŞƏFI HAQQINDA XATIRƏLƏRİ

#### II.1. M. Şəfinin məhəbbəti haqqında

F. fon Bodenstedtin Mirzə Şəfi ilə bağlı xatirələri görkəmli şairimizin həyatının yetkin dövründə dünyaduyumunun və dünyagörüşünün spesifikasını açıqlamaqla yanaşı dolayısı ilə onun deyim özünəməxsusluğunu da üzə çıxarır ki, bu gələcəkdə almanca nəşr olunmuş «nəğmələr»in identifikasiyası ilə bağlı kompleks araşdırımlar prosesində mühüm rol oynaya bilərlər. Buna görə də bu xatirələrin əsas məqamlarını oxucuların diqqətinə çatdırmağı lazımlı bilirik.

F. fon Bodenstedt Mirzə Şəfidən soruşur: Mirzə aşiq olmusan?

-O başını yırğaladı və təzədən başladı, məncə Hafızdən idi.

Məhəbbətin qəmli sonsuz yoluna ayaq basanda,  
Yalnız taparsan qaçılmaz ölümde təselli!

Vertriffst Du den Pfad der Liebe, den trüb unendlichen.  
Findest du Trost nur im Tode, dem unabwendlichen!

O, rübaini axıra qədər deyərək əlavə edir ki, yox, o sevməyib, amma bir dəfə heç kimin aşiq ola bilmədiyi kimi eşqə düşübümiş.

Sonradan avropalılara xas bir arxayı biganəliklə F. fon Bodenstedt əlavə edir ki, o heç də hörmətli Mirzənin məhəbbət sirlərini tədqiq etmək üçün özüne əziyyət verməyib. “Biz gecəni yarıya qədər oturduq və mənim sönməyən həvəslə marağımı tabe olan qulaqlarım onun ağızından asılıb qalmışdı».

M.Şəfi ilk sevgilisi, Gəncə xanı İbrahimin qızı Züleyxanı vəsf edir, onun gözəlliyini, qamətini və zülfünү, rayihəsini, nəfəsini elə təsvir edir ki, bunu avropalılar çətin başa düşərlər. Mirzə Şəfi öz sevgilisini Şirazın qızıl gülünə bənzədir. Altı ay onu gecə-gündüz ay işığında gözləyir. O, ehtiyatlı tərpənir, çünkü İbrahim xan duyuq düşmüşdü. İbrahim xan Tiflis oradakı knyazlarla ruslara qarşı mübarizənin detallarını müzakirə etməyə gedir. Bu da M.Şəfi fürsət verir ki, bir az asudə davransın.

İki saat həmişəki yerdə gözləyib uzaqlaşmaq istəyəndə bir nəfər ağ çarşabda ona yaxınlaşır və onun arxasında getməyi xahiş edir. Mirzə «baş üstə» deyib təhlükəsiz bir yerə getməyi qərara alır.

Bu məqamda F.fon Bodenstedt özünü saxlaya bilməyib M.Şəfidən soruşur:

-Bu yəqin Züleyxanın özü imiş, hə?

M.Şəfi isə cavabında bildirir ki, bu, necə ola bilərdi, elə indicə batmış günəş təzədən doğa bilərdimi? Züleyxa özü gəlsəydi, bu, axşam və ya gündüz olmadan günəşin doğmasına bənzərdi.

Qeyd etmək lazımdır ki, Mirzə Şəfinin F.fon Bodenstedt tərəfindən «diktofon» dəqiqliyi ilə qeydə alınmış düşüncələri, xüsusilə deyim tərzi onun şairliyini şübhə altına alan tədqiqatçıların konsepsiyalarının əsassızlığını sübut edir. F. fon Bodenstedtin xatirələrindən belə bir dəqiq nəticəyə gəlmək olar ki, a) Mirzə Şəfi sinədəftər imiş, yəni Şərq poeziyasının saysız-hesabsız nümunələri ilə tanış imiş; b) yüksək bədahətən şeir demək bacarığına malik imiş; c) onun ifadə tərzi, yüksək səviyyədə cilallanmış üslubu uzun illər boyu bədii yaradıcılıqla məşğul olmasından xəbər verir.

Avropalıların «naşı» müdaxiləsindən sonra Mirzə Şəfi şərab içib sözünə davam edir: bu, Züleyxanın kənizi idi. Onun adı Fatma idi. Fatma dedi ki, sənin şerlərin mənim xanımımın ürəyinə yatıb, ümidiñi üzmə. Amma mənim xanımım bura gəlməyimdən xəbərsizdir. Sadəcə olaraq o, atasından çəkinir.

Fatma Mirzə Şəfiyə bir bəd xəbər də çatdırır: Avar xanı Əhməd Züleyxaya elçi göndərir. Fatma ayrınlarda Mirzə Şəfiyə deyir ki, sabah əzan vaxtı görün və nəğmə oxu, bu onun xoşuna gələcək və sən sübut edərsən ki, qızıl gülün butasına daha çox layiqsən.

Mirzə Şəfi Fatimaya çoxlu hədiyyə verir, saatını və pul kisəsini ona bağışlayır.

Həmişə olduğu kimi M.Şəfi öz möcüzəli durumunu tutaraq oxumağa başladı:

Tikan etirazın nişanəsidir,  
Pis niyyətin və qəzəbin nişanəsidir,-  
Odur ki, çalışır vüsala çatsın,  
O da tikan işarəsin mənə ötürür.

Ancaq gülün butasını mənə verir,  
Mənə əllə işarə edir bakırə qız kimi -.  
Belə deyirlər ki, gül xeyrlidir,  
Ancaq sadıq olasan gərək fikirdə.

Ancaq qızıl gül boynunu bükür ki,  
Bakırə qız kimi mənə əyilsin,  
Beləcə coşur mənim qəti ümidim,  
Belədir yəqin məhəbbətin özü!

Der Dorn ist Zeichen der Verneinung,  
Des Mißgefallens und des Zornes, -  
Drum widerstrebt sie der Vereinigung,  
Reicht sie das Zeichen mir des Dornes.

Doch wirft die Knospe einer Rose  
Die Jungfrau mir als Zeichen hin,  
So heißt das: günstig steh' n die Loose,  
Nur harre noch mit treuem Sinn!

Doch beult den Kelch der Rose offen.  
Die Jungfrau mir als Zeichen dar,  
So ist erfüllt mein kühnstes Hoffen  
So ist die Liebe offenbar! (s. 66).

Mirzə Şəfi bu şəirdən sonra söhbətinə davam edib deyir ki, ertəsi gün Fatma ilə sözleşdiyi yerdə görüşə gedir. O həmin gün bir şeir yazdığını, onu 20 dəfə öz-özünə oxuduğunu deyir. Sonra hamama getdiyini və başını qırxdırdığını da əlavə edir. Həmin şeiri səliqə ilə badam qabığına büküb damın üstünə atır, istəklisi Züleyxaya göndərir. Beləliklə, F. fon Bodenstedt istər-istəməz ən azı Mirzə Şəfinin şair olmasını etiraf etməyə məcbur olur (s. 67).

Qamətinə çatmaz mələk qaməti,  
Gözün maral gözündən də qəşəngdir?,  
Şiraz küləyinin gətirdiyi meh,  
Nəfəsinin ətrilə, gülüm, yarışa bilməz?

Dəhanından qopan kelmə yanında,  
Nədir ki, Hafızın şirin nəgməsi?  
Gülün butası, bülbü'lün nəgməsi,  
Nədir ki, gül dodaqların yanında?

O günəş, o ay, o ulduzlar bütün,  
Heyran olmurlarmı gül camalına?  
Mən nəgməmlə, qəlbimlə, özümlə birgə  
Əzəmətinin quluyam, camalını vəsf edənəm.

Wo ist der Wuchs der Pinie, das Auge der Gazelle,  
Wohl gegen Deinen schlanken Wuchs und Deines Auges  
Helle?  
Was ist der Duft, den Schiras' Flur uns verhaucht mit den

Verglichen mit der Düste Hauch, bei Deinem Mund  
entschwinden?

Was sind die süßen Lieder all, die uns Hafis gesungen,  
Wohl gegen Eines Wortes Ton, aus Deinem Mund  
entklungen?

Was ist der Rosen Blütenkelch, d'rən Nachtigallen  
nippnen,

Wohl gegen Deinen Rosenmund und Deine Rosenlippen?

Was ist die Sonne, was der Mond, was alle Himmels  
Sterne,

Sie glühen, zittern mir für dich, liebäuglen aus der  
Ferne!

Was bin ich selbst, was ist mein Herz, was meines Liedes  
Töne?

Als Sklaven Deiner Herrlichkeit, Löbsinger Deiner  
Schöne?

Böyük sənətkarla canlı ünsiyyət alman səyyahına son  
dərəcə güclü təsir bağışlayır. O, bir qədər də ifrata vararaq  
söyləyir: Hafiz sənin yanında kimdir ki?! İlahi bir damla,  
okeanla müqayisədə nədir ki?! Yeri gəlmışkən, bu sözlər  
F.fon Bodenstedtdən Şərq deyim tərzinə yiylənənməyindən  
xəbər verir ki, onun gələcəkdə də M. Şəfinin şeirlərini almanın  
dilinə uğurla çevirməsi üçün zəmin yaradır. Mirzə Şəfi isə  
cavab verir ki, bu hələ başlangıçıdır. Əsl məhəbbət şeirləri hələ  
sonra olacaq.

Müqəddəs eşqinə yaxın gələrək,  
Səmimi bir duygu ilə mən.  
Ərməğan edirəm sənə bununla,  
Bu xoş rahiyyəli şeir çələngin,  
Götür onu, ya sevincə, qəzəblə,  
Ürəyinə səp, ya da qida ver,  
Qönçə, buta və ya bir tikan kimi.  
Gözləyirəm sənin hə cavabını!

Mit züchtigem, mit treuem Sinn,  
Nah ich der Liebe Heilighume,  
Und werfe dieses Lied Dir hin,  
Dies duftige Lied, als Frageblume!  
Nimm es in Freude oder Zorn hin,  
Gib Tod dem Herzen oder Nahrung,  
Wirf Knospe, Rose oder Dorn hin,  
Ich harre Deiner Offenbarung!(s. 68).

M.Şəfi deyir: O, gülümşəyərək mənə bir buta tulladı, ilk dəfə onun sıfətini gördüm və onun bütün daxili gözəlliyi məni valeh etdi. Füzulinin dediyi kimi:

Canı canan diləmiş verməmək olmaz, ey dil. (11; s.68)

Sonra Mirzə Şəfi qeyd edir ki, bütün dostları və tanışları ya ona olan məhəbbətdən, ya da İbrahim xana olan nifrətdən ona rəğbət bəsləyirdilər.

Bu hadisədən altı ay keçir. İbrahim avar xanı Əhməd xanla geri qayıdır, bu münasibətlə, həmçinin Əhməd xanın Züleyxaya nişanlanması ilə bağlı şənlik məclisi qurulur. Buna görə Züleyxa şairlərin məclisinin təşkil olunmasını arzu eləmişdi. Mirzə Şəfi də daxil olmaqla məclisə 20 şair dəvət olunmuşdu.

M.Şəfi sırrını erməni Akimə açır. Şənlikdən qalib çıxsayıdı onun köməyi ilə Züleyxani Şamaxiya qaçırmış istəyirdi. Buradaca bir cümləyə xüsusi diqqət vermək lazımdır: «Sən haykələrin hıyılğırılıyını bilirsən də?!» Fatma qızıl toplamışdı, bu iş üçün erməniyə verəcəkdi. Məclis başlamazdan əvvəl İbrahim xan başının dəstəsi ilə (7 nəfər) ova çıxır, sərkərdələr də silahlansıb onlarla gedirlər.

Sonra məclis qızışır. M. Şəfi gənc olduğu üçün axırda çıxış edir.

Nə mavi göydəki məlekərlə,  
Nə də ətirli çəmənlikdəki qönçə ilə,  
Heç əbədi günəş nuru ilə,  
Gözəlim Züleyxani dəyişmərəm!

Cünki mələyin qəlbində yoxdur məhəbbət,  
Qönçələr də olur həmişə tikanlı,  
Günəşin nuru isə gecə yox olur,  
Onların heç biri Züleyxa olmaz.  
Cahanda tapmadım,  
Züleyxamin baxışlarını.  
Gözəl, tikansız, əbədi eşqlə,  
Yalnız özü ilə müqayisə oluna bilər!

Nicht mit Engeln im blauen Himmelszelt,  
Nicht mit Rosen auf duftigem Blumenfeld,  
Selbst mit der ewigen Sonne liebt.  
Vergleich' ich Zuleicha, mein Mädchen nicht!

Dann der Engel Busen ist liebe leer,  
Unter Rosen drohen die Dornen her.  
Und die Sonne verhüllt des Nachts ihr Licht:  
Sie alle gleichen Zuleicha nicht!

Nichts finden, so weit das Weltall reicht,  
Die Blicke, was meiner Zuleicha gleich-  
Schön, dornlos, voll ewigem Liebesschein,  
Kann sie mit sich selbst nur verglichen sein!

Burada o sözünü kəsir. Ancaq M.Şəfi uzun xahişdən sonra şeir söyləməkdə davam edir. M.Şəfi yarışdan qalib çıxır. Tez evə qaçır. Onlar (M.Şəfi, Züleyxa, Fatma, Akim) səhər açılanda karvana qoşularaq qaçırlar. Yolda Fatma Akimi sevdiyini etiraf edir. Bu da Züleyxani çox əsəbləşdirir.

Üç gündən sonra güclü tufan qopur və leysan yağış yağır. Akim qadınları özü ilə götürüb yaxınlıqdakı kəndə gedir. Qızlar atlardan düşəndə Əhmədin adamları Akimi tanır. Yarım saatdan sonra qızlar artıq onların əlinə keçmişdi. M.Şəfinin

ayaqlarına vurulan zərbələri uzun müddət xatırlayaraq onda bu sərgüzəştən ancaq şirin xatırələr qaldığını deyir.

Bir zaman illər ötəcək,  
Həyat öz axarı ilə sona yetəcək,  
Xatırələr ulduzlara dönəcək,  
Artıq ömrün xəzani gələcək.

Und steigen auch in der Jahre Lauf,  
Wenn der Tag des Lebens vollbracht ist,  
Erinnerungen gleich Sternen auf:  
Sie zeigen mir, daß es Nacht ist!..

Sonra 81-ci səhifədə F. fon Bodenstedt yazar ki, qışda iki alman Tiflisə gəlir: K. və R., onlardan biri təbiətin tarixi, o biri si isə linqvistika və əntiq şeyrlər məşğul olurdu. M.Şəfi F. fon Bodenstedtə həftədə üç dəfə axşamlar dərs keçirdi. M.Şəfi „Divani hikmət“ (Divan der Weisheit) Tatar (Azərbaycan – F.V.) və fars dillərini öyrənməyə başqa adamlar da gəlirdi. Yeri gəlmışkən, Mirzə Şəfi avropahlara onlar üçün xarici olan Şərq dillərinin öyrənilməsinin son dərəcə orijinal metodundan istifadə edirdi: dil onun üçün təkcə gündəlik ünsiyyət vasitəsi yox, eyni zamanda tamamilə fərqli düşüncə tərzinə malik Avropa ziyalalarını Şərq mədəniyyətinin dəyərlərini aşılamaq forması idi. Həmin divanda M. Şəfi şeir deyərdi, sonra onun poetik və semantik təhlilini verərdi.

Mən şeir dedikcə,  
Qızların sevincdən ürəyi titrər,  
Çünkü sözlər mirvari tək,  
Elə bil ipək saplara düzülər,  
Oradan ətir qalxar.  
Hurinin nəfəsi təki,  
Bizim Züleyxaya hədiyyəmiz,

O gül çələngindən gələn ətirtək.  
Bilirsinizmi, bu müdrikklik hardandır,  
O mənə sağlam verilib,  
Mən onu sevgilimin gözündən oxumuşam,  
Və onu sözlərlə doldurmuşam,  
Heyrətdir, mənim nəğmələrim,  
O qədər hikmətlə dolu səslənmə,  
Ağzımdan çıxan hər bir kəlmə,  
Gözəlin vasfidir, elə səslənir.  
O, Cəmşidin qədəhi kimi,  
Acılığın mənbəyidir.  
Məni açan ovsunu kimi,  
Müdrikkilikdir, bir də təcrübədir.  
Və deyir, dinmə, oxuma,  
Füsunkar ahəngle,  
Bu eşitdiyin mənim nəğməmdir,  
Gözəllik qədəhimdir o.  
Sing ich ein Leid, hüpf freudreich,  
Das Herz der jungen Mädchen.  
Denn Perlen sind die Worte gleich,  
Gereiht auf seidnen Fäden.

Und Düfte steigen auf daraus,  
Von Höreris Hauch getränkten  
Gleichwie aus jenem Blumenstrauß,  
Den mir Suleicha schenkte.  
Erstaunt nicht, dass des Sängers Mund,  
So Herrliches vollbringe,  
Und das die Weisheit hier den Mund.  
Mit Jugend tollheit schlinge?  
Wißt ihr, wer mir die Weisheit gab?  
Sie kam vom rechten Orte,  
Ich las sie ihren Augen ab,  
Und hüllte sie in Worte!

Was Wunder, wenn so anmutvoll,  
 Auch meine Lieder tönen,  
 Ist doch, was meinem Mund entguoll,  
 Ein Abglanz nur der Schönen!  
 Sie ist dem Becher Oshemschied gleich,  
 Ein Guell der Offenbarung,  
 Der mir erschließt in Zauberreich,  
 Der Weisheit und Erfahrung.  
 Und sagt: erklingt nicht mein Gesang,  
 Von wunderbaren Tönen?  
 Und ist nicht meines Liedes Gang,  
 Leicht wie der Gang der Schönen?

83-cü səhifədə bu şeirdən sonra F. fon Bodenstedt yazır ki, M.Şəfinin şeirləri ərəb kəlmələri ilə dolu olardı, ona görə onları başa düşmək çatın idi. Özü də o, həmin sözləri izah etmirdi, bizim ixtiyarımıza buraxırdı. Sonra bizim hər birimiz bir hikmətli əhvalat danışmalı idik. Xarici dillərin tədrisi metodikası sahəsində Mirzə Şəfinin orijinallığı bu epizodda özünü bir daha bürüzə verir. Hər şeydən əvvəl Mirzə Şəfi avropalıları «danışdırır», yəni onların təkcə məişət ünsiyyəti səviyyəsində yox, sivilizasiyaların dialoqu baxımından formallaşmasına meydan açır. Müdrik sənətkarımız ümumdünya mədəniyyətinin təşəkkülü prosesində ziyahıların «dil tapmasının» zəruriliyini sövqi-təbii ilə bizdən çox-çox əvvəl dərk etmişdi. M.Şəfi bunlara qulaq asıb bizi qiymətləndirirdi. Ağzımıza gələn hikmətli sözü ustad o saat nəzmə çəkirdi. M.Şəfi bir dəfə bizlərdən birinin məhəbbətlə bağlı hikmətli sözünə bir şeir qoşdu:

Mənim qəlbim səninlə,  
 Necə ki, asiman günəşə boyanır.  
 Sən ona işiq verirsən, o isə sənsiz,  
 Zülmət qaranlıqda ilişib qalır.

Dünya öz işığını,  
 Qaranlıq onu bürüyən kimi yayır.  
 Ona günəş baxan kimi,  
 Bildirir ki, gözəlliyi nədədir.

Mein Herz schmückt sich mit Dir wie sich,  
 Der Himmel mit der Sonne schmückt –  
 Du gibst ihm Glanz, und ohne Dich,  
 Bleibt es in dunkle Nacht entrückt.  
 Gleichwie die Welt all ihre Pracht,  
 Verhüllt, wenn Dunkel Sie umschließt,  
 Und nur, wenn ihr die Sonne lacht.  
 Zeigt, was sie Schönes in sich schließt.

F. fon Bodenstedt soruşanda ki, bu sənin nəgməndir, o deyib „yox“ və şeirin ardını söyləyib:

Nəgməni yaradan sənsən, sən,  
 Mən onu libasa geyindirirəm,  
 Sən təmiz mərməri mənə verirsən,  
 Mən ona əlimlə surət həkk edirəm

Sən ruh verirsən, fikir verirsən,  
 Mən isə onlara anlam verirəm,  
 Tez-tez olur ki, çatışmayan şeyi,  
 Doldururam onu daşana qədər.

Du bist der Eizeuger des Liedes,  
 Ich tue ihm bloß das Gewand an –  
 Du lieferst den Marmor, der reinen,  
 Ich lege die bildende Hand an –

Du gibst den Geist, den Gedanken,  
 Bei mir kommt es bloß auf Verstand an.  
 Selbst der mangelt oft, und mit Tollheit,  
 Füll ich das Maß bis zum Rand an? (11; s. 84)

Mirzə Şəfi avropalı ziyahların düşüncələrinə spesifik Şərqi «libası geyindirməklə» paradoksal şəkildə bəşər nəsilin dünyadərkinin invariantlılığını və universal xarakterini üzə çıxarmışdır ki, humanitar fikir yalnız XX əsr dən XXI əsrə keçid dövründə bu həqiqəti dərk etmişdir.

M.Şəfinin divanında iştirak edənlərdən biri İrandan idi. O, gürcü gözəlinə vurulmuşdu. M.Şəfinin şeirlərini dinləyərək onlara valeh olduğunu deyəndə M.Şəfi minnətdarlığını bildirir və İranda olarkən şahın vəziri ilə görüşünü xatırlayır. M.Şəfi vəzirlər səhbətindən bir epizodu təsvir edib deyir ki, o, həmisi həqiqəti açmağa çalışır.

Mən dedim:Mən sənə deyirəm, nə hiss edirəm,  
Mən heç vaxt boşgazlıq etmirəm,  
Mən dəyirmanın çax-çaxını eşidirəm,  
Ancaq üyündülən unu görmürəm.

Ich sprach: Ich will Dir sagen, was ich fühle,  
Ich mach es Dir kein Hehl –  
Ich höre das Geplapper einer Mühle,  
Doch sehe ich kein Mehl!

## II. 2. F. fon Bodenstedt M.Şəfinin dünyagörüşü haqqında

M. Şəfinin dünya haqqında təsəvvürlerinin genişliyi, biz hətta deyərdik, globallığı F. fon Bodenstedt tərəfindən təsvir olunmuş aşağıdakı epizodda özünü biruzə verir: M.Şəfi dəqiq bilirdi ki, Qərbə necə getmək olar. Qara dənizdən, ya da Moskva üzərindən, hərçənd ki, müəyyən edə bilmirdi, dəvə, fil və ya eşşəklə. Amma çox dəqiq bilirdi ki, Qərbdə üç böyük xalq yaşayır: nemə (alman-F.V.), ingilis, fransız“.

Qeyd edək ki, A.Bayramov bu hissənin tərcüməsində bir dəfə yanlışlığa yol verib, qəribi səhvən şərq kimi təqdim edib (4; s. 83).

M.Şəfi bu xalqların adət-ənənələri haqqında da geniş təsəvvürə malik idi. Kitabın 8-ci fəslində M.Şəfi ona bağışlanan iki üzqırıxnən yüksək keyfiyyətdə olmasından razılıqla danışır. 89-cu səhifədə F. fon Bodenstedt yazır ki, M.Şəfi bir gəncə ona məktub göndərərək ülgüclərə görə təşəkkür etmişdir. Məktub bu sözlərlə bitir: «Blumen vor Deine Füße. Mirza Schaffy» (Sənin ayaqlarına gül dəstəsi. Mirzə Şəfi). Kitabın 9-cu fəslində «Müdriklik divanı (məktəbi)» adlanır. F. fon Bodenstedt divanın növbəti məclisində M.Şəfi dən soruşur ki, Qərbən ağıllı adamları niyə sizi axmaq hesab edirlər?

M.Şəfi isə cavabında deyir ki, sizdən təzə nə öyrənə bilərəm ki, mən deyənləri təkrar edirsınız. Bunu deyib dəftər-qələm hazırlamağı xahiş edir və aşağıdakı şeiri söyləyir:

Mən gülümmü, şikayətlənimmi,  
İnsanların böylə axmaqlığına!  
Həmişə yalnız özgəsini təkrarlamağa,  
Öz dediklərini isə eşitməməyə!

Xeyir mən istədə vəsf edirəm,  
Dünya axmaqlardan xali deyil,  
Çünki müdrik kəlmələr,  
İzsiz bu dünyadan silinib gedər!

Soll ich lachen, soll ich klagen,  
Dass die Menschen meist so dummm sind,  
Stets nur Fremdes wiedersagen.  
Und in Selbstgedachten Stumm sind!  
Nein, den Schöpfer will ich preisen,  
Dass die Welt so voll von Thoren,  
Denn sonst ginge ja der Weise,  
Klugheit unbemerkt verloren!

Bundan sonra „çox hörmətli müəllimi“ ilə (F. fon Bodenstedt belə yazır-F.V.) F. fon Bodenstedt arasında maraqlı müka-

limə baş verir. Mükalimə qadın gözəlliyinə, şərq-qərb əlaqələrinə həsr olunub. Qadınların hikmətə baş əydiklərindən söz açan M.Şəfi deyir:

«Qadınlar hər yerdə müdrikdir. Onların hökmü böyükdür, bunu axmaqlar qanmaz. Onların gözləri bütün həqiqi müdrikliyin və gözəlliyin ifadəsidir. Onları vəsf edənlər ölməz olur, cənnətin zövqünü alırlar. Qadınları vəsf edən ən balaca nəgməkar inamın ən böyük binasını dağıdar və ən balaca qızçıqaz kilsələrin ən qədim özüllərini rüsvay edər.» Bu zaman F. fon Bodenstedt deyir: axı sən mənim sualıma cavab vermedin. M.Şəfi: «Sən ağıllı danışındın. Sözlərimiz sənin ruhunda qığlıcım yaratdı. Yaz, mən sənin üçün deyirəm!» Sonra, o bir silsilə gözəl şeir oxudu. Onların bir qismini mən almancaya çevirib aşağıda verirəm.

Mirzə Şəfinin inam dünyası:

Müəllimim Hafizzdır, qibləm mey,  
Mən sevirəm yaxşı insanları, bir də ruh verən içkiləri,  
Odur ki, meyxanələrin vurğunuyam,  
Və siz mənə müdrik deyirsiniz.  
Mən gələndə Siz deyirsiz, müdrik gəldi,  
Mən gedəndə Siz deyirsiz, müdrik getdi,  
Mən olmayanda Siz deyirsiz, hanı müdrik,  
Mənimlə birgə Siz də vurun, müdrik kimi,  
Qədəhləri-qədəhlərə, tanrıdan da ricam budur,  
Həmişə qəlbəni və yolumu o, düz yönəltsin,  
Məsciddən və bütün günahlardan məni qorusun.  
Qəlbimi eşqlə doldursun, yolumu meyə salsın,  
İnsanların qanmazından, axmaqlıqından qaçıram,  
Varlığımın mənasını şərab qədəhində tapıram,  
Sevgilimin gərdəmində mən öz dünyamı görürəm,  
Gözlərinin atəşində yanımı söndürürəm,  
Ah, fərəhim, hissəm, oh, sonsuz inamım,  
Məni alovlandıran şərabdır, ağlımı başımdan alır,

Sevgilimlə qol-boyun sarınıb,  
Baş-başa qalıb ölüydim, amin (s. 97).

Mein Lehrer ist Hafis, mein Bethaus ist die Schenke,  
Ich liebe gute Menschen, und stärkende Getränke,  
Drum bin ich wohlgekommen in den Kreisen  
Der Zeicher, und Sie nennen mich den Weisen.  
Komm ich-da kommt der Weise! Sagen Sie;  
Geh ich – schon geht der Weise! Klagen Sie;  
Fehl ich – wo steckt der Weise? Fragen Sie;  
Bleibe ich – in lustiger Weise.! Schlagen Sie;  
Laut Glas an Glas. Drum bitte ich Gott den Herzen  
Dass er stets Herz und Fuß die rechten Pfade lenke,  
Weitab von der Moschee und allen Bonzen fern  
Mein Herz zur Liebe führe und meinen Fuß zu Schenke,  
Dass ich dem Wahn der Menschen und ihrer Dummheit ferne,  
Das Rätsel meines Daseins im Becher Weins ergründe,  
Am Wuchse der Geliebten des All umfassen lerne,  
An ihrer Augen Glut zur Andacht mich entzünde,  
O wonniges Empfinden! O Andacht ohne Ronnen!  
Wenn Kolichie Feuerwein mir Mark und Blut durchdrungen,  
Ich die Geliebte halte und sie hält mich umschlugen,  
Besiegelt und beseligend – so möchte ich sterben, Amen!(s. 97)

Bir mirzə mənə üz tutub dedi:

- M.Şəfi, sən şahı necə qiymətləndirirsən?
- Doğrudanmı, o anadangəlmə müdrikdir? Doğrudanmı, onun baxışı da qulaqları kimi böyükdür?
  - O da sizin kimi ağıllıdır.
  - Sizin sahib olduğunuzu sahibdir.
  - O bilir ki, xalq kar və kordur,
  - Və bu nadanlıqlandan o istifadə edir (s. 97).

Sonra M.Şəfi Züleyxanın gözəlliyyini vəsf edir:

Sənin zərif ayaqlarını görəndə,  
Ey gözəl nazənin, başa düşmürəm,  
Bu qədər gözəllik səndə hardandır!  
Sənin kiçik əllərinə baxanda,  
Ey gözəl nazənin, başa düşmürəm,  
Yarama məlhəm olurlarmı!  
Sənin qönçə dodaqlarına baxanda,  
Ey gözəl nazənin, başa düşmürəm,  
Onlar öpüş verməyə bilərni!  
Sənin ağılı gözlerinə baxanda,  
Ey gözəl nazənin, başa düşmürəm,  
Necə də eşqdən alışib-yanır!  
Hiss edirəm, bax insan mərhəmətlə,  
Ey gözəl nazənin, mənim təki,  
Sevə bilməz səni, inankı heç kəs!  
Dinlə, bu şirin nəgmələri sən,  
Ey gözəl nazənin, bil ki, mənim tək,  
Məhəbbətdən söhbət açımmaz heç kəs!

Seh ich Deine zarten Füßchen an,  
So begreife ich nicht, Du süßes Mädchen,  
Wie ist so viel Schönheit tragen können!  
Seh ich Deine kleinen Händchen an,  
So begreife ich nicht, Du süßes Mädchen,  
Wie sie solche Wunden schlagen können!  
Seh ich Deine rosigen Lippen an,  
So begreif ich nicht, Du süßes Mädchen  
Wie sie einen Kuß versagen können!  
Seh ich Deine klugen Augen an,  
So begreif ich nicht, Du süßes Mädchen  
Wie sie nach mehr Liebe fragen können.  
Als ich fühle – Sieh mich gnädig an!

Wärmer als mein Herz, Du süßes Mädchen,  
Wird kein Menschenherz Dir schlagen können.  
Hör dies wonnevolle Liedchen an,  
Schöner als mein Mund, Du süßes Mädchen,  
Wird kein Mund Dir Liebe klagen können!

### II.3. M. Şəfi bayram edir

F. fon Bodenstedtin təsvirində M.Şəfi Şərq müdrikləri Ömər Xəyyam, Hafız, Azərbaycan şairi Vaqif kimi dünyaya nikbin münasibət bəsləyir, «toy bayramdır bu dünyanın əzabı» prinsipindən çıxış edir, fələyin min-bir əzabını sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılıyır.

M.Şəfinin sevinci və bayram ovqatı aşağıdakı şeirlərlə belə təcəssüm olunur:

O günü yad etdik,	Jenem Tag zum Gedächtnis,
Çox uzun bir badə ilə.	Sei ein langer Trunk gemacht!
İbadət evindən qədəhə qədər,	Wo vom Bethaus in die Schenke,
Xeyli yol qət etdim!	Ich den ersten Sprung gemacht!
Ağlımı itirdim, lap dəli War verdummt in blinder oldum,	Demuth
Qartıyb-qocalıb lap əldən War gealtet wie ein Greis-düşdüm,	
Ancaq şərab, nəgmə, bir də Aber Wein, mein Gesang und məhəbbət,	Liebe,
Hər üçü qəlbimi cavan Hat mich wieder jung eylədi.	gemacht.
İç Mirzə Şəfi, xumarlan, Trink Mirza Schaffy berausche.	
Eşqdən, nəgmədən, bir də Dich in Lieben, Sang und şərabdan	Wein,

Yalnız sənin eşqin qaynayıb- Nur im Rausch sind deine  
coşur, Lieder  
Sənin nəğmələrin hey aşib- So voll Glut und Schwung  
daşır (s. 83). gemacht

M. Şəfi üçün eşq iztirab qaynağı olmaqla yanaşı, həyat  
eşqini yüksəldir, mənəvi dəyərlərə inanc hissini artırır.

Uşaq, sən nədən belə qorxursan,  
Nədən qorxa-qorxa addım atırsan?  
Sənin saçlarına əl uzadanda mən,  
Öpmək istəyirəm səni ürəkdən,  
Mənə nə lazımdır, nə istayıram,  
Sən, ey nazənin, inan ki mənə,  
Çün belə yazılıb tale kitabım,  
Əvvəldən mənimki belə gətirib.

Bəli, tam əminliklə inanıram mən,  
Allaha, Qurana inanıram mən,  
İnanıram bütün varlığımla mən,  
Səni sevəcəyəm, sevə bilərəm.  
Başqalarının lənətlədiyi şey,  
Mənim əleyhimə və sevgim olar,  
Çün belə yazılıb tale kitabım,  
Əvvəldən mənimki belə gətirib.

Sevgim sənə aydın olmazsa?  
Dərdini, qəmini gülüşlə dağıt!  
Çün dolsun gərk boşluqlar,  
Mənim bu məğrur ürəyimdəcə.  
Soruşursan düşünürəm, ya axtarıram,  
Başqa birisini sevmək üçün mən,  
Çün belə yazılıb tale kitabım,  
Əvvəldən mənimki belə gətirib.  
Sən indi vüsala ümidişənmi,

Uzun bir yol keçib gələndən sonra.  
İndi əlindədir, götür necə var,  
Mənim bu yaziq könlümü barı.  
Başqa yerdə sən axtarma,  
Götür, sev məni, sevə bildikcə,  
Çün belə yazılıb tale kitabım,  
Əvvəldən mənimki belə gətirib.

Bu ətirli nəğməni oxu,  
Onun cazibəsinə özün hakim ol-  
Belədir Cənnətin havası,  
Artıq yer üzünü bürüyüb o da!  
Orda başqa səadət axtar,  
Amma burada bir-birimizi sevək,  
Çün belə yazılıb tale kitabım,  
Əvvəldən mənimki belə gətirib.

Səhər küləyinin etri kimi,  
Titrəyir qönçələr, titrəyir güllər.  
İstəkli körpənin ürəyi əsir,  
Şərqimin ətrindən, nəğmələrindən  
O qoruyur mən axtardığım,  
Məni ona bağlayan telləri.  
Çün belə yazılıb tale kitabım,  
Əvvəldən mənimki belə gətirib.

Kind, was tust Du so erschrocken,  
was hebt schüchtern sich Dein Fuß?  
Faß ich tändelnd Deine Locken,  
Naht mein Mund sich Dir zum Kuß –  
Was ich biete, was ich suche,  
Lass Dich's, Mädchen, nicht betrüben:  
Denn so steht's im Schicksalsbuche  
Mir urzeitlich vorgeschrieben  
Ja, voll hohem Glauben bin ich,

Glaub, an Allah und Koran!  
 Glaub, dass ich Dich hersinnig  
 Lieben muss und lieben kann!  
 Andern ward ihr Loos zum Fluche –  
 Mir zum Gegen und zum Lieben,  
 Denn so steht's im Schicksalsbuche  
 Mir urzeitlich vorgeschrieben!  
 Beut die Liebe Dir Bedrägnis?  
 Scheuche lächeln Angst und Pein!  
 Denn erfüllt muss das Verhängnis,  
 Meines stolzen Herzens sein!  
 Ob ich sinne, ob ich suche,  
 Keine andre kann ich lieben,  
 Denn do steht's im Gedächtnisbuche  
 Mir urzeitlich vorgeschrieben!  
 Hoffst Du eins auf Belohnung,  
 Nach vollbrachter Erdenbahn,  
 Nimm Dich selbst auch hier voll Schonung  
 Meines armen Herzens an!  
 Keines Andern Minne suche!  
 Füge, zwing Dich, mich zu lieben:  
 Denn so steht's im Gedächtnisbuche  
 Dir vorzeitig vorgeschrieben.  
 Nimm dies duftige Lied und lies es,  
 Lausche seinem Zauberton –  
 Es verheißt des Paradieses,  
 Seligkeit auf Erden schon!  
 Anderes Glück dort oben suche  
 Doch hieneden lass uns lieben:  
 Denn so steht's im Schicksalsbuche  
 Mir vorzeitig vorgeschrieben.  
 Wie vom Hauch des Morgenwindes  
 Sich der Kelch der Rose regt,  
 sei das Herz des lieben Kindes,

Von des Liedes Hauch bewegt!  
 Sie gewähre, was ich suche,  
 was mich toll zu ihr getrieben:  
 Denn so steht's im Schicksalsbuche  
 Ihr urzeitlich vorgeschrieben. (s. 100.)

Mirzə Şəfi öz xoşbəxtliyini belə vəsf edir:

Mən xoşbəxtlər xoşbəxtiyəm! Ancaq,  
 Yer kürəsi öz axmaqlığından fırlanır,  
 Hər kəs bir cür xoşbəxt olur,  
 Bu, gün kimi aydındır, hər kəs öz yolun gedir.

Keşiş öz canının hayında,  
 Elə bilir səma onu belə yaradıb,  
 Yer üzündə etdiyi hərəkətləri,  
 Tanrı özü onu belə yaradıb.

Qəzəblə insanlara şeyləri verib,  
 Özü də bilmədən onlar necədir.  
 Mən sevgilimin ayaqlarına yixıllam,  
 Yazırıam mən indi bu nəğmələri,

Baxaraq sevgilimin gözlərinə,  
 Şərab görürəm, uzanan qədəh görürəm.  
 Qurtum-qurtum onu içirkən,  
 Fikirləşirəm, bu dünyada  
 Şərab, bir də sevgi cənnət payıdır.

Ich Glücklichster der Glücklichen! Derweil  
 Die Welt sich um sich selbst um Dummheit dreht,  
 Und jeglicher auf seine Art dem Heil,  
 Das offenbar liegt, aus dem Wege geht,  
 Derweil der Mönch den eigenen Leib kasteit,  
 Und wähnt, dass ihn der Himmel einst entschädigt

Für die auf Erden wundergeriebnen Knie –  
Derweil der Pfaff vom Jenseits prophezeit,  
In frommer Wut den Leuten Dinge predigt,  
Von denen er so wenig weiß wie sie.  
Knie ich zu meines Mädchens Füß'en nieder,  
Und schreibe meine wonnevollen Lieder,  
Aus ihren Augen ab. Es perlt der Wein,  
Zuneben mir im funkelnden Pokale;  
Ich schlürfe ihn, in vollen Zügen ein,  
Und denk: es ist in diesem Erdentall,  
Bei Lieb und Wein ein paradiesisch sein! (s.100).

Mirzə Şəfi sözünə ara verəndə F. fon Bodenstedt ona deyir ki, Siz həmişə şərab, sevgi və güldən danışırsınız. Sizdə dünyagörüşünün rəngarəngliyi və fikir müxtəlifliyi yoxdurmu? M.Şəfi qəlyanına bir-iki qullab vurub ona belə cavab verir:

Mənim şeirlərim sənə xoş gəlmir, çünki,  
Guya mən həmişə eyni şeyləri oxuyuram?  
Yalnız gülü, baharı və məhəbbəti,  
Bülbülləri və şərəbi vəsf edirəm?  
Məgər olar ki, şair,  
Yalani, gecəni, lampanı vəsf etsin-  
Və ya daima nəğmə oxusun,  
Yalnız günəşin əbədi işığından?  
Mən isə bir günəş tək,  
Nəgmələrlimlə işıq saçırıam,  
Çünki mən gözəllik aşiqiyəm,  
Heç vaxt təkrar etmərəm.  
Qoy başqları vəsf etsin,  
Mübarizəni, məscidi və zadəganlığı,  
Ancaq gülü, şərəbi, məhəbbəti,  
Mənim nəgmələrim vəsf etməlidir.

Ey, Mirzə Şəfi, necə gözəl,  
Ətir saçır sənin bu nəğmələrin,  
Çünki sənin gözəl şeirlərini,  
Heç vaxt başqa cürə deyə bilməzlər (s.101).

Euch mißfällt mein Dichten, weil ich  
Immer nur das eine singe?  
Nur von Rosen, Lenz und Liebe,  
Nachtigall und Weine singe?

Was ist schöner: dass der Sänger  
Irrlicht, Nacht und Lampe preist –  
Oder dass er von der Einen  
Sonne ew'gem Scheine singe?

Und wie eine Sonne gieß'ich  
Meine Liederstrahlen aus,  
Weil ich immer nur das Schöne  
Niemals das Gemeine singe.

Mögen andre Lieder rühmen,  
Kampf, Moschee und Fürstenglanz  
Nur von Rosen, Wein und Liebe,  
Sollen immer meine Singen  
O, Mirza Schaffy! Wie lieblich  
Duftest aus den Versen her!  
Denn so schön wie Deine Lieder,  
Kann ein anderer keine singen! (s. 101.)

Burada şərq poeziyasına, xüsusişə aşiq şeirinə xas olan bir cəhət var ki, şeirin axırıncı bəndində onun yaradıcısı öz adını bir misra ilə həkk edir, bir növ əsərə öz «möhürü» vurur. Bunu F.fon Bodenstedt çox güman ki, bilməmiş deyildi. Ancaq nədənsə o əsl müəllifi dananda və bu şeirləri sonralar öz adına çıxanda həmin incəliyi unudub.

## II.4. Mirzə Şəfi və müasirləri haqqında

Kitabın onuncu fəslində F. fon Bodenstedt A.A.Bakıxanovdan söhbət açır, onun haqqında xeyli məlumat verir və onun „Dağıstan xalqlarının tarixi“ adlı əsərini xatırladır. Sözərası qeyd edir ki, kitab savadlı, ancaq bu ərazidə yaşayan xalqların çatışmayan cəhətləri qeyd olanmamışdır. Bir dəfə A.A.Bakıxanov divanda hamını valeh edərək, deyir ki, M.Şəfi böyük mütəffekkirdir. Bu divanda yaxşı əhval-ruhiyyənin yanmasına səbəb olur. Sədi, Hafiz və Füzulidən söz düşür. Başqa bir qrup isə Qurandan danışır. Mübahisə düşür və söhbət çox sürətlə getdiyindən F. fon Bodenstedt qeydlər apara bilmir.

A.A.Bakıxanov özünün «Fatma beim Saitenspiel» (Fatma tar çalır) adlı şeirini F. fon Bodenstedtə verir.<sup>1</sup> Şeiri M.Şəfi də bəyənir və F. fon Bodenstedt onu kitabında çap etdirir.

Deine Finger rühren die Saiten	Barmaqların simlərə toxunur,
Und die Sarien mein Herz,	Simlər isə qəlbimi dilləndirir.
Dich gerüht zu begleiten.	Sənə toxunmaq istəyirəm,
Erdenah, Himmelwärts.	Yerdə, göyün üzündə.
Auf dringt es,	Oyanır,
Dich umschwingt es,	Səni titrədir,
Sich um Dein Herz	zu Sənin qəlbini oyatmaq üçünrauschen-
Dich purst es,	Səni vəsf edir,
Dich umkreist es	Səni dövrəyə alır.
In luftrinkenem Schwanken,	Hava burulğanında,
Du, Gedanken meines Geistes?	Ruhumun fikirləri,
Geist meines Gedankens?	Fikirlərimin ruhu!

<sup>1</sup> Bu şeiri A.Bayramov tərcümə edərək yuxarıda adı çəkilən kitabda nəşr etdirib.

Wirr gelendet da steh ich

Vor Dir, Deinem Glanze-

Und es ist mir, als seh ich

Weltall, das ganze

Als ob es uns umtanze,

In trunkener Weise,

Kund um uns in Kreise;

Ich zaumle um dich her.

So Erde und Himmel,

In buntem Gewimmel

Durch den Klang

deiner Kehle,

Umzaumeln uns beide,

Du, Freude meiner Seele,

Du, Seele meiner Freude!

Başı dumanlı burda duraram,

Sənin qabağında, parıltın öündə-

Ela bil bütün dünyani görürəm

Ela bil bizi dövrəyə alıb

Ağılla, dumanlı başla,

Hər tərəfdə, hər yanda,

Mən ətrafımı araşdırıram,

Beləcə yeri, asimanı

Rəngarəng şəkildə

Sənin nəgmələrin bizi ağuşuna alır.

Sən, ruhumun sevinci,

Sən, sevincimin ruhu!

A.A.Bakıxanovaya durub gedəndə gələn dəfə özünün „Fars dilinin qrammatikası“ kitabını gətirəcəyini vəd edir. Ancaq o bir neçə həftədən sonra gəlir və „Fars dilinin qrammatikası“ əvəzinə „Dağıstanın tarixi“ (1846) kitabının fars dilindən rus dilinə çevrilmiş variantını gətirir. Bu kitabda Xəzər dənizi sahilində yaşayan xalqlar haqqında zəngin məlumatlar verilib. Abbasqulu xan çıxan kimi, M.Şəfi şərabə əl atır. F. fon Bodenstedt müəllimini sorğu-sualə çəkir ki, niyə xanın yanında o çaxır içmədi. M.Şəfi F. fon Bodenstedti başa salmaq istəyir ki, xan mömindrə, şərab içmir. Adamların içində M. Şəfi hərəkətinin səbəbini ətraflı izah edə bilmir, Qərb düşüncə tərzi isə şərq ünsiyyətinə xas olan „arifə bir işarə“ prinsipi ilə dərk etməyə imkan vermir. Adamlar çəkilib gedən kimi təzədən sorğu-sualə başlayır. Burada M.Şəfi Şərqi insanlararası münasibətlərin incəlikləri ilə bağlı avropahları valeh edən biliklərini nümayiş etdirməli olur.

M.Şəfi izah edir ki, xan yaşda ondan böyükdür və vəzifəlidir, içsəyi onun xatırına dəyərdi. O, qonaq idi. Ona hörmət etməli idi. Bu məqamda M.Şəfi Sədinin „Gülüstan“ından misal gətirir. Orada Zal öz qəhrəman oğluna nəsihət verərək deyir ki, düşmənə qarşı amansız olsun, düşmənin yaxşısı, pisi yoxdur. Bir də görürsən ki, balaca bir bulaqdan elə fəvvərə qopur ki, o, hətta yüklü dəvəni belə ağızına alıb aparır.

Bunu başa düşə bilməyən F. fon Bodenstedt M.Şəfiyə yenə sual verəndə şair: „Sual nə lazımdır“, „gəl içək“ deyib şeirə başlayır:

Ən yaxşı səbəb,  
Ən yaxşı səbəb qızıl qədəhdır.  
Ən yaxşı ağız,  
Ən yaxşı ağız qədəhin ağızıdır.

Der beste Grund ist,  
Der goldene Grund des Bechers.  
Der beste Mund ist,  
Der kluge Mund des Bechers!

F. fon Bodenstedt bir az da irəli gedib M.Şəfini yoxlamaq istəyir.

- Sən müdriksən. Amma bir sualım da var. Gürcülər və ruslar bu qədər içirlər, amma müdrik deyillər.

- Ruslar o qədər də axmaq deyillər. Elə olsaydı, onlar başqa xalqlara necə zülm edə bilərdilər, yumruqla və zorla. Gürcülər isə... (bu şeiri deyir).

Şərabın odundan-alovundan,  
Qədəhin sehirkarlığı ucbatından,  
Zəhər də qaynayar, ləzzət də olar,  
Yaxşı da gəlir, ümumi də gəlir  
Onu içib qiymət vermək,  
İçənin öz qabiliyyətidir.

Ümumidə dərinə getmək olar.  
Axmaq yatar sərxoşluğundan  
Biri içir ki, sərxoş olsun,  
Biz isə içirik ləzzət almaqçın.

Yüksek zarafatı duyuruq,  
Danışırıq mələklər kimi,  
Bizim rəngimiz qızarır,  
İçirik yalnız keyfimizdən.  
Çünki şərab yağışa bənzər,  
Palçıq özü ilə palçıq gətirər,  
Ancaq yaxşı tarlada bol məhsul olar,  
Hamı da ondan xeyir götürər.

Aus dem Feuerquelle des Weines,  
Aus dem Zaubergrund des Bechers,  
Sprudelt Gift und süße Labung,  
Sprudelt Schönes und Gemeines:  
Nach dem eignen Wert des Zechers,  
Nach des Trinkenden Begabung.  
In Gemeinheit tief versunken,  
Lieg der Tor vom Rausch bemeistert;  
Wenn er trinkt – wird er betrunken,  
Trinken wir- sind wie begeistert!  
Sprühen hohe Witzessunken,  
Reden wie mit Engelzungen,  
Und von Glut sind mir durchdrungen,  
Und von Schönheit sind wir trunken!  
Denn es gleicht der Wein dem Regen  
Der in Schmutze selbst zu schmutz wird –  
Doch auf gutem Acker Segen,  
Bringt und Jedermann zu Nutz wird (s. 106).

Bu qeydlər M.Şəfinin dərin elmi savadı, yüksək intellektual səviyyəsi, geniş diapazonlu fəlsəfi təfəkkürü ilə seçilən bir ziyanlı olduğunu bir daha göstərir.

12-ci fəsildə M.Şəfi F. fon Bodenstedtlə arasındaki söhbətləri şərh edir. Burada M.Şəfi Hafizdən bir neçə şeir deyir. Qadınların sədaqətindən, kişilərin müdrikliyindən danışır (4; s. 48, 49).

13-cü, 14-cü və 15-ci fəsillərdə F. fon Bodenstedt Ermənistana səfərləri ilə bağlı təəssüratını qeydə alır. 13-cü fəsildə o, M.Şəfinin vasitəsilə Ermənistanda bir molla ilə tanış olduğunu bildirir. Molla F. fon Bodenstedti məscidə aparır. Qayıtmaz adlı bir nəfər ona şeir oxuyur. Eçmiadzin xanı Süleyman F. fon Bodenstedtə şeirlərini bağışlayır. Orada Keşishoğlu adlı birisi də azərbaycanca yazdığı şeirlərini oxuyur.

Sonra F. fon Bodenstedt İrəvan bazarından M.Şəfi üçün aldığı hədiyyəni ona verərkən əvəzində Mirzə Şəfi üstündə „Hikmətin açarı“ („Schlüssel zur Weisheit“) yazılmış bir dəftəri F. fon Bodenstedtə bağışlayır. Bu dəftərdə M.Şəfinin onlar səfərdə olarkən yazdığı şeirlər toplanmışdır. Təəssüf ki, A. Bayramov bu hissəni düzgün tərcümə etməyib (4; s. 56).

16-ci fəsildə yenidən Tiflisə qayıtdıqdan sonra başına gələn hadisələrdən bəhs edilir.

F. fon Bodenstedt yazar ki, M.Şəfinin dərslərində hər fasilə zamanı şeir söhbətə rövnəq verirdi. Hər arzu və istəyinə bir şerlə cavab aldığına yayan F. fon Bodenstedt əzbərdən deyilən şeirlərin bir qisminin Hafızə məxsus olduğunu qeyd edir. M.Şəfi bir dəfə şeir deyir və görür ki, F. fon Bodenstedt qeydiyyat aparmır və cavabında müəlliminə bildirir ki, bu şeiri artıq eşidib. M.Şəfi cavabında ona belə deyir:

- Hə, bu cəfəngiyati yazmaya bilərsən. Mən sadəcə olaraq cuşa gəlmək istəyirdim, çünki vurulanda ağıllı şeirlər yazımaqdan çətin şey yoxdur (11; s. 208).

M.Şəfi şer oxumağa başlayır:

Biz qayğısız təhlükədə -

Şərab, gül və qadınlarla birlikdə olmaq istəyirik-qəmsiz-kədərsiz!

Qoy riyakarlıqla lovğalıq -

Qərəz axmaqlıqla- birləşsin!

Biz isə, gəlin-Ruhun birləşdiyi dəstədə olaq!

Dinin, xurafatın, üsyankarların qarşısında gedənlər,-

Həqiqətin carçıları, bir də hamiya bəlli olan

Bizim qılıncımız var, itidən də iti

Dəməşq qılıncı-

Onun dəydiyi hər yerdə kor da qara yaradan sağalar!

Biz günəşi, ayı və ulduzları yerə endiririk ki,

Onların alovları şeirə hopsun!

Gözəllik kimsənin qurban lampası kimi yansın,

Beləcə, biz xoş xəbərlə gəzirik, başqa niyyətimiz yox,

Qoy həyatımız belə olsun, gözəl gözlərin,

və gözəl tellərin kimi! (s. 209).

Wir wollen sorglos

In der Gefahr sein -

Im Bund mit Wein, mit Rosen und mit Frauen  
des Kummers baar sein!

Mag Heuchelei mit Hochmut sich verbünden,

Bosheit mit Dummheit -

Wir aber wollen eine geisterlesne

Geweihte Schaar sein!

Vorläufer der Erlösung, Tempelstürmer

Des Aberglaubens -

Verkündiger der Wahrheit, die einst Allen  
wird offenbar sein!

Ein Schwert ist unser, schärfer als das schärfste

Schwert von Damaskus-

Und wo es trifft, da wird geheilt den Blinden

Der schwarze Staar sein!

Wir reißen Sonne, Mond und Sterne nieder,

Es soll ihr Feuer  
Im Liede glühn und Opferflamme auf der  
Schönheit Altar sein!  
So wandeln wir einher mit froher Botschaft,  
und nichts hinfort  
Soll uns Veilängliches, als schöne Augen  
Und schönes Haar sein! (s.208-209).

F. fon Bodenstedt yazır: „Biz irəlidə də M.Şəfidən söhbət açacağıq, Şərqə səfərim zamanı mənə təsirindən, onun həyatının vacib hadisələrindən danışacağıq. İndi isə onun müdriklik məktəbinin əks-sədəsi olan M.Şəfi nəgmələrini veririk“ (11, s. 210):

Coşqun Kür ayaqlarımın altında sap-sarı axır,  
Dalğaları günəş şüaları altında rəqs edərək,  
Gülümseyir, qəlbim və çəmənlik kimi.  
Ah, nə ola, qoy həmişə belə olsun!

Qədəhdə bərəq vurur qırmızı Kaxetiya çaxırı,  
Qədəhim sevgidən cüsa gələrək aşib-daşır,  
Onun baxışlarını şərabla vəsf edirəm,  
Ah, nə ola, qoy həmişə belə olsun!

Günəş qırub edir, artıq qaranlıq düşür,  
Ancaq qəlbim məhəbbət ulduzuna bənzeyir.  
Qərq olur qaranlıqda parlaq işqıla,  
Ah, nə ola, qoy həmişə belə olsun!

Gözlərinin Qara dənizinə axır,  
Məhəbbətimin aramsız axını,  
Gel əzizim, qaranlıq düşür, heç kəs eşitmır,  
Ah, nə ola, qoy həmişə belə olsun!

Gelb rollt mir zu Füßen der brausende Kur,  
Im tanzenden Wellengetriebe;  
Hell lächelt die Sonne, mein Herz und die Flur  
O, wenn es doch immer so bleibe!  
Rot funkelt in Glas der Kachetische Wein,  
Es füllt mir das Glas meine Liebe –  
Und ich sang' mit dem Wein ihre Blicke ein,  
O, wenn es doch immer so bleibe!  
Die Sonne geht unter, schon dunkelt die Nacht,  
Doch mein Herz, gleich den Sternen der Liebe,  
Flammt in tiefstem Dunkel in hellster Pracht,  
O, wenn es doch immer so bleibe!  
In das Schwarze Meer Deiner Augen rauscht-  
Der reißende Strom meiner Liebe;  
Komm Mädchen,  
Es dunkelt und neimand lauscht-  
O, wenn es doch immer so bleibe! (11; s. 210)

Die helle Sonne leuchtet  
Auf's weite Meer hernieder,  
Und alle Wellen zittern  
Von ihrem Glanze wieder.

Du spiegelst Dich, wie die  
Sonne,  
Im Meer meiner Lieder;  
Sie alle glühn und zittern,

Von Deinem Glanze  
wieder!

Ich fühle Deinen Oden  
Mich überall umgehn –

İşıqlı günəş şəfəq saçır,  
Aşağı, geniş dənizə,  
Bütün dalğalar titrəyir,  
Onun parıltısından.

Sən bərəq vurursan günəş  
tək,  
Nəgmələrimin dənizində,  
Onlar yenə şəfəq saçır və  
titrəyir,  
Sənin sönməyən parıltından.

Mən sənin nəfəsini duyu-  
ram,  
Odur məni hər tərəfdən  
büryüyən-

Wohin die Augen  
schweifen,  
Währ' ich, Dein Bild zu  
sehn!

\*\*\*

Im Meere meiner Gedan-  
ken,  
Kannst Du mir untergehen,  
Und, wie die Sonne,  
Morgens,  
Schön wieder aufzustehen.

Gözlərim baxdıqca hər  
yanda,  
Sənin əksini görürəm yal-  
níz.

Fikirlərimin dənizində,  
Yalnız sən yox ola bilərsən,  
Şəhər doğan günəş kimi,  
Yenidən oyanıb peyda  
olarsan.

17-ci fəsildə F. fon Bodenstedt öz xəstəliyini təsvir edir. M.Şəfi onun mərəzinin səbəbini onun orqanizmində yox, həkimlərin ona yazdığı dərmanlarda görür. O, deyir ki, onun müalicəsi Solalaki dağında bitən meyvələrdədir, xüsusilə tut yesə xəstəliyi tezliklə sağalacaq. Onu gəzintiyə dəvət edən M.Şəfi F. fon Bodenstedtlə birlikdə dağa çıxır. O da M.Şəfinin təkidi ilə ağaca çıxır və tut yeyir. Gəncə müdriki məsləhət görür ki, tutu öz əlilə dərib yesin. Yalnız bu yolla sağalmaq mümkündür. Sonra o, M.Şəfini tərk edib Qafqaz dillərini bilən, erməni və iki Don kazakı ilə Axalkalasiyə gedir.

Burada o, xəttat və şair kimi tanınan O.Əfəndini axtarır. F. fon Bodenstedt yazar ki, lap əvvəldə M.Şəfi O.Əfəndini çox qabiliyyətli və ləyaqətli adam kimi ona təqdim etmişdi. M.Şəfi A.A.Bakıxanova da yüksək qiymət verirdi. Ümumiyyətlə, o, Tiflisin ziyalılarını çox ağıllı hesab edirdi. F. fon Bodenstedt burada xəttat və şairlər arasında ciddi rəqabət olduğunu xüsusilə qeyd edir.

## II.5. M.Şəfinin fəlsəfi görüşləri

Bir dəfə F. fon Bodenstedt M.Şəfidən sünni və şia təriqətləri haqqında soruşur:

M.Şəfi cavabında deyir: - Axmaq-axmaq danışma, ay cocuq, məscidin mənə nə dəxli var. Hər qoyun sürüsü özünə başçı axtarır, hər cəmiyyət özünə rəhbər. Hər kəs öz işini öz ağılı çərçivəsində görür, çünki insan yaşamalıdır. Ağillılar dəlilərin dalınca getməlidir, dəlilər ağıllıların yox, çünki sayca dəlilər ağıllılardan çıxdur. Tacir malını tərifləyir, adamlar isə tələbatına rəğmən alırlar. Molla cənnətin bulaqlı bağlarını tərifləyir, insanlar isə öz tələbatı daxilində buna inanırlar. Tacir desə ki, malı pisdir, onda o, müflisləşib dilənçi olar. İnsanlar da əlibos qayıtmayıb başqa tacirdən mal alırlar. Molla öz sözlərinin yalan olduğunu desə, dəlilər onu daşa basar, onun yerinə başqasını qoyarlar. Ancaq o, dəlilərin axmaqlığını nə qədər qabarıq göstərsə, bir o qədər onu müdrik sayarlar. Həqiqət çox-çox sonralar insanlarda özünə yer tapır. Yalnız sonralar toxum cürcərir və meyvə verir. Gecə günəş çıxmır deyə işiq yandırılmamalıdır? Qanmazlar var deyə ağıllılar yaşama-malıdır?

Sədinin dediyi kimi „çöl siçanları işığa dözmədikləri üçün günəşə şikayət etməliyikmi? Qoy çöl siçanı kor olsun, nəinki günəş öz işığından məhrum olsun“ (4; s. 31, 32).

F. fon Bodenstedt O.Əfəndi ilə görüşünü təfsilati ilə təsvir edir. F. fon Bodenstedt 37-ci səhifədə yazar ki, O.Əfəndinin seirlərində M.Şəfidəki kimi təravət və orijinallıq yox idi.

Sonra O, Əfəndi ilə birlikdə M.Şəfiyə məktub göndər-diklərindən söz açan F. fon Bodenstedt göstərir ki, O.Əfəndi bu yazıda onun gəlişindən doğan sevincini, o isə uzun ayrılıqdan sonra öz təəssüratını ifadə edirdi. F. fon Bodenstedt, haşıyə çıxıb qeyd edir ki, gözəl əsər yazmağa şərqdə müdrik-liyin tərkib hissəsi kimi baxırlar.

Sonra o, O.Əfəndi ilə deyişməsini təsvir edir. Deyişmədə F.fon Bodenstedt qalib gəlir, çünki o əvvəldən yazdığı şeiri dəftərçəsindən kağıza köçürə bilir. Həmin şeirdə O.Əfəndi vəsf edilir. Sonra O. Əfəndi bir tütün kisəsi, bir də ata-babasından qalma şeirlər kitabını qalib gəldiyi üçün F.fon Bodenstedtə bağışlayır. Tütün kisəsini İstanbulda oğurlayırlar. F.fon Bodenstedt ancaq şeirlər kitabını isə özü ilə çap etdirmək üçün vətəninə aparıb prof. Petersmana verir.

Burada bir epizod diqqəti cəlb edir. F. fon Bodenstedt öz əlilə bunları yazıb: „Pis şair olduğumdan yaxşı yaza bilmirdim. Odur ki, hikmətdən başladığım kobud sətirləri tələsmədən yazüb qurtardım. O isə hələ yazırı“ (4; s. 37).

Deməli, F. fon Bodenstedt özü etiraf edir ki, o, pis şairdir. Ona deyilmişdi ki, yazı saxlanılacaq və Avropadan gələn hər bir adama göstəriləcəkdir. Ən azı professor Petersmana. Ona görə də F. fon Bodenstedt məcbur olub cib dəftərçəsindən şeiri kağıza köçürür. Kitabda yazılınlardan aydın olur ki, o, öz şeirində ümumi məsələlərdən danışır, sonra O.Əfəndinin şərəfinə ifadələr işlədir.

Nədənsə, tədqiqatçılar bu epizoda diqqət yetirməyi unudublar. Halbuki, bu özlüyündə səmimi, həm də F. fon Bodenstedtin dilindən çıxan etirafıdır.

F. fon Bodenstedt 20 avqustda (1845) Tiflisə qayıdır. İstinin hərarəti kölgədə 25 dərəcə idi! Erməni knyazı Tumanovun evində qalan F. fon Bodenstedt onun kölgəli qalereyasında M.Şəfinin rəhbərliyi altında müdriklik məktəbinin yenidən başlandığını yazar.

«Müdrilik açarı» haqqında 45-ci səhifəsində F.fon Bodenstedt yazır: „Diqqətli oxucu xatırlayır ki, M.Şəfi Ermənistandan qayıtdıqdan sonra mənə özünü „Müdrilik açarı“ adlandırdığı şeirlər toplusunu bağışlamışdım. Toplunun ön sözündə o, özünə bərəət qazandıraraq yazar ki, ona oyuncaq kimi görünən şeirləri kağıza köçürüb. Baş alıb gedən özünü vəsfə baxmayaraq əslində o, buna az əhəmiyyət verirdi. Əgər

öz sözündən çox əməllərini yüksək qiymətləndirən bir adam var idisə, o da M.Şəfi idi“ (s. 45).

Görəsən bu aşağıdakı fikirlər, F. fon Bodenstedtin sonralar etdiyi „etirafa“ necə uyğunlaşır. O yazır: „Gəncə müdrikinin bayram və şənliklərdə oxuduğu şeirlərinin əksəriyyəti gürcülərin və tatarların (azərbaycanlılarının-F.V.) dillər əzbəridir, heç özü də fərqliə varmır ki, onları yazıya köçürsün. Şərq adətinə görə hər qəzəlin sonunda şair öz adını verməsəydi, əksər hallarda bilmək olmazdı bu şeirlər onundur, ya yox. Məlumdur ki, bu həddən artıq sadəlövh şəkildə olur ki, şair özünütəriflə başlayır, ya da onunla qurtarır“<sup>2</sup>. Məsələn:

Mirzə Şəfi, nə gözəldir,  
Sənin müdrik kəlamlarının  
səsi!

Sən şeirlə danışırsan,  
Sən sözü nəgməyə çevirirsən!

Mirza Schaffi, wie lieblich  
Ist Deiner Weisheitssprüche  
Klang!

Du machst das Lied zur Rede,  
Du machst die Rede zu  
Gesang! (s. 46).

F. fon Bodenstedt yazır: „Mirzə Şəfinin şeirlərinin orijinalının məzmuń və formasına ciddi xələl göturmədən onların tərcümə oluna bilənini burada alman donunda verirəm. Onlardan çoxu bilavasitə gözlərimin önünde yazılıb (deyilib), o şeirlərin yaranması tarixi şeirlərin özü kimi elə maraqlıdır ki, onları müşayiət edən bütün şeyləri yaddaşımızda qaldığı kimi almanca toxuyuram. Müdriklik kitabına giriş tərcümədə belə səslənir. Allahın, mərhəmətlinin, xeyir-dua verənin adından!“ (11; s. 46).

Mirzə Şəfi F. fon Bodenstedti „Bunsten əfəndi“ deyə çağırırdı. Onun xahişi ilə M.Şəfi qəzəl, məsnəvi, ikilik və rütbələrdən bir toplu düzəldir. Məsnəviyə və rübaiyə nümunə kimi bu əsərlər verilir:

<sup>2</sup>Təəssüf ki, A.Bayramov burada da qeyri-dəqiqliyə yol verib. Bax: A.Bayramovun tərcüməsi, s. 73.

Sənə, əzizim, çatmaq üçün ömrümü verdim,  
Mərhəmətli ol, çünki səninlə nəfəs alıram.

Um zu Dir, mein Leben, zu kommen, hab' ich Leben gegeben;  
Sei barmherzig! Denn durch Dich erst komm ich zu Leben!

Rübəi dördlükdür, 1, 2, 4 qafiyə ilədir, üçüncü misra  
sərbəst olur.

Cavan ömründən imtina etmə,  
Allah verənindən imtina etmə,  
Sevən qəlbini sən gəl gizlətmə,  
Şərab olan yerdə ağızını örtmə.

Verbitte Dir das junge Leben nicht,  
Verschmäche was Dir Gott gegeben nicht,  
Verschließ Dein Herz der Liebe Offenbarung,  
Und Deinen Mund dem Gast der Reben nicht!

Bu topluda zövqü, məhəbbəti, şərabı, dəyəri və gözəlliyi, yaxşılığı və yamanlığı, pisi və yaxşını vəsf edən nəğmələr toplanmışdı. Burada hər şeyi anlamanın rüşeymləri vardi, onları tullamaq və sonra da gətirdiyi meyvələri ləzzətlə yemək olar.<sup>3</sup>

Həmişə qaydasında ortada qal,  
Az danışma, amma çox da danışma,  
Nə yazırsan yaz müdrikcəsinə,  
Orta vəziyyət səni məqsədinə çatdırar.

Stets in Maß der Mitte bleibe,  
Sag nicht zu wenig und sag' nicht zu viel,  
Und was Du schreibst nach dieser Weisung schreibe,  
Der Mittelweg führt sicher Dich ans Ziel.

<sup>3</sup> Buradan səh. 49-dək şerlər A.Bayramovun tərcüməsində verilməyib.

Bu cür ürəkdən gələn şeirlər pis şairlərin və ikiüzlülərin əsərlərindən fərqlənməyə (küll onların başına) bilməzdi. Pis şair dibi bilinməyən bataqlığa bənzəyir, onu təkcə dərin olduğu üçün yox, həm də bulanıq olduğu üçün görmək olmur, yaratmaq olmaz, özünü tərifləmək və onun axmaqlığından xilas olmaq olmur. Yaxşı şair isə aşağıdakı kimi deyər:

O yüksək ruhla öyünür,  
Bu minvalla səsini ucadır,  
Məzə çələnginin knyazı kimi  
Gözəllik aləminin ağası kimi.  
Nə ilə məshhurdur şəhəri -Şiraz,  
Qızıl güləmə, yoxsa şərabla?  
Bəs Roknabad necə tanındı,  
Mozella meşəsiləmi?  
Onların gözəlliyi deyildi əsas,  
Yer üzündə də gözəl şeylər var-  
Onlar sənin şeirlənə tanındı.  
Təkcə səninlə, Hafiz.  
Bütən sən dağıtdın,  
Şirazın vəsfini sən başladın-  
O balaca səninlə böyük oldu,  
Sən şəhəri və meşəni vəsf elədin!  
Çayı və sahili də vəsf elədin-  
Sənin şəhərinin hər daşı-  
Dönüb nəcib daşa o məşhurlaşdı.  
Tiflis də gözəllik mücəssiməsidir,  
Gülü, şərabı və bəzəkli qızları var-  
Səninlə, Şəfi, yalnız səninlə,  
Ona bir nəğməkar qismət oldu!  
Odur ki, Şiraz Hafizin,  
Tiflis isə sənin nəğmələrinlə-  
Odur ki, burada hər şey,  
Əzəmətli bir birlikdə birləşdi.  
Şəhər bağlarının içindən keçən çay,

Uca dağlardan axıb gəlir,  
Onda yaşayan və çiçəklənən,  
Mirzə Şəfi, sənindir hamısı!  
Onun gözəl qızları (bunu unutma!)  
Mənimdir, mənim şeirimdir!  
Gözləri, yanaqları və sözləri mənimdir  
Bununla da onlar parıltılı və işıqlı oldu!  
Sənin nəgmən cənnət üçündür,  
Gözəllik, çiçəklər, şərab və sevgi üçündür,  
Bu cənnətə daxil olan hər şey,  
Bütün günahlardan uzaq olacaq,  
Bütlər üçün öpüş və şərab,  
Bu adamlar üçün hər şey,  
Əbədi əzaba veriləcəkdir!

\* \* \*

Hər yerdə, bütün ölkədə,  
Sənin şeirlərin, Mirzə Şəfi, səslənməlidir.  
Hər cür gözəlliyyə və əmələ,  
Təzə hayat olacaqdır!

\* \* \*

Sən öz gənclərini göndərirsən,  
Bu da sənin istəyindir,  
Tiflis sənin şeirlərinlə tanındı,  
Krosdan Rayna qədər.

\* \* \*

Gəl, cavan oğlan, səni müdrikliyə öyrədəcəyəm,  
Sən həyatın mənasını öyrənməlisən-  
Sən inama, Tanrıya tapınmalısan,  
Düzü əyridən ayırmayı öyrənməlisən.

\* \* \*

Elm nadanlığı faş eləyir,  
Ağılla davranışlığını şeirdən öyrənməlisən-  
Gözəl danışmaq və dodaqlarındaki gözəllik,  
Sənin qalbinə səadət və sevgi gətirəcək.

\* \* \*

Azad olaraq bataqlı qədim çöllərdən!  
İstərəm daha yaxşı şeylərə qədəm basım,  
Şərab və sevgilə güllər arasında,  
Sən yeni həyata başlamalısan!  
Sən məşq edərək mənim şeirlərimi öyrənsən,  
Bunun üçün açıq və sən özün başla,  
Uzaq ol ikiüzlükdən, yalandan,  
Gizlində həmişə yaxşı şey öyrən!  
Nadanları düz yola çəkməyə yox qılincim,  
Kim müdriklik edir, o başqasını zorlamır,  
Mənim zülmüm cüzdirdir, elmimin kökü  
Şərabda, sevgidə, bir də nəgmələrdədir.  
Nəhayət gözəlliyyin cazibəsi,  
Sonsuzdur, həsrət dolu olur,  
İnsan qəlbini həmişə layiqdir,  
Nəgmənin sirlərinə bürünsün! (11, s. 50)  
Wodurch ist Schiras wohl, die Stadt  
Berühmt mit Ros' und Wein geworden?  
Wodurch berühmt der Roknabad,  
Berühmt Mosella's Hain geworden?  
Nicht ihre Schönheit war der Grund  
Viel schöneres auf Erden gibt es –  
Sie sind berühmt durch Dein Gedicht,  
Durch Dich, Hafis, allein geworden!  
Das Bonzentum hast Du gestürzt,  
Und Schiras' Ruhm hast Du gegründet –  
Es ist durch Dich das Kleine groß,  
Durch Dich das Kleine groß geworden!  
Verherrlicht hast Du Stadt und Hain,  
Verschönt den Storm und seine Ufer –  
Durch dich ist jeder Stein der Stadt  
Zu einem Edelstein geworden!  
Auch Tiflis ist an Schönheit reich,  
Hat Rosen, Wein und schmucke Mädchen

Und durch Dich selbst, Mirsa Schaffy,  
Ist auch ein Sänger sein geworden!  
Drum soll, was Schiras durch Hafis,  
Tiflis durch Deine Lieder werden –  
Denn aller Zubehör ist Dir  
Im herrlichsten Verein geworden.  
Die stromdurchrauschte Gartenstadt,  
Umragt von himmelhohen Bergen,  
Und was darinnen blüht und lebt,  
Mirsa Schaffy ist dein geworden!  
Ihr schönen Mädchen (merk euch das!)  
Gehört jetzt mir und meinem Liede!  
Mein sind nun Augen, Wang' und Mund,  
Samt ihrem Glanz und Schein geworden!  
Zum Paradiese wird mein Lied,  
Für Schönheit, Blumen, Wein und Liebe-  
Was eingeht in dies Paradies,  
Ist aller Sünden rein geworden!  
Doch eine Hölle wird es sein  
Für Bonzen, Kuß: und Weinberächter-  
Für dies Geschlecht ist jeder Vers  
Zur Stätte ewiger Pein geworden!  
Es soll durch alle Lande nun  
Mirsa Schaffy! Dein Lied ertönen –  
Für alles Schöne Sein und Tun  
Ist es ein Widerschein geworden!  
Du sandtest Deine Jünger aus,  
Und es geschah, wie Du verheißen  
Berühmt ist Tiflis durch Dein Lied,  
Vom Kür bis zum Rhein geworden!  
Komm, Jünger her! Ich will Dich Weisheit lehren,  
Du sollst des Daseins Wert erkennen lernen –  
Du sollst zum ächten Glauben Dich bekehren,  
Das Wahre von dem Falschen trennen lernen.

Die Lehre, wie des Wahns, der Torheit Klipper  
Klug zu mugeln, soll Dir in Lieder werden –  
Wohlredenheit und Anmut Deinen Lippen  
Und Deinem Herzen Glück und Friede werden!  
Fort aus der alten Satzung dumpfen Räumen  
Will ich den Fuß zu besserem Streben führen –  
Bei Wein und Liebe, unter Rosenbäumen  
Sollst Du ein neues schöneres Leben führen!  
Und wenn Du übst was meine Lieder predigen,  
So sollst Du es offen, frohen Mutes üben,  
Der Heuchelei, des Truges Dich entledigen,  
Und im Geheimen nichts als Gutes üben!  
Kein Schwert hab ich, die Toren zu bekehren,  
Wer Weisheit übt, legt anderen keinen Zwang auf,  
Mein Joch ist leicht der Kern von meinen Lehren  
Löst sich in Wein, in Liebe und Gesang auf.  
Unendlich ist der Schönheit Zauberkreis  
Unendlich sehnsuchtsvollen Dranges bleiben.  
Die Menschenherzen doch wird stets der Preis  
Den Zaubertönen des Gesanges blieben!

Qulaq as gör xalq nə deyir:  
Kim həqiqəti sevirsə, o həmişə  
Atını yəhərdə saxlamalıdır-  
Kim həqiqəti düşünürsə, həmişə  
Ayağını üzəngidə saxlamalıdır-  
Kim həqiqəti danişırsa, onun həmişə  
Qol əvəzinə qanadı olmalıdır-  
Ancaq Mirzə Şəfi yenə oxuyur,  
Kim yalan deyirsə, işgəncə almalıdır.

Höre, was der Volksmund spricht:  
Wer die Wahrheit liebt, der muss  
Schon sein Pferd am Zugel haben –

Wer die Wahrheit denkt, der muss  
Schon den Fuß im Zügel haben –  
Wer die Wahrheit spricht, der muss  
Statt der Arme Flügel haben –  
Und doch singt Mirsa Schaffy  
Wer da lügt, muss Prügel haben!

Həqiqəti danışmaq həm də böyük təhlükədir,  
Bundan asılı olmayaraq, Mirzə Şəfi, sən həmişə düz və  
doğru olmalıdır-

Sən yalan danışa bilməzsən, yalanın bataqlığına gırə  
bilməzsən,

Çün gözəl olan hər şey düzdür və gözəlliyi heç vaxt aça  
bilməzsən.

Ancaq hər cəriməyə və tənəyə ağılla dözməkçün,  
Müdrikliyini çiçək kimi sözlərə bürü,  
Necə ki, qədəhin ləzzətli şərabla doludur,  
Ancaq yarpağa və yaşıl budaqlara bürünüb.

Şənliyə toplanarkən qəmli xəbər gələndə,  
Düşünmədən ki, tez və ya anladın.  
Şərabla qədəhi dolduranda, dodaqlarda lətifə,  
Qızarmış uşaq da yemək-içməklə ittifaqda,  
Həvəslə orda olursan, ay Mirzə Şəfi, səndə müdriklisin  
Hüdudu yoxdur sən ki, dəryasan, dərya..

Mag bei dem Reden der Wahrheit auch Große Gefahr  
sein,

Immer doch, Mirsa Schaffy, musst Du ehrlich und wahr  
sein –

Darfst nicht zum Irrlichte werden im Sumpfe der Lüge,  
Denn alles Schöne ist wahr, und des Schönen kannst du  
nie baar sein!

Doch zu jeglicher Strafe und Unbill kluger Vermeidung

Hüll Deine Weisheit in blumiger Worte Verkleidung,  
Gleichwie die Traube mit köstlichem Tranke erfüllt ist,  
Und doch von Laube und grünem Geranke umhüllt ist.  
Wo man fröhlich versammelt in traulicher Kunde ist,  
Ohne zu achten, ob's früh oder spät an der Stunde ist –  
Wo der Becher von Wein überfließt, und Lippe von Witz,  
Und ein rosiges Kind mit den Zechern in Bunde ist:  
Gerne dort weilst Du, o Mirsa Schaffy! Wo die Weisheit  
Hinter den Ohren nicht feucht, und nicht trocken im  
Munde ist.

Həqiqi müdrik axtarır ki, o haqqı tapsın.  
Cavankən qoca olmaz, qoca ikən cavan.  
Er sucht der ächte Weise  
Das er das Rechte finde:  
Jung wird er nicht zum Greise  
Alt wird er nicht zum Kinde!  
Qışda çiçək olmaz,  
Yayda buz olmaz,  
Cavan çağında qəlbən sevinər,  
Qoca vaxtında cavaniq olmaz.  
Cavanın öz yeri var,  
Qocalıq müdriklilikdir,  
Heç vaxt həqiqi müdrikin,  
Məsləhət və oxumağa ehtiyacı olmaz!  
Əzizim, kimin alnına  
Lap əvvəldən nə yazılıbsa,  
Onu da görəcək,  
Meylə və sevgiylə!

Der Winter treibt keine Blüte  
Der Sommer treibt kein Eis-  
Was früh dein Herz durchglückte  
Das ziemt Dir nicht als Greis!  
Jung sich enthaltsam preisen,  
Alt toll von Sinnen sein,  
Wird nie des wahren Weisen

Rat und Beginnen sein!  
O selig, wem vom Urbeginn  
Im Schicksalsbuch geschrieben ist,  
Dass er bestimmt zu leichtem Sinn,  
Zum Trinken und zum Lieben ist! (s. 51)

Bütlərin qəzəbi ona mane olmaz,  
Məscidin havası onu məftun etməz,  
Tək qədəhle baş-başa qalsa da,  
Öz sevgisinə sadıq qalacaq.  
Mirzə Şəfi, budur sənin həyatın.  
Ondan ləzzət al, şikayət etmə,  
İçəndə unutma həftədə,  
Günlərin sayı cəmi yeddi dir.  
Birinci gün həftə başlayır.  
Axırıncı gün qurtarır,  
Necə gəlibəsə elə də gedəcək,  
Səadəti uzaqlaşdırmaq olmaz.  
Asandır, mahni şəndir,  
Hər şey allahın ixtiyarındadır,  
Ona görə sərsəmliyi burax, çıx,  
Ayağın dəyən yola.

Der Zorn des Bonzen stört ihn nicht,  
Moscheenduft betört ihn nicht –  
Ob er allein beim Becher Wein,  
Ob er beim Lieb geblieben ist!  
Solch Loos ist Dein, Mirsa Schaffy!  
Genieß es ganz und klage nie!  
Denk beim Pokal - dass stets die Zahl  
Der Wochentage sieben ist.  
Am ersten Tag beginnt der Lauf,  
Und erst am letzten hört er auf –  
Wie's kommt, so geht's – bedenke stets

Dass Glück nicht aufzuschieben ist!  
Ein leichter Sinn, ein frohes Lied  
Ist alles was Dir Gott beschied;  
Drum lass den Wahn- verfolg die Bahn,  
Auf die Dein Fuß getrieben ist!

Qızılğül şikayetlənir,  
Onun qoxusu tez keçib-gedir,  
Baharın verdiyi qoxu-  
Mən onu sakitləşdirərək dedim,  
Mənim nəgmələrimlə o qalacaqdır,  
Orda daima yaşayacaqdır.  
Sən gülləri nədən tanıırsan?  
Onların iççeyindən!  
Ən yaxşı şərabları necə tanıırsan?  
Onların dadından!  
Ən yaxşı insanları nədən tanıırsan?  
Onların ruhundan!  
Şeyxi və müftini nədən tanıırsan?  
Onların başından!  
Ey dost, düzdür, get  
Və özünə nəticə çıxart!

Es hat die Rose sich beklagt,  
Das gar zu schnell der Duft vergeht,  
Den ihn, der Lenz gegeben habe-  
Da hab' ich zum Trost gesagt,  
Dass er durch meine Lieder webe  
Und dort ein ewiges Leben habe.  
Woran erkennst Du die schönsten Blumen?  
An ihrer Blüte!  
Woran erkennst Du die besten Weine?  
An ihrer Güte!  
Woran erkennst Du die besten Menschen?

An dem Gemüte!  
Woran erkennst Du den Scheich und Mufti?  
An der Kaputze!  
Die Antwort, Freund, ist richtig - geh' und mache  
Die Dir zu Nutze!

Öz cavan ömrünü korlama,  
Razi qal Allahın sənə verdiyindən!  
Ürəyini məhəbbətin izharına aç  
Ağzını şərabla doldur!  
Bax, şərab və sevgi kimi iki gözəl təkliflə,  
Öz istəyinə görə yeri qənimət bilmə!  
Odur ki, onları yer Allahı kimi sev,  
Amma eyni zamanda başqasını alçaltma!  
Ölənə qədər yaltaqlanan axmaqlar,  
Onlar yaşadırlar, amma yaşamırlar  
Müfti cəhənnəm və şeytanla qorxudur,  
Ağillilar bunu eşidir, amma yaşamırlar

Müfti inanır ki, heç vaxt hər şeyi çox yaxşı bilir,  
Mirzə Şəfi, sən isə ona heç vaxt inanma.

Verbitre Dir das junge Leben nicht,  
Verschmähe was Dir Gott gegeben nicht!  
Verschließ Dein Herz der Liebe Offenbarung  
Und Deinen Mund den Trank der Reben nicht!  
Sieh, schönern Doppelohn als Wein und Liebe,  
Beut Dir die Erde für Dein Streben nicht!  
Drum ehre sie als Deine Erdengötter,  
Und anderen huldige daneben nicht!  
Die Toren, die bis zu dem Jenseits schmachten,  
Die lassen leben, doch sie leben nicht.  
Der Mufti mag mit Höll und Teufel drohen,  
Die Weisen hören das und leben nicht.

Der Mufti glaubt, er wisse Alles besser,  
Mirsa Schaffy, glaubt das eben nicht.

Məni sevənləri mən də sevirəm,  
Mənə nifrət edənlərə nifrət edirəm,  
Mən həmişə belə etmişəm,  
Bundan da geri çəkilən deyiləm.

\* \* \*

Yaxşını sevərlər cəsarətlə,  
Gözəlin də yanağını öpərlər,  
Çöldəki toxumu bəsləyərlər,  
Ancaq ilani öldürmək gərək.

\* \* \*

Kişidə güc və cəsarət olar,  
Bunu da hamı haqq qəbul edər,  
Yaxşılığa yaxşılıq,  
Yamanlığa yamanlıq.

\* \* \*

Vicdan və bədən iztirabına  
Yalnız zəiflər dözməz.  
Zəiflik yaraşar qadına,  
Qisas almaq isə kişi işidir.

\* \* \*

Ich liebe die mich lieben  
Und hasse die mich hassen –  
So hab' ich stets getrieben  
Und will davon nicht lassen.

\* \* \*

Dem Mann von Kraft und Mute  
Gilt dieses als das Rechte:  
Das Gute für das Gute,  
Das Schlechte für das Schlechte:

\* \* \*

Man liebt was gut und wacker,  
Man küßt der Schönheit Wange,

Man pflegt die Saat im Acker –  
Doch man zertritt die Schlange  
\* \* \*

Unbill an Ehr' und Leibe.  
Verzieht nur der Schwache-  
Die Milde ziemt dem Weibe,  
Dem Manne ziemt die Rache (s. 54).  
Bülbül bağda zar eylər.  
Zərif boynunu sallayar:  
Nə olsun ki, mənim gözəl şeirlərimin,  
Çox gözəl ahəngi var-  
Mən, bu söz qəfəsində qaldıqca,  
Gülün gözəlliyyin duya bilmərəm.  
Gülüstanda gül ağlayır,  
Həyat mənə necə də xoş ola bilər?  
Nə olsun ki, bütün güllərdən  
Mən gözəllik və ruh alıram—  
Nədəndir ki, bülbüllərin naləsini,  
Və şirin nəgməsini duymuram!  
Mirzə Şəfi mübahisəni kəsdi.  
Və dedi: hər ikiniz dayanın  
Şən, qızılğül, xoş, ətirli libasına,  
Şən, bülbül, nəgmələrinlə,  
İnsanların şən və qulaq dinc,  
Mənim nəgməmdə birləşdiriniz.

Im Garten klagt die Nachtigall  
Und hängt das feine Köpfchen nieder:  
Was hilft's, dass ich so schöne Lieder  
Und wundersüße Töne habe –  
So lange ich dies grau Gefieder,  
Und nicht der Rose schöne habe.  
Im Blumebeet die Rose klagt:  
Wie soll das Leben mir gefallen?

Was hilft's, dass vor den Blumen allen  
Ich Anmut, Duft und Schöne habe –  
So lange ich nicht der Nachtigallen  
Gesang und süße Töne habe!  
Mirsa Schaffy entschied den Streit  
Er sprach: lasst euer Klagen beide,  
Du Rose mit dem duftigen Kleide,  
Du, Nachtigall mit Deinen Liedern:  
Vereint zur Lust und Ohrenweide  
Der Menschen Euch in meinen Liedern!

Qışda içirəm və nəğmə oxuyuram,  
Sevincdən ki, bahar lap yaxındadır-  
Yaz gəlir yenə mən şərab içirəm,  
Sevincdən ki, o yenə gəlib çatıbdır.

Im Winter trink'ich und singe Lieder  
Aus Freude, dass der Frühling nah ist -  
Und kommt der Frühling, trink ich wieder  
Aus Freude, dass er endlich da ist.

Qəlbim dağa dönür, səadət sənin,  
Sevincinlə birləşəndən bəri,  
Daima qayıdır, məhəbbət şirin təcrübə qazandıqca,  
Bulağa bənzəyir, o göyə ucaldıqca,  
Tekrar qayıdır, gəldiyi yerə,  
Öz qidasını axtarmağa.

Hochauf fliegt mein Herz, seit es sein Glück aus  
Deines  
Glücks Offenbarung zieht –  
Und immer kehrt es wieder, wohin es der Liebe  
Süße Erfahrung zieht –  
Dem Springguell ähnlich, der himmelauf in  
Toller Gebar hoch zieht,

Und doch immer zurückkehrt von wo er gekommen ist,  
Und seine Nahrung zieht.

O məni küçədə saxladı,  
Və soruşdu,yaza bilərsən?-hə!  
„Onda mənə bir nəsihət yaz!“  
-Onda sənin dərdin yox olar,- hə!

Mən o saat qələm götürdüm.  
„Gəl“-dedi evə gedək,  
Orada yazarsan mənə talisman  
Orada sənin yanında qalaram?-hə!

Mən səninlə o saat evə girdim.  
Mirzə Şəfi, bu uzun çəkdi  
Ancaq: sən ona nəsihət verdinmi?  
Və çox qalmağının köməyi oldumu?- hə!

Er hielt mich auf der Straße an  
Und fragte, kannst Du schreiben? – Ja! –  
„So schreib mir ein Talisman“  
- Wird der Dein Weh vertreiben? – Ja!“  
Ich griff sofort zum Kalemdan  
„Komm – sprach sie – treten wir ins Haus,  
Dort schreibst Du mir den Talisman“  
- Und dort dann bei Dir bleiben? – Ja!“  
Mit ihr ins Haus trat ich als dann  
Mirsa Schaffy es währte lang!  
Doch: schriebst Du ihr den Talisman?  
Und half Dein langes Bleiben? – Ja! - (s. 55)

## II.6. M. Şəfinin müdrik kəlamları (Sprüche der Weisheit)

Qəzəbin sonu hər yeni başlanğıc Des Zornes Ende ist der neue Anfang.  
Kim hər şeyi oyuna qoyursa, Wer alles aufs Spile gesetzt,  
Əlbət ki, çox risqə gedir. Hat sicher zu viel gesetzt.  
Bir qonur, bir hiyləgər göz, Ein graues Auge  
Utancaq əhvala işarədir, qonur Ein schlaues Auge;  
rəngli göz. Auf schelmische Launen  
Bədahətdir bu; Deuten die Braunen  
Göy göz isə vəfa deməkdir Des Auges Bläue  
Ancaq qara gözün qıgilçımı Bedeutet Treue;  
Allahın yolu tək, həmişə Doch eines schwarzen Auges  
qaradır! Gefurnkel  
Hər kəsin öz vaxtı var, Ist stets, wie Gottes Wege,  
Hər kəsin öz məqsədi Ein Jegliches hat seine Zeit,  
Kim sevgiyə tapınırsa, Ein Jegliches sein Ziel –  
Onu oyuncaq eləyə bilməz. Wer sich der Liebe ernst  
geweiht,  
Kim ki, həmişə zar-zar ağlayır. Der treibt sie nicht als Spiel.  
Sevgi səadətindən və ağrıdan. Wer immer singt und immer  
flennt  
Onun ən çox istədiyi olmur, Von Liebesglück und Schmerz,  
Öz istəyinə çata bilmir Dem fehlt was er am meisten  
nennt,  
Olmaz hissi, ürəyi onun! Dem fehlt Gufühl und Herz!  
  
Aşıqlər var ki, həmişə ağlayır,  
Süni kədərə bürünür,  
Titrəyirlər, elə bil ağrıdan ölürlər,  
Həmişə səhv hissələrə qərq olurlar,  
Onlar həqiqi hissi keçirə bilmədiyindən,  
Ona görə də başqalarının ürəyində,  
Həqiqi hissələr oyada bilməyirlər.  
Özünü yalan başgicəllənməsindən qorу,

Zövqünün və dərrakənin məhvindən  
Təmiz, həm də pak,  
Göstərməsən özünü ,  
Şeirdə və hissələrində.

Sänger gibt es, die ewig flennen,  
In erkünstertem Gram sich stecken,  
Wimmern als ob sie stürben vor Schmerzen,  
Ewig in falschen Gefühlen entbrennen,  
Weil sie das rechte Gefühl nicht kennen,  
Und darum auch in andrer Herzen  
Keine rechten Gefühle Wecken  
Hüt' Dich vor falscher schwindelnden Richtung,  
Vor des Geschmacks und Verstandes Verrichtung.  
Frisch und ureigen  
Muss Du Dich zeigen,  
Wie im Gefühle, so in der Dichtung.

Mən nifrat edirəm qafiyə xatırınə yazanlara,  
Cəhənnəm və göyün daim zarımasına,  
Sevginin və coşqunun,  
Günəşin və ləzzətin,  
Havanın və sinənin,  
və hər şeyin sizləməsinə.  
Hər şey çox işlənəndə, çox deyiləndə,  
Bütün axmaqlara xoş,  
Və rahat olan şey,  
Ancaq aqillərə əziyyət verir,

\* \* \*

İstərsən ruhunu nəğməyə qərq edəsən.  
Onun xoş ətinə sən sevinəsən,  
Oynama yarımcıq havaya heç vaxt,  
Yerin ləlini göydə axtarma gəl sən.

Şirin qafiyələrdən çalış uzaq ol!  
Onları qəlbini yaxın buraxma.  
Bəzən ən kobud, nadinc, dəcəl,  
Çox incə şeirlər oxuya bilər.

\* \* \*

Şairin ucaldığı sonsuzluğa,  
Tez yazdığını şeirləri ver ona,  
Ağlın anlamaqla çətinliyi varsa,  
Kökünü nadanlılıqda axtarmaq gərək.

\* \* \*

Şeirdən məscidin iyi gəlirsə,  
və sürətlə əsən külək tək,  
Şairin başında çox fikir varsa,  
O qəmli görünər hər zaman belə.

\* \* \*

Kim ki, ser yaza bilmir,  
Öz qəlbindən, ya həqiqətdən,  
Deməli başsızlardandır  
Ki, başsızlara bu şeir xoş gəlir.

\* \* \*

Kim ki, şəkildə, sözdə və eşq nəğmələrində,  
Boğulur, yaza bilmir,  
Deməli, o həqiqətən gözəlliyyin,  
Ruhunu tuta bilmir.

\* \* \*

Ağıllı kişi uzaqdan tanımağa can atmaz yaxını,  
Onun əli ulduzlara çatmırsa, işıq yandırı bilməz.  
Üz-gözünü ağıllıcasına turşutmaq  
və sanballı bir şer demək, asandır  
Ki, buna dözərəm,  
Ancaq o birisinə yox!  
Çünki birinə dözəndə, iş yaxşı gedir,  
O birisi isə yox,  
Belə adamlardan qorunmalısan,  
Öz şərlərinlə! Ağıllı zarafatı əhatəsində,

Ən çevik hərəkət gözlərə xasdır.  
 Axmaqlıq odur ki, inanasan ki,  
 Bədbəxtlik insanları daha yaxşı edir,  
 Bu o anlama gəlir ki, guya,  
 Pas iti bıçaq düzəldir.  
 Çirk təmizlik tələb edir,  
 Guya lil suyu aydın edir!  
 Cöldə meyvə yetişən,  
 Yağış və günəş olanda,  
 Deməli, insanın əməlləri üzə çıxar,  
 Səadət və xeyir-dua olanda.

\* \* \*

Həyatda elə ola bilər,  
 Bədbəxtlik ruhu şad etsin,  
 Təcrübə baxışı genişləndirsin.  
 Elə olar ki, həkim,  
 Sağalmaq üçün xəstəyə zəhər yazsın,  
 Zəhər xəstəni sağaltsın,  
 Amma bu halı,  
 Təcrübə kimi götürmək olmaz.  
 Hər yaranı sağaltmaq üçün,  
 Zəhəri qida tək qəbul etmək olarmı?  
 Heç də hər təcrübə yaxşı olmur,  
 Kim ki, illəri arxada qoyub,—  
 Kim ki, ən çox iztirab çəkib,  
 Heç də o deyildir ən yaxşı adət.

Mirzə Şəfi, sən kor olmaliydin,  
 Könüldən qocasan, inamda uşaq,  
 Sən öz əməlinə və şerlərinlə,  
 Axmaqların inamı yolu ilə gedəydin.  
 Bir dəfə bir dəli demişdi,  
 İnsan dərd üçün doğulub,  
 O vaxtdan deyirlər, Allah özü bilər—  
 Bu olubdur bütün dəlilərin sözü.  
 Çünkü kütlə axmaqlardan yaranıb,

Şənlik ölkədə tam qəhətə çıxıb,  
 Xalqın da gözü var qısalıb,  
 Amma qulaqları xeyli uzanıb (11, s. 60).

Ich hasse das süßliche Reimgebimmel,  
 Das ewige Flennen von Hölle und Himmel,  
 Von Herzen und Schmerzen,  
 Von Liebe und Triebe,  
 Von Sonne und Wonne,  
 Von Luft und Brust,  
 Und von Alledem  
 Was allzu verbraucht und gemeint ist,  
 Und weil es bequem,  
 Allen Toren genehm,  
 Doch verknüftigen Menschen zur Pein ist.

Willst du den Geist im Gesang erspüren,  
 Und Dich erfreuen an seinem Duft?  
 Lass dich nicht von eitlem Klang verführen,  
 Suche der Erde Gold nicht in der Luft.

Meide das süßige Reimgeklingel,  
 Wenn Dir der Sinn nicht zum Herzen dringt—  
 Merke Dir, das oft der größte Schlingel  
 Dir allerzärtlichsten Verse singt.

Wo sich der Dichter versteigt ins Unendliche,  
 Lege sein Liederbuch schnell aus der Hand—  
 Alles gemeinem Verstand Unverständliche  
 Hat seinen Urquell im Unverstand.

Wenn die Lieder qar zu moscheenduftig  
 Und schaurig wehn—  
 Muss es im Kopf des Dichters sehr ideenlustig  
 Und traurig stehn.

\* \* \*

Wer nicht vermag seine Lieder zu schöpfen  
Aus der eigenen Brust und der wirklichen Welt,  
Der gehört selbst zu den hirnlosen Köpfen,  
Denen sein hirnloses Lied gefällt.  
Wer in Bildern und Worten in Liebestönen  
Zu überschwänglich ist,  
Zeigt, dass er dem Geiste des wahrhaft Schönen  
Selbst unzugänglich ist.

Der kluge Mann schweift nicht nach dem Fernen  
Am Nahes zu finden,  
Und seine Hand greift nicht nach den Sternen  
Am Licht anzuzünden.

Es ist leicht, eine kluge Grimasse zu schneiden  
Und ein kluges Gedicht,  
Und gewichtig zu sagen; dies mag ich leiden  
Und jenes nicht!

Und weil ich dies leiden mag, so muss es gut sein,  
Und jenes nicht-  
Vor solchen Leuten musst Du auf der Hut sein,  
Mit Deinem Gedicht!  
Zu des Verstandes und Witzes Umgebung  
Ist nichts geschickter als Augenverdrehung.

Es ist ein Wahn zu glauben, dass  
Unglück den Menschen besser macht.  
Es hat dies ganz den Sinn, als ob  
Der Rost ein scharfes Messer macht,  
Der Schnutz die Reinlichkeit befördert,  
Der Schlamm ein klares Gewässer macht!  
Wie auf dem Feld nur die Frucht gedeiht,  
Wenn sie Sonne und Regen hat,  
Also die Taten des Menschen nur,  
Wenn er Glück und Segen hat!

Wohl mag es im Leben  
Der Fälle geben,  
Dass Unglück die Seele läutert,  
Wie Erfahrung den Blick erweitert.

Es gibt auch Fälle, wo der Arzt  
Zur Heilung Gift verschrieben hat,  
Und Gift das Übel vertieben hat-  
Doch wär' es nicht Übereilung,  
Aus solchem Fall die Erfahrung zu nehmen:  
Zu jeglichen Übels Heilung  
Sei es nötig Gift zur Nahrung zu nehmen.

Nicht immer am besten erfahren ist,  
Wer am ältesten von Jahren ist-  
Und wer am meisten gelitten hat  
Nicht immer die besten Sitten hat!

Mirza Schaffy! Du musstest blind sein,  
Von Herzen ein Greis, von Glauben ein Kind sein,  
Wolltest du dich in Denkem Tun und Dichten  
Nach Glauben und Satzung der Toren richten.

Es hat einmal ein Tor gesagt,  
Dass der Mensch zum Leiden geboren worden;  
Seitdem ist dies,- Gott sei es geklagt-  
Der Spruch aller gläubigen Toren geworden.

Und weil die Menge aus Toren besteht,  
Ist die Lust im Lande verschworen worden,  
Es ist der Blick des Volkes kurz,  
Und lang sind seine Ohren worden (11; s. 60).

## II. 7. Mirzə Şəfi və Mirzə Yusif

20-ci fəsil bağdadlı M.Yusifin müdrikliyinə və M.Şəfinin onunla polemikasına həsr edilib. F. fon Bodenstedt yazır ki, Bağdad müdrikinin deyişmədə uduzmasına baxmayaraq o,

M.Şəfinin şagirdi olmağa çalışırdı. M.Yusif M.Şəfinin qorxusundan F. fon Bodenstedtə baş çəkə bilmirdi.

F. fon Bodenstedt yazır: «Ümumilikdə onun (M.Yusifin-F.V.) nə savadı, nə də ağılı vardı; o xaraktercə zəif idi, ona etibar yox idi; o şərqsayağı oxumuş bir lümp (dələduz-F.V.), elə adamlardan idi ki, onları qabaq qapıdan qovursan, dal qapıdan içəri soxulurlar» (11; s. 61).

M.Yusif lovğalanır, M.Şəfiyə təhqir dolu şeirlər yazır, bazaarda başını dik tutub gəzir. Ancaq M.Şəfi belə şeylərdən qəzəblənən adam deyildi. O, Gəncə müdrikinə xas şəkildə özünü təmkinli aparırdı. O, yalnız hərdənbir M.Yusifin həcvlərinə öz kəskin şeirləri ilə cavab yazıb göndərirdi.

Burax, Mirzə Yusif sərsəmləmələrini,  
Mənim keyfim kökdür, sənə baş qoşmağa,  
vaxtim yoxdur indi.  
Yazdığını kimi sənə nifrət püskürməkdənsə,  
Vururam şərabı qədəh-qədəhə, mən.  
Artıq səni bütün dünya tanırı,  
Sənə heç nə xoş gəlmir, heç nə yaramır,  
Ancaq həyatın ləzzətini görmək istəyən,  
Bu dünyada edir hər şeyi indi.  
Və ya  
Bax, Mirzə Yusif, özünü ağıllı sayırsan,  
Fikir dolu başını sallayıb alnını qırışdırırsan,  
Hər şeyi pişləyirsən, ancaq özünə vurğunsan,  
Bütün aləmi söyürsən, çünkü hər şey öz yolu ilə gedir  
Öküzlərin xasiyyətidir, çox ağır getmək,  
Onların böyürtüsü heç kəsə xoş golmir,  
Ancaq bu ona bülbülü mədh etməyə haqq verir,  
Çünkü onun zəif ucuşu və şirin nəğməsi vardır.

Onlar aralarındaki bu cür deyişmələri polemika xarakteri daşıyırırdı və onların dünyagönlüsləri arasındaki prinsipial fərqləri üzə çıxarırdı. Bir gün Mirzə Şəfinin yazıb göndərdiyi bu şeir M.Yusifi haldan çıxardır:

Mirzə Yusifi tənqidçi,  
Oğlan kimi tanımaq!  
Ona gündüz xoş gəlmir,  
Çünki onun paxırı açılır.  
Onun başına girməyən hər şeyi pişləyir,  
Dünyada hər şeyə göz qoyur  
Ona görə yox ki, o bir damcıdır.  
O gülü sevmir,  
Çünki onun tikani var,  
İnsanları sevmir,  
Çünki o çox lovğadır.  
Beləliklə o çarpışır,  
Təbiətlə, sənətlə,  
Gecə və gündüz,  
Onu deli edib yandırır.  
Mirzə Şəfi onu ələ salır,  
Alnıaçıq, gülər üzlə,  
Onun şikayətlərindən  
Şeir düzəldir əla (11; s. 64).

F. fon Bodenstedt öz müəlliminin qınağına cavab olaraq deyir ki, o, M.Yusifa yalnız cib güzgüsü hədiyyə edib, çünkü M.Yusif ona bir şeir yazıb evə göndəribmiş, onların içərisində diqqəti cəlb edən az şeir var. Onda M.Şəfi deyir ki, bu azı da, yəqin ki, özü yazmayıb. F. fon Bodenstedt cavabında deyir ki, onları oxumamış necə elə fikir söyləmək olar? Hiss olunur ki, alman səyyahı Gəncə müdrikinin apriori təyinatı ilə razılışmış; qərb rasionalizmi, hər şeyi yalnız dəfolunmaz sübut əsasında qəbul etmək ənənəsi onu M. Şəfi ilə razılaşmağa qoymur.

Mirzə Şəfi:

- Mən necə haqsız ola bilərəm, bu nə sualdır verirsən, mən deyirəm ki, sarماşiq qızılğıl bitirməz, çeyillikdə (Marästen) şərab axmaz, suda qızıl üzmez. O gözəl bir şəkil veribsə, bu onun deyil, oğurluqdur. Onun müdrikiliy bar

verməyən toxuma bənzər. O çox oxuyub, öyrəniib. Ancaq ağıl əldə edə bilməyib. Onun kəlamları çox dayazdır, ağac kötüyüna yazılmış yazıdır, göstər görüm o nə yazıb, mən sənə onları haradan götürdüyüünü deyə bilərəm» (11; s. 65).

Sonra mən şeirlərin bir neçəsini ona göstərdim. M.Şəfi dedi ki, «onları yoxlamağa dəyməz». F. fon Bodenstedt yazır ki, qeyd götürmək üçün onun işarəsini gözləyirdi. O bir stekan şərab içir, bir qullab vurur və divana oturaraq ayağını salla-yanda, bu artıq onun üçün yazmağa bir işarə idi. O çox danışan adam deyildi, az danışındı, ancaq ifadəli danışındı. M. Yusif haqqında hökmünü bu şeirlə bildirirdi:

Əgər şeirlərindən məscid iyi gəlirsə,  
Onlar şaqquqlayaraq titrəyir.  
Onda şairin başında çox şən fikirlər  
Qəmlı olur (11; s. 66).

Sonra biz təxminən aşağıdakı məzmunda bir nəğmə mətni tapdıq:<sup>4</sup>

<sup>4</sup> F. fon Bodenstedt burada M.Şəfinin bəzi keyfiyyətlərini açıb göstərir. Onun Xəqanının, Hafızın, Caminin və Sədinin yaradıcılığını yaxşı bildiyini, şeirə və sənətə yüksək qiymət verdiyini nümunələrlə açıb göstərən F. fon Bodenstedt həm də yazır ki, M.Şəfi qafiyə dalınca qaçmırı, o sözü yerliyində işlədirdi. Qötedən, Haynedən və Şillərdən etdiyi tərcümələrini M. Şəfiyə göstərəndə o öz məsləhətlərini verər, şeirin səlisliyinə, formasına və orijinalin qorunub saxlanması xüsusi diqqət yetirirdi. Dil çətinliyini başa düşən M.Şəfi qeyd edirdi ki, şeirləri dil çətinliyi olan qızıl örtükdən təmizləsən, onların hər birində çox gözəl bir özək taparıq. Bax: A.Bayramov. Fridrich Bodenstedt. M.Şəfi haqqında xatirələr (Şərqdə min bir gün kitabından). Bakı, 1987, s. 81.

Sən bilirsən baxışların öldürür,  
Çünkü onların hər biri bir oxdur-

Mənim baxışlarım səni qizardır,  
Birlikdə bir neçə sağlam, sağlam.  
Sən hələ də öldürmək istəyirsin,  
Mən dözürəm, həvəslə, mənim şəkərim!  
Nə qədər ki, istəyirsən pərt edəsən.  
Ancaq qoy qaldırırm rübəndini mən.

Mirzə Şəfi şeiri tərifləyir, amma deyir ki, Hafizdə bu fikir daha original, daha yaxşı səslənir. O, yenə ayaqlarını aşağı salayıb sözə başlayır:

Ey Hafız, nə qəribə əzəmət,  
Avaz və cadu var sənin şeirlərində.  
Onlara qulaq asanlar o saat əzberləyir,  
Onları yalnız uşaqlar unuda bilər.

Mirzə Şəfini dil bilicisi kimi təqdim edən F. fon Bodenstedt xüsusili olaraq H.Haynenin «Ulduzlar» şeirini L.Budagovla birlikdə tərcümə edib ona göstərdiyini qeyd edir. Orada işlənmiş «filoloq» (nədənsə bu sözü A.Bayramov filoloji kimi verib- F.V.) sözünün Azərbaycan dilində qarşılığını tapa bilmirlər. Şeiri M.Şəfiyə oxuyurlar. O, şeirin mənasını tutur və öz variantını bu şəkildə təqdim edir: «Özgələr ulduzlarının dilini özləri düşündükləri kimi yaxşı başa düşürlər».

T.Morun, C.Bayronun şeirlərini o çox xoşlayırdı. G.Volfun şeirlərinə isə heyran qalırdı.<sup>5</sup> O, Volfun bir şeirini kitabında verir (11; s. 215-216).

Bir dəfə şeiri ona oxuyanda, Mirzə Şəfi o dəqiqə reaksiya verib deyir ki, burada gah Sədi, gah Cami, gah Xaqani, gah da Hafizdən götürülən sətirlər o saat onun oğurluq olduğunu bildirir. Bunu deyərək o yenə ayaqlarını divandan aşağı sallayır və şeir deyir. F. fon Bodenstedt isə yazır:

Mirzə Yusif çox oxumuş adamdır,  
O gah Hafizi, gah da Quranı,  
Gah Camini, gah Sədini, gah da Gülüstanı oxuyur.  
Burda bir şəkil görür, orada çiçək,

Burada gözəl fikir, orada yaxşı bir söz.  
O yaradılmışları təzədən yaradır.  
Dünyanı şeirlə vəsf etmək istəyir,  
Öz bəzəyi üçün yadların qanadında,  
Bununla o tanınır və bunu da poeziya adlandırır.

<sup>5</sup> A.Berjenin "Tiflisdə heç kəs M.Şəfini tanımır" hökmüne F. fon Bodenstedtin özü yaxşı cavab verir. O, yazar ki, M.Şəfi Azərbaycan və fars xəttatları arasında böyük hörmət malik idi. Amma Tiflisdəki "Kübar" cəmiyyətlə bir o qədər tanış deyildi. Bu cəmiyyət əsasən rus zabitlərindən, gürcü, erməni, tatar knyazlarından ibarət idi (4, s. 83). Buradaca F. fon Bodenstedt M.Şəfinin evini, avropalı dostlarının onun evinə göldiyini və çox məhribən qarşılandıqlarını təsvir edir. Mirzə Şəfi hətta yağışında işə tərəmiz gəlib gedmiş. M.Şəfi bunun səbəbinin izah edir. M. Şəfi evinə gələn qonaqlara şərab taklif edirmiş. M.Şəfinin öz yanında saxladığı kasib qohumunun oğlu haqqında danışdıqları, onun dünyagörüşünü çox yaxşı xarakteriza edir. O, oğlanı elmlı adam kimi görmək istədiyini deyir. Oğlan isə molla olmaq istəyir. Oğlan şeirlə "Rusların İrəvana gəlməsinə dair tarif" və "Qarabağ müsəlmanlarının rus çarına duası" yazılmış iki dəftəri qonaqlara göstərir. F. fon Bodenstedt dəftəri hədiyyə kimi almaq istəyəndə Mirzə Şəfi ona bildirir ki, əgər o şeirlərin təsirilə allaha inansa, bir daha şərab içməyəcək. Sonra kitabxanaya baxmaq istəyəndə o cavab alır ki, Hafizdən misal çəkib bildirir ki, onun kitablarını daşımış üçün dəvə karvanı gərək deyil. Sonra fars və ərab dillərində yazılmış əlyazmalarını F. fon Bodenstedt göstərir. M.Şəfi burada çox hikmətəmiz sözlər deyir. O böyük şairləri əvəslə oxuyur. Pis şairləri isə yaxına buraxmir. İnsan müdrikliyədikən kitabları azalır. Yüz pis kitab oxumaqdansa, yaxşı bir kitabı yüz dəfə oxumaq məsləhətdir.

Öz yaradıcılığında çox əzəmətli görünmək istəyir,  
Amma avazı unudur, formanı bitirmir.  
Həm də qafiyənin şirinliyini duya bilmir,  
Şairliyin yüksək vergi olduğunu unudur.  
Məzmun kasadlılığını zahiri gözəlliyyə qurban verir:  
Şeiri gül dəstəsilə dəyişik salır,  
Pis şeylər onu tez razı salır,  
Sözün qiymətini, formasını və sonunu unudur.

Was ist doch Mirza Jussuf ein viel belesener Mann!  
Bald liest er den Hafis, bald liest er den Koran,  
Bald Dschami und Chagani, und bald den Gülistan  
Hier sieht er sich ein Bild, und eine Blume dort,  
Hier einen schönen Gedanken, und dort ein schönes Wort.

Was schon geschaffen ist, das schafft er wieder um,  
Die ganze Welt setzt er in seine Lieder um,  
Und hängt zu eigenem Schmuck fremdes Gefieder um,  
Damit macht er sich breit und nennt das Poesie.  
Und bei des eigenen Schaffens urwüchsiger Gewinnung  
Vergiesst er auch den Klang, die Formvollendung nicht,  
Doch übersicht er ob der Reime süsser Tönung,  
Des Dichters eigentliche, erhob'ne Sendung nicht.

Den Mangel an Gehalt ersetzt ihm die Verschönerung  
Des Liedes durch Blumenschluck und seine Wendung nicht.  
Für Schlechtes bekehrt ihn zur Versöhnung  
Des Wortes Bedeutung, die Form und Endung nicht! (11, s. 69).

Daha sonra:

Ulduzlar işıqsız daha yaxşıdır, Lieber Sterne ohne Strahlen  
Nəinki işıqlar ulduzsuz - Als Strahlen ohne Sterne-  
Toxum qabıqsız daha yaxşıdır, Lieber Kerne ohne Schalen,  
Nəinki qabıq toxumsuz olsun. Als Schale ohne Kerne-

Pul cibşiz daha yaxşıdır,  
Nəinki cib pulsuz olsun -  
Əzizim, şərab şüşəsiz yaxşıdır  
Nəinki şüşə şərabsız olsun.<sup>6</sup>

Geld lieber ohne Taschen,  
Als Taschen ohne Geld-  
Mein lieber ohne Flaschen,  
Als umgekehrt bestellt!  
(11; s. 69).

21-ci fəsildə əsasən tərcümə məsələləri müzakirə edilir. F. fon Bodenstedt Hafizin 19 bənddən ibarət «Ol» (Sein) rədifli şeirini, 3 qəzəlini və 4 bənddən ibarət başqa bir qəzəlini öz tərcüməsində verir.

Mirzə Şəfi 22-ci fəsildə çap məhsulunun əleyhdarı kimi təsvir olunur. Onun gözəl xətti canlı və rəngarəng yazmağa imkan verirdi. O deyirdi ki, gözəl şeiri yalnız gözəl xətlə yazmaq lazımdır.

Sonra Mirzə Şəfinin ikinci və sonuncu məhəbbəti Hafızə haqqında söhbət açılır. Nişan, kəbin və toy təsvir olunur.

Beləliklə, F. fon Bodenstedt öz dərin məzmunlu əsəri ilə ustadı ehtiramla Mirzə Şəfiyə bir abidə ucaltmışdır. Bu abidə də böyük şairin həmvətənləri üçün əvəzsiz bir mənbə rolunu oynayır. Bu abidədə Mirzə Şəfinin şəxsiyyəti, yaradıcılığı, dünyagörüşü çox dəqiq verilmişdir. Bütün bunlara görə biz F. fon Bodenstedtə minnətdar olmalıyıq.

### III. F. FON BODENSTEDT HAQQINDA

#### III.1. Alman mənbələri F. fon Bodenstedt haqqında

F. fon Bodenstedtin “Şərqdə min bir gün” trilogiyası 1850-ci ildə işıq üzü görüb. III cilddə o, demək olar ki, Qafqaza səfərindən (1843-1845), həmin illərdə M.Şəfinin ona müəllimlik etməsindən, azərbaycanlılarla, gürçü və ermənilərlə tanışlığından söhbət açır.

F. fon Bodenstedt 1819-cu ildə Hannofer (Hannover) yaxınlığında Paynedə (Peine) anadan olub. 1840-43-cü illərdə Moskvada səfərdə olub. 1854-1866-ci illərdə Münhendə professor vəzifəsində çalışıb, 1870-1892-ci illərdə Visbadendə (Wiesbaden) yaşayıb və orada da 1892-ci ildə vəfat edib.

Yuxarıda adını çəkdiyimiz trilogiyanın III cildində F. fon Bodenstedt Mirzə Şəfinin keçirdiyi dərslər zamanı öz müəllimi M.Şəfidən eşitdiyi şeirləri qələmə almış, onları almancaya çevirib kitab şəklində çap etdirmişdir (11; s. 53-61).

Kitab az müddətdə çox güclü əks-səda doğurur. Naşırın məsləhəti ilə bir ildən sonra, yəni 1851-ci ildə o, “Mirzə Şəfi nəğmələri” toplusunu xüsusi buraxılışla çap etdirir və 1881-ci ildə onun 100-cü, 1922-ci ildə isə 149-cu nəşri çapdan çıxır. Alman tədqiqatçısı Y.Mundhenk burada səhvə yol verir. Məsələ burasındadır ki, həmin nəğmələrin 168-ci nəşri 1921-ci ildə çapdan çıxır (Bax: F.Yadigarın arxiv. M.Şəfiyə dair sənədlər, 1977/78, s. 7-8). O vaxtdan bu kitab bir daha çap olunmayıb. Bəzən elə olurdu ki, “Mirzə Şəfi nəğmələri” ildə 5-6 dəfə çapdan çıxır. “Bu kitabça bütün gözləntiləri qabaqladı. Tezliklə o, demək olar ki, bütün Avropa dillərinə, əlbəttə bəzən tam olmasa da, rus dilinə də tərcümə edildi. Hətta yəhudilər də onu öz dillərinə tərcümə edib oxuyurdular” (13, s. 11).

Amma tezliklə Mirzə Şəfi unuduldu, hətta tamamilə izləri itdi. M. Şəfi poeziyasının Qərb dünyasında taleyinin başlanğıcı qərb dillərinə tərcümə olunması, yayılması geniş

<sup>6</sup> F. fon Bodenstedt M.Şəfidən təcəküblə soruşur ki, necə olur ki, qafiyəni tez tapır. O isə filosofcasına bağdan bir gül dərir və deyir ki, bu gül bircə anda yetişmir. Ancaq onu bircə anda dərmək olur. (4, s. 89).

oxucu kütləsini öz ecazkar əsərləri ilə cəlb etməsi. Ö. Xəyyamın yaradıcılığının taleyini xatırladır. Lakin əgər ingilis tərcüməçisi Fitserald tərəfindən qərb oxucusuna təqdim olunan Ö. Xəyyam XIX əsrən bəri bu günə qədər qərb oxucusunun diqqət mərkəzindədirə və Şərq poeziyası haqqında təsəvvür və biliklər ilk növbədə onun adı ilə bağlıdır, ilk dövrlərdə təsir qüvvəsinə görə fars şairindən geri qalmayan Gəncə müdriki sürətlə poeziya kəhəkəşanında parıldadığı kimi elə o cür sürətlə unuduldu, Ö. Xəyyamdan fərqli olaraq qərb oxucusunun qəlbində və şüurunda dərin iz buraxmadı. Məsələnin belə sonluğa çatmasında F. fon Bodenstedt də günahkar idi, çünki 1874-cü ildə şeirlərin M.Şəfi-nin ruhuna uyğun olsa da, onun diqtəsinin məhsulu olmadığını iddia etdi („die Gedichte seien nur dem Geiste, nicht aber dem Diktat Mirza Schaffys zu verdanken“ (14, s. 11). Əslində şərqşünaslar onların gerəkliyinə dair şübhələrini dəfələrlə bildirmişdilər.

Burada Y. Mundhenk haşıyə çıxaraq yazar ki, Ə.Seyidzadə artıq sübut edib ki, Yakob Flipp Fallmayer (1790-1861) Münhendə tanınmış tarixçi və şərqşünas, «Augusburger Allgemeine Zeitung» (Auquşburq Ümumi Qəzeti) da Mirzə Şəfi nəgmələrinin doğruluğuna dair öz tənqid, daha doğrusu, skeptik suallarını F. fon Bodenstedtə yönəltmişdi (13). Digər tərəfdən artıq bədii zövqdə dəyişiklik baş vermişdi. Tədricən F. fon Bodenstedtə birlikdə M.Şəfinin özü də, demək olar ki, tamamilə unudulmuşdu (13).

Bu fikrə qarşı daha güclü məntiqə söykənən fikir söyləməkdən özümüzü saxlaya bilmirik. Sözsüz ki, F. fon Bodenstedtin və onunla birlikdə Mirzə Şəfinin unudulması bir tərəfdən oxuların bədii zövqünün dəyişməsilə izah oluna bilər. Çünkü dövr dəyişirdi, Avropada, o cümlədən Almaniyada romantizm və sentimentalizmin yerinə realizm gəlirdi. Oxucunu artıq daha real həyat hadisələri və siyasi lirika maraqlandırırdı. Amma digər tərəfdən, qayğıkeş oxuları həyəcan və gərginlik içində saxlayan bu nəgmələr birdən-birə yalançı adla təqdim

olunanda onların hansı hissələr keçirdiyini başa düşmək çətin deyil. Bu həm F. fon Bodenstedtin, həm də kitabı çap eləyən nəşriyyatın reputasiyasına güclü zərbə oldu.

### III.2. F. FON BOODENSTEDTİN «ETİRAFLAR»IN ALT QATI

Alman tədqiqatçıları F. fon Bodenstedtin Mirzə Şəfi haqqında etiraflarından danışanda ilk önce 1872-ci ili, sonra isə 1874-cü ili yada salırlar. F. fon Bodenstedt 1872-ci ildə “Daheim” («Evde») jurnalının VIII illik nömrəsində “Mirzə Şəfi nəgmədə və həqiqətdə” (Mirza Schaffy im Liede und in der Wirklichkeit) adlı məqaləsində yazıb: “Məndə belə bir plan yaranırdı ki, bütün fərdi özliliklərdə xatirimə həkk olunduğu kimi Qafqaz filosofunu poetik sərbəstlikdə həyat həqiqətinə bənzər vəsf edim və onu eyni zamanda şərq aləminin alim və şairinin ümumiləşdirilmiş tipi kimi göstərim, yəni onu olduğundan daha görkəmli təqdim edim, çünki o, həqiqətdə şair deyildi... və özünün dediyi bütün nəgmələrdən mən yalnız birini göstərə bilərəm, o da kiçik məzhəkəli “Molla, təmizdir şərab, Onu gözdən salmaq, günahdır, günah”. Digər nəgmələrini onun xarakterinə və onları söylədiyim məqama uyğunlaşdıraraq özümükürlərə əvəz etmişəm” (13; s. 15). Daha sonra isə 1889-cu ildə Presburqda keçirilən 70 illik yubileyində söylədiyi nitqindəki “etiraflarında” özünə haqq qazandırmaq üçün gətirdiyi arqument M.Şəfinin bir şair kimi Tiflisdə və ya digər məkanda tanınmamasından ibarətdir (13, s. 16-17). Mirzə Şəfinin adına çıxılan şeirlərin həqiqiliyinə artan şübhə sanqvinik F. fon Bodenstedtə mənəvi təsir etmirdi, o, alman ictimaiyyətini nigarançılıqda saxlayırdı: “Nəhayət, o, 1874-cü ildə “çadran”ı tulladı və məcbur oldu ki, Mirzə Şəfi nəgmələrini təzədən yazsın, amma bu dəfə yeni kitabına “Mirzə Şəfi irsindən” (Aus dem Nachlaß Mirza Schaffys) adını verdi. F. fon Bodenstedtin proloqu və əlavə şerhi ilə yeni nəgmələr kitabı (Berlin, 1874) çapdan çıxdı. Bu kitabda F. fon

Bodenstedt etiraf edir ki, Mirzə Şəfi “nə şair, nə də böyük alim” olub və “Molla, şərab təmizdir” şeirləndən başqa, digər şeirlərin hamisini özü (F. fon Bodenstedt- F.V.) yazıb. Maraqlıdır ki, Ə.Seyidzadə həmin şeirin M.Füzuliyyə aid olduğunu israr edir. F. fon Bodenstedt Füzulinin yaradıcılığına çox yaxşı bələdmiş. Y.Mundhenkə görə sadəcə olaraq bunu təsdiq etməklə oxucuları şüurlu şəkildə aldadırmiş (13, s. 15).

Bu “İzahatlara” əlavəsində Mirzə Şəfi haqqında deyilmiş yeganə xoş sözlərdir. Burada M.Şəfinin görünüşündə və geyimində nəzərəçarpacaq elə bir şey olmadığı da qeyd edilir.

Şeirlərin guya ona mənsubluğunu haqqında dediyi sözləri F. fon Bodenstedt 1889-cu ildə 70 illik yubileyi ilə bağlı nitqində bir daha təkrarlamışdır: “Mən “Şərqdə min bir gün” (Tausend und ein Tag im Orient) əsərində keçmiş müəllimimi və onun öyrətmə metodunu doğru-dürüst təsvir etməyə çalışmışam. Mən burada onun modelindən incəsənət xadimi kimi istifadə etmişəm. O, mənə şərq tipli müdrik kimi təsir bağışlayırdı. Mən yazdığını kitaba daha çox cəlbedici forma vermək üçün oraya külli miqdarda şeirlər daxil etmişəm... Naşir məni dilə tutdu ki, orada gedən şeirlər “Mirzə Şəfi nəgmələri” (Lieder des Mirza Schaffy) adı altında çap edilsin.

O, (M.Şəfi-F.V.) heç vaxt şair olmayıb, hərçənd ki, adətən vaxt keçirmək üçün o öz nadir könül xüsusiyyətləri ilə mənim məhəbbətimi qazanmışdı. Sufizmin tərəfdarı kimi onun heç nədə gözü yox idi, hər cür canfəşanlığa nifrat edirdi” (15, s.265).

A.Berje 1870-ci ildə çıxan məqaləsində (oxucu buna fikir verməlidir, bu məqalə çıxandan düz iki il sonra F. fon Bodenstedt öz açıqlamalarını verib – F.V.) yazırı ki, Tiflisdə heç kəs M.Şəfini şair kimi tanımadı. Dediklərini əsaslandırmaq üçün o, Tiflis Şeyxulislamı axund molla Əhmədi misal götürir. Guya o M.Şəfinin və Berjenin dostu olub.

O.Berje yazır ki, M.Şəfinin şairlik fəaliyyəti barədə sorusunda onu tanıyan mollaların sıfətində yaranacaq gülüşdən

qorxub. Guya bir dəfə həqiqətən şeir və qəzəl yazıb, ancaq bu, onu müasirlərindən fərqləndirmir. Həmin şeiri A.Berje eşitdiyi kimi verir;

Wie lange noch wird jene Zauberin ihr Herz,  
Vor diesem Herzen angstvoll leben gehen,  
Und vor herzlosen Freunden.  
Ihr Herz in Ruhe bewahren.

Nə qədər yenə o cadugər öz ürəyini,  
Bu qəlbimdən qorxaraq titrək görəcək,  
Və qəlbsiz dostlarımdan,  
Öz ürəyini sakitcə qoruyacaq?

A.Berje 1868-ci ildə Arxeoloji Komissiyanın prezidenti kimi Tiflisdə olarkən ona tanış olan XVIII və XIX əsr Azərbaycan şairlərinin əsərlərinin toplusunu „Azərbaycan dilində XVIII və XIX əsr Transqafqaz şairlərinin şeirləri“ başlığı altında nəşr etdirir (Leipzig, 1868. Azərbaycan dilində mətnlər ərəb əlifbası ilə verilib – F.V.) və bu topluda ona məlum olan bütün yazarların qısa tərcüməyi-halını almanca verir. Orada 9 şairin adı çəkilir. Yeganə mənbə kimi o, dostu, Mirzə Şəfini şəxsən tanıyan Mirzə Fətəli Axundovun adını çəkir. Mirzə Fətəli qeyd edir ki, bu, Transqafqaz müsəlman şairlərinin şifahi deyim ədəbiyyatı nümunələridir. M.Şəfinin adı orada çəkilmir. Deməli, M.F.Axundov da onu şair kimi tanıtmış (13; s. 13).

Ola bilsin ki, burada yalnız yazıya alınmış, çap olunmuş şeirlər verilib. Axi, M.Şəfinin çap olunmuş şeiri yox idi.

Bundan xeyli əvvəl, yəni 1860-ci ildə misirşunas Heinrich Brieqşin fikirləri də F. fon Bodenstedtə dayaq ola bilərdi. O, yazar ki, Tiflisdə olarkən 1860-ci ildə Mirzə Şəfinin izinə düşmək istəyirmiş. Bu barədə o, “Kayzer Prussiyası səfirinin İrana 1860-61-ci il səfəri” (“Reise der K. Preussischen

Gesandschaft nach Persien 1860-61” (Leipzig, 1862)) əsərində məlumat verir.

«F. fon Bodenstedtin təsvir etdiyi böyük Gəncə müdriki, bütün bəşəriyyətin yüksək qiymətləndirdiyi şərqiñ əzəmətli dahisi əvəzinə o bu qəmlı sətirləri yazmalı olur: “Tiflisdə tanış olduğumuz bize xoş və məmənun olan adamlar arasında bir nəfərin adı çəkilmirdi, bir nəfəri tapa bilmirdik, bu, F. fon Bodenstedtin şən Mirza Şəfisi, Gəncə müdriki idi.” Əslində biz Tiflisdə olduğumuz vaxtdan bir neçə il əvvəl qəzetlər onun vəfatı haqqında məlumat vermişdi və biz yalnız onun qəbrini axtara bilərdik. Ancaq heç kəs biza deyə bilmədi ki, kimsə Mirzə Şəfiyə ölümdən sonra haradasa dua edib. Biz özümüzə təsəlli verirdik ki, qəbir daşı və abidələr şairin şərəfini saxlayır, o, öz adını nəğmələrində yaşadır. Amma burada da möhkəm yanılmışdıq. Heç kəs, nə iranlı, nə gürçü, nə rus, nə avropalı (bəs azərbaycanlıdan niyə soruşturmular görəsən?-F.V.) nə həyatsevərlər Mirzə Şəfinin rübai'lərini, nə bizdə-Almaniyada xalqın həyatına daxil olmuş nəğmələrdən xəbərdar deyildi. Doğrudanmı Mirzə Şəfi tam itib ki, heç kəs onun şeirlərini və adını xatırlaya bilmir? Yeganə şəxs, aptekçi alman Şmidt bir vaxtlar F. fon Bodenstedtin tatar (Azərbaycan dili-F.V.) dili müəllimi olmuş yaziq tatarı yadına saldı. O güman edirdi ki, bu, F. fon Bodenstedtin şən Mirzə Şəfisi ola bilər. Yazıq Mirzə,- deyə mən düşündüm, onun taleyi elə gətirib ki, onun şeirləri yalnız yad qiyafətdə ölümsüzlük qazanıb və konverzationsleksikona (Konversationsleksikon-F.V.) layiq görünlüb» (13, s.15).

Burada haqlı olaraq Y.Mundhenk Qarabağın Gürcüstana məxsus olmadığını qeyd edir. Bununla yanaşı o qeyd edir ki, Gəncə vaxtilə Qarabağ xanlığına daxil olub. Digər tərəfdən Y.Mundhenk M.Şəfinin vəfatı tarixi ilə bağlı bir səhvə yol verir: o yazır ki, 1853-cü ildə artıq M.Şəfi həyatda yox idi, lakin təəssüf ki, müəllif bu səhifədə onun ölüm ilinin 1851-ci il, 11-ci və 12-ci səhifədə isə 1852-ci ildə olduğunu göstərir (13; s. 11, 12).

F. fon Bodenstedti ruhlandıran III mənbə, sözsüz ki, macar türkoloqu H.Vamberi 1885-ci ildə Laypsiqdə çap etdirdiyi “Türk xalqı öz etnoloji və etnoqrafik münasibətlərində” (“Das Türkenvolk in seinen ethnologischen und ethnoqraphischen Beziehungen”. Leipzig, 1885) adlı əsəridir. O, İran türklərinin, azərbaycanlıların poeziyasına xüsusi bir fəsil ayıır, A.Berjenin toplusundan sitat gətirir, bir neçə xalq ruhlu şeiri əlavə edir, ancaq Mirzə Şəfinin heç adını da çəkmir.

Burada təəccüblü bir şey yoxdur. H.Vamberinin məqsədi M.Şəfini axtarış tapmaq deyildi. O, bu məsələdə A.Berjenin qeydlərinə əsaslanıb.

Məsələ burasındadır ki, adı çəkilən qaynaqların hamısı Almaniyada işıq üzü görüb, ona görə də, təbii ki, onlar bir-birini tamamlamalı idi. Bəs F. fon Bodenstedtə öz vətənində münasibət necə olub?

### III.3. F. FON BODENSTEDTƏ VƏTƏNİNDE VERİLƏN QİYMƏT

Artıq deyildiyi kimi, Berlində olarkən (1977/78) biz F. fon Bodenstedtlə bağlı xeyli araşdırmaqlar aparmışıq. Onları əlyazmalar şəklində toplayaraq vətənə gətirmişik. Aşağıdakı mühəhizələr həmin material əsasında yaranıb.

Yuxarıda qeyd etmişdik ki, 1922-ci ildən sonra onun əsərləri, o cümlədən nəğmələr yenidən çap olunmayıb (13). Onun həmyerisi Karl Zundermayer 1930-cu ildə “Fridrich Bodenstedt und die Lieder des Mirza Schaffy” (Kiel) adlı dissertasiya yazıb. Bu əsərində o, əsasən, Y.Mundhenkin yazdığına görə, F. fon Bodenstedtin müasirlərinə münasibətini işıqlandırıb. Xüsusilə onun Şeffel (Scheffel), Qaybel (Geibel) və əsasən də Redvitə (Redwit) olan münasibətləri tədqiq olunur. Ona inanmaq olmur ki, Mirzə Yusifin obrazı arxasında Mirzə Şəfi, Rivalının arxasında Viktor fon Şeffel durur. “Zundermayerin tədqiqatı” hər şeydən önce F.fon Bodenstedtin

alman ədəbiyyatında öz müasirləri arasındaki yerinə həsr olunub (13; s. 11).

Paul Heyse “Gənclik xatirələri və etiraflar” əsərinin (III nəşri, 1990) 192-ci səhifəsində F. fon Bodenstedtə belə qiymət verir:

“Bodenstedtin dəvət olunması (söhbət Münhene dəvətdən gedir-F.V.) Mirzə Şəfinin bir qədər açıq-saçıq lətifələrindən ləzzət alan “Qafqaz xalqları” və “Şərqdə min bir gün” əsərində yemək stolu arxasında uzun-uzadı söz açan Dönningin təkidi ilə olub, Qaybel əlavə edib deyirmiş ki, o, F. fon Bodenstedtin istədiyi barədə fikirləşib çox şey deyə bilməməsinə baxma-yaraq, digər qərb-şərq ilə müqayisədə Qötedən başqa, öncə Rükert, Daymer və Platen-M.Şəfi (yəni F. fon Bodenstedt - F.V.) dərin poetik məzmunu, həqiqi hislərdən qaçan, çox dərin mənalı lətifəni eksər hallarda ən uzağı naşı adamlara xoş gələn sadə qəfiyə oyunu-na yerdən bir şair təsiri bağışlayır. Bodenstedtin büründüyü şərq maskasını çıxarıb atsaq və yaxşı bir alman kimi yaradıcılığına yanaşsaq, görərik ki, onun öz şeirləri, dram və novellaları o qədər poetik səfər məhsullarının təsiri altındadır ki, adam şübhələrini cilovlaya bilmir. Həmin əsərlərdə söhbət az və ya çox dərəcədə ruh dolu orijinal əsərlərin yalnız yenidən işlənməsindən gedə bilər” (13; s.11).

Açığını demək lazımdır ki, bu həmin dövrə F. fon Bodenstedtə verilən çox böyük cəkisi olan obyektiv qiymətdir. Buna bənzər fikirlərə biz XIX əsrin sonlarında digər ədəbiyyat-şünasların əsərlərində də rast gəlirik.

Riçard M.Mayer 1899-cu ildə Berlində çap olunan “XIX əsr alman ədəbiyyatı tarixi” əsərində F. fon Bodenstedt haqqında bəzi dəyərli fikirlər söyləsə də, onu bütövlükdə “philiströs” (meşşan-F.V.) və yalnız filiströz (meşşan dünyagörüşü-F.V.) kütłəye xoş gələn məhdud dairəli yazıçı adlandırır. Bir zamanlar iri həcmli məqalələrin yer aldığı konverzasiyonsleksikonda, tədricən bir neçə sətirlə kifayətlənməli olur. İndi yalnız ixtisası germanist olanlar ona diqqət yetirirlər (13; s.19).

Ernst Alker “XIX əsr alman ədəbiyyatı” (Die deutsche Literatur im 19. Jahrhundert, Stuttgart, 1961) F.fon Bodenstedt haqqında aşağıdakı xarakteristika ilə kifayətlənir:

“F. fon Bodenstedt (1819-1892) çox diqqətəlayiq tərcümə fəaliyyətinə baxmayaraq (Puşkin, Lermontov, Ukrayna lirikası, Şekspir sonetləri, Ömrə Xəyyam-F.V.) Mirzə Şəfi kimi pis adda qalacaq. Çünkü əyləncə poeziyası eklektikləri arasında o, 150 və ya çox dəfə nəşr olunmuş “Mirzə Şəfi nəğmələri” (Lieder des Mirza Schaffy) (1851) əsərilə böyük (özü də haqqı olmadan) uğurun gülünü dərmışdır. Ağlılı şərqsünasların əslində çox formaca oynaq incəsənət əsərinin maskarad kimi rüsvay etməməsinə səbəb hələ aydın deyil, əksinə onu şərq poeziyasının ötürülməsi kimi qiymətləndiriblər. F. fon Bodenstedtin Tiflisdə tanış olduğu dil müəllimi Mirzə Bonaliya orta səviyyəli Avropa şahzadəsinin meqafonudur, bu cümlələrin məzhəkəli, adətən qəşəng qiyafädə ruhsuz, aramsız yemək-içməyi ilə həyatının mənasını təşkil edən vaxt mənasında polisdən qorxan,ancaq allahsız və şərəfsiz oxucuların möhkəm səslənən alqışını qazandı. Xanımlar Bodenstedti “Küçədə daş” (Stein auf der Strasse) sentimentallığı ilə sevindirir (o, əlbəttə, yalnız optik yolla tərkidünyalığı qiyafäyə çekirdi), dəyərli kəlamlarla bəyləri valeh edirdi”:

Şair sonsuzluğa qalxdığı zaman,  
Onun nəğmə kitabı tez əldən düşürdü.  
Ümumi anladından xaricdə olmağın  
Ən qədim kökü anlaşılmazlıqdır.

Wo sich der Dichter versteigt ins Unendliche,  
Lege sein Liederbuch schnell aus der Hand-  
Alles gemeinem Verstand Unverständliche  
Hat seinen Urquell im Unverständ.

“Mirzə Şəfi irsindən” “Aus dem Nachlaß Mirza Schaffys” (1874) əsərində F. fon Bodenstedt özü, yalanı nəha-yət aradan qaldırmaq istədi. Cild-cild lirik əsərlər çap

etdirməklə o, uğur əldə etməyə nail olmadan öz şöhrətini geri qaytarmağa çalışırdı. 1965-ci ildə Berlində Walter de Gruyter "Alman ədəbi tarixinin real leksikası" kitabının II cildində D. Balke Bodenstedt və Mirzə Şəfi haqqında belə yazırıdı:

"Tiflisdə öz fars (Azərbaycan - F.V.) dili müəlliminin dilindən F. fon Bodenstedtin söylədiyi fikirlər, əlbəttə, xalq yaradıcılığındandır, şərqləşdirilmiş və qəzələ bənzər nəğmələrdir, onlar ev məhsulu olduğuna (Hausbackenheit) və xəlqiliklə həyat müdrikliyinə görə 70 il müddətində vətəndaşların kitab rəflərində yatıb qalmışdır" (13; s. 19).

1961-ci ildə çap olunan "Mayerin yeni leksikonun"da (Meyers News Lexikon) F. fon Bodenstedti tərcüməçi kimi qələmə verilir. Ancaq 1972-ci il nəşrində verilmiş əlavədə deyilir: "F. fon Bodenstedtin şərqə yönəlik, xeyirxah həyat sevgisi təlqin edən "Mirzə Şəfi nəğmələri" xaricdə də qeyri-adi uğur qazandı. Ancaq bu almanaxda F. fon Bodenstedtin şair olub-olmaması, şeirləri haqqında bir kəlmə də yoxdur". Keçmiş ADR-də nəşr olunan bu almanax nəğmələrin M.Şəfiyə aid olması barədə də heç nə yazdır. Digər tərəfdən bu arayış xarakterli almanaxda M.Şəfiyə dair də heç bir qeyd yoxdur. Onların tanışlığı barədə də burada söhbət getmir.

Sonra "Almandilli yazıçılarının leksikonusu" (Lexikon deutschsprachiger Schriftsteller-Leipzig, 1972) əsərinin 83-cü səhifəsində qeyd olunur ki, M.Şəfi F. fon Bodenstedtə fars, gürcü və erməni dillərini öyrədib, amma nədənsə Azərbaycan dilinin adı çəkilmir. Halbuki, F. fon Bodenstedtin özü "Tausend und ein Tag im Orient" əsərinin 55-ci səhifəsində yazar ki, o, tatar (Azərbaycan dilini - F.V.) M.Şəfidən öyrənmiş.

Leksikondakı bu fikir daha qəribə səslənir: "F. fon Bodenstedt roman, nağıl və dramlarla yanaşı şeirlər də yazırıdı. Onun ən vacib, özünəməxsus əsərinin, 1874-cü ilə qədər qismən fars xalq poeziyası nəğmələrinə uyğun gələn tərcümə toplusu "Mirzə Şəfi nəğmələri" (Die Lieder des Mirza Schaffy) (1851) olduğu güman edilirdi. O, çevik şərq üslubunda, rəvan,

xoşagələn formada və intellektual tərzdə şən, azad həyat müdrikliyi və ləzzətini öyrətmək istəyirdi: bu da əsasən burjua ziyalisində xüsusi təzyiq altında olan, meşşən qiyafəsində görünməyə çalışıyan, öz azaddüşüncəliliyi (şərab və qadını qıymətləndirməkdə) və ekzotik bilgilər genişliyində əks-səda tapmasına çalışırdı". Bu leksikon məqaləsində "Mirzə Şəfi nəğmələri" (Die Lieder des Mirza Schaffy) daha çox yer verilir, amma bununla belə M.Şəfiyə şöhrət gətirən şeirlərin adı çəkilmir. Ancaq tərcümələrdən və təzədən nəzmə çəkilmiş şeirlərdən danışılır (Nachdichtungen - F.V.).

Burada təbii sual meydana çıxır. Qöttingendə, Münxen və Berlində filologiya, tarix və yeni dillər üzrə təhsil alan F. fon Bodenstedt necə oldu ki, üç il müddətində tamamilə şərq məntəlitetinə yiyələndi, şərqi həyatını şərqli kimi təsvir etməyə nail oldu? Onu da nəzərə almaq lazımdır ki, həmyerlilərinin dediyi kimi, o, şair olmayıb. Bu baxımdan deyilənlər inandırıcı görünmür.

Məlumdur ki, E.Qaybel F. fon Bodenstedtin Münhenə professor kimi dəvət olunmasının əleyhinə olub, şairliyinə şübhə ilə yanaşır. O zaman ədəbiyyat və vəzn üzrə tanınmış mütəxəssis olan E.Qaybel özü Münhendə dərnək rəhbəri idi. Onun "May geldi", "İki ürək bir-birindən ayrılan" şeirləri indi də Almaniyada dillər əzbəridir. Məlumdur ki, E.Qaybel öz mühafizəkarlığı ilə tanınsa da, onun şairliyi heç kəsdə şübhə doğurmurdu. E.Qaybel və P.Hayzel kral II Maksimillianın adına illik təqaüd almışdır. O, poeziyanın vurğunu idi. P.Hayzel Almaniyada Nobel mükafatı alan ilk şair olmuşdur. E.Qaybel və P.Hayzel dost idilər. Bu dostluq əlaqələrindən çıxış edərək, demək olar ki, P.Hayzel də F. fon Bodenstedtin istedadına inanmındır.

1969-cu ildə Qərbi Berlində çap olılmış "Şeir kimindir?" (Von wem ist das Gedicht?) kitabçasında 1852-1969-cu illərdə yazış-yaratmış şairlərdən söhbət açılır. Orada da F. fon

Bodenstedtin adı çəkilmir və bir dənə də olsun şeirindən bəhs olunmur.

Daha sonra V.Şlayerin “Alman ədəbiyyatı tarixi: Qötedən müasir dövrə kimi” (Berlin 1971) («Geschichte der deutschen Literatur von Goethe bis zur Gegenwart») kitabında da F. fon Bodenstedtin adında şairin olduğu heç olmazsa bir cümləyle belə yad edilmir.

Daha sonra 1975-ci ildə Tübinqendə çıxan “Realizm və yaradıcılıq məqamı” (Realismus und Gründerzeit) “Alman ədəbiyyatına aid manifestlər və sənədlər” (Manifeste und Dokumente zur deutschen Literatur) (1848-1880, Bd.2) F. fon Bodenstedt haqqında bir kəlmə də tapmaq olmadı.

“Alman ədəbiyyatı tarixinin real leksikonu” (Reallexikon der deutschen Literaturgeschichte) (Bd. I, Westberlin, 1958) əsərində də eyni mənzərənin şahidi oluruq.

1860-ci ildə V.Kayserin Münhendə çap olunan “Alman şeirinin tarixi” (Geschichte der deutschen Literatur, Bd. 8, 1, Berlin, 1975) kitabında F. fon Bodenstedtin haqqında bir məlumat yoxdur. “Alman ədəbiyyatı tarixi” əsərində F. fon Bodenstedtin adı çəkilir, amma poetik yaradıcılığından bir kəlmə də olsun danışılmır.

“İncəsənət və həyat” (Kunst und Leben) (1913, səh. 242-243-də) toplusunda F. fon Bodenstedtdən bəhs olunur. Mütilərə aid olan bir adam “Müti Şübhəçi” adı altında özünü şübhəli dolaşılıqla salıb. Düşüncələr ruhu ona baş çəkib. Möcüzələr onu inamından döndərib.

Dərd içində bir qocaya yaxınlaşır,  
O da xalqına müdrik kimi uca adla tanınır,  
Ətrafında işqli adamlar toplayıb,  
Heç zaman buludun parlamasına şübhələnmeyənlər.

O dedi: mənim bildiyim ən böyük möcüzələr,  
Hələ qələmə alınmayıb, heç əfsanə deyillər,  
Yumurtada hər toyuq bir möcüzə bəxş edir,  
Hər ot öz yarpağı ilə mənə faş olur.

Burda yasəmən qoxur, orada kəndalaş,  
İşqda milçeklər dövrə vuraraq süzür.  
Bülbül gülün tikani ilə möcüzə deyir.  
Göydəki ulduzların parıltısı kimi.

Kim gülə rəngi və qoxunu verdi,  
Ona bəxş elədi bütün incəliyi.  
Kimdir yerin dərin qatından zanbaq çıxaran,  
Təmizlik müjdəsidir, qar kimi ağappaq?

Bu daşda hələ də həyat eşqi var,  
Torpaqdan yarandı, təzədən bir də yarat,  
Çöldə və üzüm bağlarında hər bir salxım,  
Daş özündən yüksəkliyə heç qalxa bilməz.

Ağac öz kökünə bağlanıb qalır,  
İnsan öz ruhu ilə göyə ucalır,  
Taniyır bütövün gerçək qismini.

Sən də şübhə ilə hələ də möcüzə axtarırsan,  
Siz həyatın cövhərindən və özündən nəfəs alırsınız,  
Dünyanın kitabı hər kəsə açılsa da,  
Ancaq hər kəs onu oxuya bilməz.

In einer Not kam er zu einem Greise,  
Der hoch im Ruf der Weisheit stand beim Volke.  
Und um sich zog lichthelle Lebenskreise,  
Die nie verdunkelt eines Zweifels Wolke.  
Der sprach: “Die größten Wunder, die ich kenne,

Stehn nicht geschrieben und sind keine Sage.  
 Im Ei legt mir ein Wunder jede Henne,  
 In jedem Grashalm sproßt mir eins zu Tage.  
 Hier duftet der Jasmin, dort der Hollunder,  
 Im Lichte tanzt der Mücken bunt Gewimmel,  
 Die Nachtigall im Dornstrauch kündet Wunder,  
 So kehr wie aller Sterne Hanz am Himmel.  
 Wer gab den Rosen Glut und Duft zu eigen.  
 Und des Gewebs wundervolle Feinheit?  
 Wer liess aus schwarzer Erde Lilien steigen,  
 So weiss wie Schnee in ihrer heiligen Reinheit?

In diesem Steine schlummert noch das Leben,  
 Er ward aus Staub: mach' ihn auf's Neu zu Staub,  
 Im Felde, und im Weinberg jeder Traube  
 Der Stein kann sich nicht über sich erheben,  
 An ihre Wurzeln bleibt gebannt die Pflanze:  
 Der Mensch nur kann im Geist zum Höhsten streben,  
 Erkennt sein Blick im kleinsten Teil das Ganze.

Und du magst zweifelnd noch nach Wundern fragen,  
 Sie atmen aus des Lebens Kern und Wesen  
 Das Buch der Welt liegt Jedem aufgeschlagen,  
 Doch wenige nur verstehen darin zu lesen.

Həmin dərginin 274-cü səhifəsində 5 sətir "Şərqiñ kəlamları və ifadələri" (Morgenländische Sprünche und Sentenzen) başlığı altında verilib. Birinci Yamin, 2-ci Bentamin, digərləri isə F. fon Bodenstedtdəndir. Onlar aşağıdakılardır:

Dünyadan dönmek, onun nemətlərindən dönmekdir!  
 Fəlsəfi anlamda qətblərdən dönmekdir!  
 Ağılı adamlar belə demişlər,  
 Elə bil sən özün bunu edirsən!

Əsl məsləhəti həmişə zaman verir,  
 Onda başa düşürsən, o nə deyir.  
 Ancaq insan uzaq gedəndə,  
 Onda başa düşür artıq gecdir-gec.

Biz sanki qara bir körpüdə gəzirik,  
 Burada irəli, orada geri gedən həyatda,  
 Heç kəs həyatın sinağından sığortalanmayıb,  
 Hətta xoşbəxtlər də sonda gedir.  
 Ancaq kim ki, ürəkdən yaxşılıq edər,  
 Ürəkdə və nəğmələrdə daim yaşayar.

„Die Welt entsagen und ihren Gütern,  
 Ziemt philosophischen Gemütern!”  
 So hört man von den klugen Räthen-  
 Wenn sie es zuerst selber taten!-  
 Den heisst Rat gibt stets die Zeit,  
 Begreift man, was sie rät;  
 Doch kommt der Mensch so weit,  
 So ist es meist zu spät.  
 Wir wandeln wie auf einer schwarzen Brücke.  
 Durch's Leben, die hier aufwärts führt, dort abwärts;  
 Kein Mensch ist sicher vor des Schicksals Lücke.  
 Und selbst das Ziel des Glücklichen führt grabwärts  
 Nur wer viel Gutes schafft aus Herzens Grund,  
 Lebt fort in aller Guten Herz und Mund.

1854-cü ildə çapdan çıxmış "Müasir klassiklər" (Deutsche Literaturgeschichte der neueren Zeit in Biographien, Lexiken und Proben) kitabında F. fon Bodenstedtin haqqında yazı var, ancaq bizim üçün şərhlərin, kommentariyanın aşağıdakı şeirlərlə başlaması maraq doğurur:

Şərlə mənim heç vaxt işim Wie ward das Lied zum  
 olmamış, Geschäft,  
 Əvvəller mənim bütün Früh wurden meine jungen  
 səylərim, Kräfte  
 Daha ciddi işlər görmək Schon angespannt zu ernstem  
 olmuşdur. Thun.

Deməli, 1854-cü ildə F. fon Bodenstedtin özü etiraf edirdi ki, şeir yazmaq onun məşguliyyətinə aid olmayıb, o daha ciddi işlərə baş qoşaraq məşğul olmuşdu.

F. fon Bodenstedt haqqında oçerk “Gənclik ömrümün bir parçası” (Ein Stück Jugendgeschichte) adlanır. Maraqlıdır ki, bu oçerkə müəllif şərhi belə başlayır: Müəllif və onun yazılarına dərin hörmət bəsləyənlərə baxmayaraq, onların zövqünü əvvəlcədən ələ ala bilmərik. Amma bunun əksinə olaraq onun yazıları arasında bir sıra məhəbbət şeirləri tapmaq olar ki, onlar bizim bildiklərimiz içərisində yaxşaların yaxşısıdır (s. 110). Sonra bu şeirlərdən bir neçəsi nümunə kimi verilir. Həmin əsərlərdən “Tiflisdə bir səhər” (Ein Morgen in Tiflis) şeirini burada veririk:

Mən sübhədən oyanıb səni gəzirəm,  
 Bundan, sən, incimə, əziz həyatım,  
 Qalx ayağa və geyin bayram libasın,  
 Gəl arxamca, indi başa düşərsən.  
 \* \* \*

Mən də mürgüləyərək yuxuya qərq oldum,  
 Qərq oldum canlı xəyal aləminə,  
 Onda bir səs gəldi, məni çağırdı,  
 Onun dalınca getdim, zülmətdən işığa çıxmı,  
 Qəzəblə yorğunluqdan sənin kimi çağırıdım.  
 Niyə oyadırsan məni şirin yuxudan?  
 Onda yox oldu kinim, qəzəbim, görəndə həmən,  
 Xəyalda gördüyüüm yuxudan da şirin!

Mən öz aləmimdə, xəyala daídım,  
 Hər şey məhəbbətlə, hər şey ruhumla idi.  
 Yer səmaya qovuşmuşdu,  
 Bütün küsüllər barışmışdı.  
 Rumlu, yunan, müsəlman, protestant,  
 Qan qohumu olub qucaqlaşsınlar.

Dass ich so früh dem Schlummer Dich entwand,  
 O süßes Leben, zürne nicht darum,  
 Steh auf und kleide Dich in Fest gewandt,  
 O, folge mir, Du wirst verstehn warum!

Auch ich lag eben noch im Schlummer tief,  
 Gebannt durch ein lebendig Traumgeschichte-  
 Da klang mir eine Stimme, die mich rief,  
 Ich folgte ihr, trat aus der Nacht ans Licht,  
 Und müde noch, rief ich im Zorn wie Du:  
 „Was meckst du mich aus meiner nächtgen Ruh?“  
 Doch schwand mein Zorn, denn was mir da geschehn,  
 Wär schöner, als was ich im Traum gesehn!  
 Von meiner schönen Welt hatt' ich geträumt,  
 Wo alles Liebe, alles Seligkeit.  
 Die Erde war dem Himmel eingeräumt,  
 Versöhnt war alle Kreatur vom Streit.  
 Und Römer, Griechen, Moslem, Protestanten,  
 Begrüßten sich als nahe Blutsverwandten.

Çar Sultana Krım şərabı süzür,  
 Keşiş də vurulur bir türk gözəlinə.  
 Rabbin, müfti, bir də, ayqırlar,  
 İnam Allahları və cirtdanları.  
 Onların hamısı bir ağızdan oxuyurdu,  
 Allah ucadır, gözəldir yer kürəsi.  
 Mömün də çıxarıb öz əbasını,  
 Əzrail ölüdən əl çəkir haman,

Yorğun-yorğun bütün hayatı yollarında,  
Hamı bir-birilə qucaqlaşır öpüsür,  
Hamı şənlənərək düzülür səf-səf,  
Yerdə də, göydə də həyacanlı hayatı var,  
Mən də qoşularam bu nəğmələrə,  
Şeir hayatıdır, hayatı işə hərəkətdir.

Der Zar kredenzt dem Sultan krimischen Wein  
Der Papst, verliebt, will eine Türkin frein.  
Rabbine<sup>t</sup>, Mufti's, auch Hengstberge,  
Die Glaubensriesen und die Glaubenzwergen,  
Sie sangen alle wie aus einem Mund:  
Groß ist der Herr, und schön das Erdenrund,  
Es legt der Mönch sein Gewand ab,  
Der Krieger lässt vom Morde seine Hand ab,  
Und haßesmüd, auf allen Lebenswegen,  
Umarmend tritt sich Mensch und Mensch entgegen.  
Und alle schwangen sich in frohen Reihen,  
Durch Erd und Himmel ging die süße Regung,  
Ich stimte jubelnd in den Chor ein:  
Liebe ist Leben, Leben ist Bewegung...

Göründüyü kimi, şeir söz yiğinidir və yüksək poetik inceqliklərdən uzaqdır. F. fon Bodenstedtin xəyalən təsəvvür elədiyi mövzu gecə ilə gündüzün əvəzlənməsi, insanların dinindən, irqindən və zahirindən asılı olmayaraq mehriban, dostluq şəraitində yaşaması bu şeirin əsas ana xəttini təşkil edir ki, bu da qocaman şərqiñ əbədi sönməz fəlsəfəsidir, islam dinin də əzx eləyib öz ideologiyasına çevirdiyi hayatı tərzidir. Səntimentalizm F. fon Bodenstedtin ikinci şeirinin əsas leytmotivini təşkil edir. Burada səhərin açılması vəsf edilir:

Bu zaman pəncərəmi güllər döyürlər,  
Yuxudan ayılır iri kabuslar.  
Və çıçırlar: tez qalxın, gecikməyin,

Artıq gündüz gecəyə dava elan edərək,  
İndi açıldılar bütün çiçəklər,  
Quşlar nəğmə deyir, budaqlar cingildəyir.

Səhər şölələri şahzadə kimi keçir,  
Bütün məmləkətdən, onu mənim tək sevindirər,  
Dağlardan düşərək göyə yüksəlir,  
Göz qamaşdırıcı qiyafəyə bürünür.  
Açıl səhərim, sən heç yubanma,  
Səhər şölələri səni gözləyir!  
Mən oyanıb çıxdım təmiz havaya,  
Hara baxırdım parıldayırdı.  
Artıq uzaqlarda dağlar sıralanıb,  
Gecə dumanından sanki ayılıb.  
Qızılı şəfqələr dağdan-dağa yayılıb,  
Bağların üstündə səhər şəhi ilə,  
Çiçəklər açılıb, budaqlar dillənib,  
Yamacdakı çay bərq vurur,  
Qızıl qədəhdəki şərab təki.  
Bu zaman qayalardan boyılanan şüa,  
Işığa qərq edir qədim qəsri.  
Onun aşağılara gedən divarı,  
Qəmin, qorxunun bir anıdır bu,  
Ancaq indi onu görmək çox xoş idi,  
Mələklər yaşayan parıltılı saray...

Duman zolaq açırdı ora-bura,  
Qaya üzərində dalgalanan bayraq kimi.  
Karvansarada karvanlar,  
Karvanbaşı onları qatıb qarşısına

Diz çökdürdü məğrurluqla?  
Öz yükünü qəbul edərkən o da,  
Asta-asta qaldırır sonra özünü,  
Yükü yüngüldür, baxışı aydın...

Gürcüstanın qızları damlar üstə yatırıldı,  
 Çünkü gecə içəri çox bürkülü olurdu,  
 Qızların gözləri sevincdən parıldar,  
 Günsəş şüası tək, onları görməyirdi,  
 Özləri qapıda keşik çəkirlər  
 Səhər şöləsində şüadan oynayır.  
 Göstərməkçün səhər şöləsini.  
 Mehriban baxışlarla hamını süzürdülər  
 Əzəmət və sakitlik vəd edərək,  
 Səndən gözəl şəkil ola bilməz!

\*\*\*

Gəl ey gözəl həyat! Yubanma,  
 Gözəl sübh çağını sən əldən vermə,  
 Səni təzə gülizarda gəzdirərəm.  
 Sənin ruhunu xoş nəğmə ilə dolduraram  
 Özün də sübh şöləsitək çıçəkləməlisən!  
 Onun şöləsinə bürün, çıçəklə bir açıl.  
 Ancaq şikayət etmə ki, deyirlər, gülürlər:  
 Ürəyin nə istəyir qoy olsun –  
 Gəl, gözəl səhər şüası!  
 Səni gecənin əlindən alan günəm.  
 Gəl, şənlik olsun, qayğı artsın.  
 Mən sənin gününəm, gözəl səhər şüası!  
 Mən səni daşıyaram belimdə, sənin hər şeyini!  
 Əgər yixilsən: sənə dayaq olaram!  
 Ürəyin necə istər qoy elə olsun.  
 Gəl ey səhər nuru! Mən gündüzəm,  
 Gecənin zülmətindən səni xilas edərəm.  
 Gəl! Sevinci gör, qayğıın çoxaldı,  
 Mən sənin gününəm, gözəl səhər şöləsi  
 Mən səni ciyinimdə aparanam, səninəm sənin,  
 Yixılsansa, dayağı olaram, dayağın!  
 Da klopfen Rosenknospen an die Fenster  
 Des Schafgemachs, verscheuchten die Gespenster,

Und riefen: Auf vom Lager, säume nicht!  
 Es liegt der Tag im Kampfe mit der Nacht  
 Schon sind die Blumen alle aufgewacht;  
 Die Vögel singen, alle Zweige klingen.

\*\*\*

Die Morgenröthe zieht als Königin  
 Durchs Land, macht alles froh, wie ich es bin,  
 Und lässt von Bergen, die gen Himmel ragen,  
 Sich des Gewandes Purpurschleppen tragen.  
 Mach auf, Du träger Schläfer! Säume nicht,  
 Die schöne Morgenzeit verträume nicht".  
 Und ich stand auf und ging hinaus ins Freie;  
 Gehlend ward mein Aug' wohin es schweift.  
 Schon hatte fern der weissen Berge Reihe,  
 Die nächtgen Nebelkleider abgestreift,  
 Und badete sich nackt im Morgenglühn.  
 Von Berg zu Berg, die goldenen Strahlen sprangen,  
 Rings aus der Gärten morgenfeuchtem Grün,  
 Die Blumen glüthen und die Zweige klängen.  
 In seinen Ufern glüht der Strom im Thale.  
 Wie Feruerwein im goldenen Pokale.

Weiss dampft' es von den Felsen- zwischendurch,  
 Erschimmerte glührot die alte Burg.  
 Mit ihrer herabgestreckten Mauer-  
 Ein Anblick sonst des Schreckens und der Trauer.  
 Jetzt aber luftig war sie anzusehen.  
 Ein schimmernder Palast, bewohnt von Feen...

Es hing ein Nebelstreif noch hin und nieder  
 Und flatterte am Fels wie eine Fahne.  
 Beim Karawanserai die Karawane,  
 Ward ausgerüstet- vor dem Führer nieder  
 Beugt seine Knie das stolze Dromedar;

Und wimmert, wie es seine Last empfangen:  
Langsam erhebt es darin die schlanken Glieder,  
Die Last ist leicht, der Blick wird wieder klar...

Die Töchter Grusien's schließen auf den Dächern.  
Es war so schwül zur Nacht in den Gemächern.  
Hell spielten um der Mädchen Angesicht.  
Die Sonnenstrahlen, und sie merken es nicht,  
Es standen selbst die Wochen an den Toren.  
Ihr milder Feuerschein hüllt alle ein.  
Verklärt die Herrlichkeit und Ruh,  
Und Nichts fehlt zu dem schönen Bild als Du!

O komm, Du süßes Leben! Säume nicht,  
Die schöne Morgenzeit verträume nicht!  
Durch frisches Blumenland will dich führen,  
Will Dein Gemüt durch Feierklänge röhren,  
Sollst selber, wie die Morgenröte glühen  
In ihrem Strahl, und mit den Blumen blühen.  
O klage nicht, wo alles jauchzt und lacht:  
Dein Herz soll haben was es wünschen mag—  
Komm, schönes Morgenrot! Ich bin der Tag  
Der Dich herauszieht aus des Lagers Nacht.  
Komm! Leb der Freude, und die Sorge töbte:  
Ich will dein Tag sein, schöne Morgenröte!  
Ich will dein Schleppenträger sein, Dein Alles!  
Und wenn Du fällst: die Stütze Deines Falles!

#### Vida sözləri

Bir də öpüm, getməzdən əvvəl, Noch einen Kuss! bevor ich  
gehe,  
sonra xüdahafiz!  
Ancaq ağlama, nə də şikayət Nun weine nicht, und klage  
eylə,

#### Abschiedsworte

Noch einen Kuss! bevor ich  
gehe,  
und Ade!  
Nun weine nicht, und klage  
nicht,

Gündüzlərini qəmə yüklemə!  
Biz ayrılıq haqqında düşün-  
mürük,  
Biz vüsəli düşünürük!  
  
Bərəq vuran, incə bədənin,  
Boynuna tökülmüş sarı saç-  
ların,  
Qonur gözlərin! Sadiq baxışın!  
  
Məni səndən ayıran öz tale-  
yimdir.  
Ancaq ağlasan da, gülsən də,  
Qəmli də olsan, şən görünsən  
də,  
Yaşayacaq sənin şəklin və Es lebt genau Dein Bild und  
sözün,  
Ayrılıqdan sonra daim Des Abschieds, mir im  
qəlbimdə.  
Odur ki, sən və şəklin daim Drum: soll Dein Bild stets  
təmizdir.  
Canlanacaq ürəyimdə, qəl- Lebendig meinem Geiste  
bimdə,  
Ancaq nə ağla, nə də şikayət So weine nicht und klage  
eylə,  
Gündüzlərini qəmlə yüklemə!  
Biz ayrılıq haqqında düşün-  
mürük,  
Biz vüsəli düşünürük!

Vergrämē Deine Tage nicht!  
Wir denken nicht an  
Trennungwehr,  
Wir denken nur an  
Wiederseh'n!  
Die schlanke, liebliche  
Gestalt,  
Das Haar, das blond zum  
Nacken wallt,  
Das blaue Aug! der treue  
Blick!  
Von Allem trennt mich mein  
Geschick...  
Doch ob du lächelst, ob Du  
weinst,  
Ob trüb du oder heiter  
scheinst:  
Es lebt genau Dein Bild und  
Wort  
Des Abschieds, mir im  
Herzen fort!  
Drum: soll Dein Bild stets  
froh und rein.  
Lebendig meinem Geiste  
sein,  
So weine nicht und klage  
nicht,  
Vergrämē Deine Tage nicht!  
Wir denken nicht an  
Trennungswahn  
Wir denken nur an Wied-  
erseh'n!

Oçerki müəllif bu sözlərlə bitirir: F. fon Bodenstedt öz yazıları ilə (şeirləri yox – F.V.), “heç bir bədii istedada malik olmamasına rəğmən görmədən” tanınır (s. 128).

Daha sonra toplunun müəllifi yazar: “Burada o, Rusiyada (əlavə edir ki, Qafqazda – F.V.) olarkən topladığı zəngin materialdan gen-bol istifadə edir” (s. 10). Burada deyəndə müəllif Almaniyani nəzərdə tutur. 1847-ci ildə F. fon Bodenstedt vətəni Almaniyaya qayıdır və 1848-ci ildə onun “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizələri” (Die Völker des Kaukasus und ihre Freiheitskämpfe gegen die Russen) adlı kitabı çapdan çıxır.

Həmin kitabın girişində müəllif yazar ki, onun məqsədi alman oxucularına obyektiv, qısa və aydın şəkildə Qafqaz xalqlarının həyatı, mədəniyyəti, adət və ənənələri haqqında məlumat verməkdən ibarətdir.

Bu kitabında F. fon Bodenstedt Qulu xan imzası ilə bitən bir şeir verir və onun şirvanlı Əfəndiyə (kimə? – F.V.) aid olduğunu qeyd edir:

Şeyx Mənsuru, inamın ən güclü qəhrəmanını,  
Vəsf edir şerim, onun ruhuna həsr olunub-  
Onu, inamın çöllerindəki səmanı,  
Dəyişkənlilikdə ləkə olmasın, mübarizədə güclü.  
Bütün xalqa Allahın yolunu açdı.  
Adigey, Dağıstan, bir də ki, Şirvanda,  
Onun dililə inam toxumu yayıldı.  
Onun baxışı gecəyə işiq saçır,  
Onun sözü inamın məsləhətidir,  
Tək müqəddəsinin və həqiqətin,  
Onun qılıncı inamın əməlidir,  
Bizi basqınlardan, qorxudan xilas edir,  
Hər şey inam qəhrəmanının etrafındadır,  
Qələbə ilə eldən-ələ gəzir,  
İnamın müqəddəs çöllərini qanla sulayır  
Moskavitlərin günah qanı ilə,

Onun çörəyini udur, inamın peyğəmbəri,  
İnananlar qələbəyə aparır,  
Xəzər dənizindən Adigey elinədək  
İnam bayrağını irəli aparır.  
Odur ki, inam qəhrəmanının şərəfinə,  
Osmanlar elinin Şeyx Mənsuru,  
İnam qolundan bir nəgmə oxudu,  
Qulu xan, arakanlar tayfasından.

Scheich Mansur, den starken Helden des Glaubens,  
Singt mein Lied, das seinem Ruhn geweihte,-  
Ihn, den Sämann auf dem Feld des Glaubens,  
Fleckenlos im Wandel, stark im Streite!  
Allem Volk bahnt er den Pfad des Glaubens  
Der Adlige, Dagestans und Schirwans,  
Seine Zunge streut die Saat des Glaubens  
Und sein Blick erhellt die Nacht der Irrwahn's.  
Seine Worte sind der Rat des Glaubens,  
Des alleinig heiligen und wahren-  
Und sein Schwert zeigt uns die Tat des Glaubens.  
Rettet uns vor Drangsal und Gefahren,  
Alles schaartsich um den Helden des Glaubens,  
Im Triumph vom Lande, zu Lande zieht er,  
Düngt mit Blut das heilige Feld des Glaubens,  
Mit dem Sündenblut der Moskawieter:  
Ihre Brut tilgt der Prophet des Glaubens,  
Und die Gläubigen führt er zum Siege  
Von Chasaris Meer weht des Glaubens  
Banner bis zum Lande der Adighe:  
Drum zum Ruhm dem starken Helden des Glaubens  
Scheich Mansur vom Volke der Osmanen,  
Sang dies Lied ein Sproz vom Feld des Glaubens  
Kuli Chan, vom Stamm der Arakanen.

### III. 4. «M. Şəfi nəgmələrinin» Avropa həyatı

Mötəbər mənbələrin təhlili, bəzi toplu və almanaxlarda F. fon Bodenstedtin çap etdirdiyi şeirlərlə ilkin tanışlıq göstərir ki, bunlar çox bəsit olmaqla bərabər seçilən mövzunun təsvirindən uzağa gedə bilməyən əsərlərdir.

Yuxarıdakı leksikonların birində deyilir ki, guya F. fon Bodenstedt erməni və fars dillərini öyrənib.

“Müasir klassiklər”də (“Moderne Klasiker”) F. fon Bodenstedtin bibliografi yazır ki, o (F. fon Bodenstedt - F.V.), 1850-ci ildə “Ermənistanda xristianlığın qəbul edilməsi” adında bir kitab yazıb. Kitabın məzmunu barədə F. fon Bodenstedt 02.03.1850-ci ildə bir elmi cəmiyyətin iclasında məlumat verib. Sonra isə Mirzə Şəfidən etdiyi tərcümələri təqdim edib (s. 84). Bu tərcümələri isə, məlum olduğu kimi, F. fon Bodenstedt (“Die Lieder des Mirza Schaffy”) adı ilə 1851-ci ildə çap etdirmiş və ondan sonra həmin nəgmələrin Avropa həyatı başlamışdır.

Qeyd edək ki, «Nəgmələr»in 168-ci nəşrə əvvəlkilərdən fərqli olaraq illüstrasiyalar daxil edilmişdir. Qərb və Şərq təsviri incəsənət üslublarını, üzvi vəhdətdə birləşdirən bu illüstrasiyalar M. Şəfi lirikasının – lirik «mən»in hiss və düşüncələrini izah və şərh etməklə yanaşı, həm də onları bir növ gerçəkləşdirir, onlara maddi don geyindirir.

Axırıncı - 168-ci nəşrə (1921) 6 yüksək bədii dəyərə malik illustrasiya daxil edilmişdir. 1-ci şəkildə kişi və qadın təsvir olunub. Kişi bir əlində şərabla dolu qədəh, o biri əlində də sulu qelyan oturmuşdur; ikinci şəkildə bəzəkli qadın qədəhlərə şərab süzür, kişi də mütəkkəyə söykənib oturub; 3-cü şəkildə kişi gözlərini uzaqlara zilləyib; 4-cü şəkildə ağ palitarlı qəşəng qadın ayaqüstü yaşmaqdə dayanıb; 5-ci şəkildə qadın üzüstə uzanıb, kitab qarşısında, amma yana baxır; 6-ci şəkildə qadın sağ böyrü üstə uzanıb qızıl gülü iyəlyir. Bu nəgmələrin

birinci nəşri 291 sətirlik proloqla başlayır. Kitabda 177 şeir verilib. Onlar belə düzülüb:

Proloq: s. 1-16

Züleyxa- 15 şeir (s. 16-32)

Narazılıq nəgmələri- 13 şeir (s. 34-43)

Şərabın və xoşbəxtliyin vəsfü- 17 şeir (s. 46-62)

Müdrik kəlamlar və nəgmələr- 33 şeir (s. 64-80)

Tiflis-23 şeir (s. 82-100)

Mirzə Yusif- 7 şeir (s.102-108)

Hasisa-14 şeir (s. 110-124)

İnam və məhəbbət-11 şeir (s. 126-134)

Qarışiq şeir və kəlamlar-43 şeir (s. 136-168)

Tiflislə vidaslama-1 şeir (s.170)

Epiloq- (s. 173-177).

Bütün bu şeirlər eyni bölgü ilə Berlində 1924-cü ildə çap olunan “Mirzə Şəfi ırsindən” (Aus dem Nachlaß Mirza Schaffy's) kitabına daxil edilib və ona prof. Dr. Oygen Volbe (Ojgen Wolbe) giriş sözü yazıb (s. 17-30). Kitabda nəgmələrin 168-ci nəşrində gedən şeirlərdən savayı, daha 150 şeir və 8 dünyə bilməcəsi daxil edilib - onlardan:

8-i sevgi nəgmələri;

5-i Qara dəniz nəgmələri;

2-i hərəmxana şeirləri;

7-i müxtəlif şeirlər;

2-i köhnə məhəbbət mövzusundakı şeirlər;

13-ü üzüm tənə səciyyəli və həyat haqqındaki şeirlər;

62-i kəlamlar kitabı;

16-i sərv ağacıları və qızıl güllər haqqında şeirlər;

12-i şərq obrazları və talelər haqqında şeirlər;

1-i Yusif və Züleyxa haqqında şeirlər;

13-ü səbr nəgmələri;

8-i dünya bilməcələri

Kitabın 165-ci nəşrində isə nəğmələrdən savayı "Mirzə Şəfi irsindən" (Aus dem Nachlaß Mirza Schaffy's) də şeirlər əlavə edilib. Qalan şeirlər eynilə təkrar olunur. Təkcə 165-ci nəşrdəki 92-ci səhifədəki çıxarış 168-ci nəşrdə yoxdur.

1911-ci ildə F. fon Bodenstedt «Alman lirikasından toplu» (Eine Sammlung deutscher Lyriker) adlı seçmə buraxır. Buraya Qötedən 12, Haynedən 9, T. Şormdan 12, F. Şillerdən 4, özündən isə 16 şeir daxil edib. Biz Bodenstedtin bu topluya daxil edilmiş 16 şeirini burada sətri tərcümədə və alman variantında veririk. Güman edirik ki, bu bədii nümunələr həm dünyaduyum, həm də deyim tərzi baxımından alman tərcüməsindən daha çox M. Şəfini ifadə və təcəssüm etdiklərinə görə onlar gələcəkdə böyük sənətkarlarımızın poetik ırsını tədqiq etmək üçün mühüm rol oynaya bilərlər.

### Sevgi və hayat

1. Dağların döşünə yaz gələndə,  
Günəş şüasında qarlar əriyir,  
Ağaclar ilk yaşıllığa bürünəndə,  
Çəmənlikdə ilk çiçək açılanda.  
Yamacdan gəlib keçər,  
Həm yağış, həm də ki, qar.  
Ənginliklərdən talalara yayılım,  
Ah, necə füsunkardır,  
Hər dəfə bahar çağı!  
Günəş buzlaqları sığallayanda,  
Dağlardan bulaqlar sırlidayanda,  
Ətraf təzə yaşıllığa bürünəndə,

### Liebe und Leben

1. Wenn der Frühling auf die Berge steigt  
Und im Sonnenstrahl der Schnee zerfliesst,  
Wenn das erste Grün am Baum sich zeigt  
Und im Gras das erste Blümlein sprießt-  
Wenn vorbei im Tal  
Alle Regenzeit und Winterqual,  
Shallt es von den Höh'n, bis zum Tale weit:  
O, wie wunderschön  
Ist die Frühlingszeit!  
Wenn am Gletscher heiß die Sonne leckt,  
Wenn die Quelle von den Bergen springt,  
Alles rings mit jungem Grün sich deckt

Meşələrdən xoş rahiye ucalanda, Und das Luftgetön der Wälder klingt-

Hava təmiz və yüngül, Lüfte lind und lau,  
Yaşıl dərələr də qoxuyanda, Würzt die grüne Au,  
Səma da təmiz və şəffaf Und der Himmel lacht so rein und blau

Ənginliklərdən talalara yayılım, Alle Regenzeit und Winterqual,  
Ah, necə füsunkardır, Shallt es von den Höh'n, bis zum Tale weit:

Hər dəfə bahar çağı! O, wie wunderschön Ist die Frühlingszeit!

Elə bil yeni yaz zamanında, War's nicht auch zur jungen Frühlingszeit,

Qalbindən ürəyimə yaxın Als dem Herz sich meinem Herz erschloss  
düşürmü? Sən, ey gözəl, şirin, qız,

Als von dir, du wundersüße Maid,

İlk davamlı öpüş alanda!

Sahil boyunca gedəndə,  
Şən nəğmələrlə,  
Dağlardan bulaqlar sırlidayanda

Elə bil səmadan tökülür onlar.

Ənginliklərdən talalara yayılır,  
Ah, necə füsunkardır,

Hər dəfə bahar çağı!

2. Sən ey gözəl tumureuq, mənə bax!

Mən nə söyləsəm, onu eylə sən,  
Səni mən alovumla qızdıraram,  
Qollarımın arasında sıxıb,  
Səni çiçək kimi saxlaram!

3. Şirin diləncilik

4. Dilənciyəm, sənin qapını döydüm,  
Öpüş istədim, sən mənə busə Um einen Kuss-du gabst ihn mir!  
verdin!

Ich den ersten langen Kuss genoss!

Durch den Hain entlang  
Heller Lustgesang,  
Und die Quelle von den Bergen sprang-

Soll es von den Höh'n  
Alle Regenzeit und Winterqual,  
Shallt es von den Höh'n, bis zum Tale weit

O, wie wunderschön Ist die Frühlingszeit!

2. Neig, schöne Knospel, dich zu mir!

Und was ich bitte, das tu mir!  
Ich will dich pflegen und halten;  
Du sollst bei mir erwärmen,  
Und sollst du in meinen Armen.

3. Süße Bettelei

Ein Beltler, klopf ich bei dir an,  
Öpüş istədim, sən mənə busə Um einen Kuss-du gabst ihn mir!

Dilənçiyəm, yenidən yanına Ein Beltler, kehrt' ich ein bei dir,  
gəldim,  
Zəngin bir kişi tək qarşında Und kam hervor, ein reicher  
durдум,  
Beləcə dünyani heç vaxt heç bir So reich am höchsten Glück der  
para ilə,  
Bu cür xəzinələr almaq olmaz Dass alles Gold und alles Geld,  
heç!

Ancaq bir anın ləzzətini,  
Həyatım boyu həm də unutmam,  
Məni elə ərköyün etdiñ,

Mən həmişə belə qalmalı,  
Bir öpüşə görə hər vaxt  
bağlıyam,  
Bir öpüşə görə əl açmaqda,

Nicht solche Schätze kaufen kann!  
Doch ob des Augenblicks Genuss  
Mein ganzes Leben auch  
verschönt,  
Hat mich dein Leben so verwöhnt,  
Dass ich stets weiter stehen muss.  
Um einen Kuss- und nimmer frei

Həmişə qalarsan belə dilənçi! (s. 67)

4. Yenə aləm çıçayə qərq  
olubdur,  
Ağaclar, budaqlar bayram  
edirlər,  
Qəlbim suallara bürünmüş,  
Mən də xəyalımın qanadlarında.  
Şərq küləyinin kəskin qoxusu,  
Bir də göyün üzü tutulur,

Tutqun səmadan qopur,  
Çiçəklər budaqdan, kollardan,  
Öz çıçayınlə daha çox yayıl,  
Mən illərlə qaçıram,  
Ancaq yenə onlardan qalır.  
Amma nə az meyvə gətirir.

Wirst du nun diese Bettelei,  
Um einen Kuss; um einen Kuss! (s. 67).  
4. Wieder steht die Welt im Blüte,  
Jubelnd klingt's aus Busch und  
Baum,  
Sonnig ist mir's im Gemüte  
Und ich wandle wie im Traum.  
Da verdunkelt sich der Himmel,  
Und des ostwindes scharfer  
Hauch,  
Reisst ein stockendes  
Gewimmel,  
Blüten ab von Baum und Strauch,  
Eigener Blüten viel zerstreben,  
Geh ich in der Jahre Flucht  
Und von denen die geblieben,  
Ach wie wenige trugen Trucht.

Vida sözleri, yuxarıda "Moderne Klassik"lərdən danışanda  
bu vermişik.

Şərabın alovlu mənbələrində. Bu da "Tausend und ein  
Tag im Orient" 1859-cu ildəki 3-cü nəşrindən götürülləb. (s.  
82). Burada 82-ci səhifədə F. fon Bodenstedt yazır ki, Mirzə  
Şəfi söylədi, mən də yazdım.

#### 5. Beşik nəgməsi

Ana oturub beşik başında,  
Gecəni sübhədək lampa işığında,

#### 5. Wiegenlied

Sitzt die Mutter an der Wiege,  
Spät beim Lampenschein:  
Nəqarət

Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf Kindchen, ruhig liege!  
Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf mein Kind, schlaf ein!  
Allah, necə də füsunkardır,  
Gott! Wie seltsam ist mir's immer  
Ki mən tək-tənha otururam.  
Sitz' ich so allein  
Şirin körpə balamla bir otaqda  
Bei dem süßen Kind im Zimmer-  
Nəqarət

Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf Kindchen, ruhig liege!  
Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf mein Kind, schlaf ein!  
Çox yaxın vaxtlarda mən özüm  
Wenig kurze Jahre sind es,  
körpəydim,

Lap körpə bir cocuq idim,  
War ich noch selbst klein,  
İndi isə bir körpənin anasıym.  
Und nun, Mutter eines Kindes-  
Nəqarət

Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf Kindchen, ruhig liege,  
Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf mein Kind, schlaf ein  
Bu şirin təmiz həyat,  
Dieses warme, frische Leben,  
Həqiqətən mənimdimi?  
Ist's denn wirklich mein?  
San qüdratılə ey Allah, mənim  
Da dir Gott! Der mir's gegeben-  
qismətimdir.

#### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf Kindchen, ruhig liege!  
Yat, körpə balam, şirin yuxu tap!  
Schlaf mein Kind, schlaf ein!  
Atandan sənə mən xəber  
Und vom Vater dir erzähl' ich,  
verirəm,  
Gözəl qızçıqazım,  
Süßes Töchterlein!  
Allahım, nə yaxşı rahatam indi.  
Gott, wie fühl, ich mich so selig-

### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap! Schlaf Kindchen, ruhig liege!  
 Yat, körpə balam, şirin yuxu tap! Schlaf mein Kind, schlaf ein!  
 Əvvəller çox getdi əlimdən, Anfangs musst' es ganz verstohlen  
 Mən qalardım əlacısız, Immer bei mir sein,  
 Sonra gəldi məni tapdı. Bis er kam mich abzuholen-

### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap! Schlaf Kindchen, ruhig liege!  
 Yat, körpə balam, şirin yuxu tap! Schlaf mein Kind, schlaf ein!  
 Qərib eldə çox qaldı, Weilte lang in fernen Landen  
 Məni tək qoyub getdi. Ließt mich lang allein.  
 Ax, necə də dözmüşəm. Ach, was hab' ich ausgestanden.

### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap! Schlaf Kindchen, ruhig liege!  
 Yat, körpə balam, şirin yuxu tap! Schlaf mein Kind, schlaf ein!  
 Amma indi səni tapmışam Aber jetzt so selig bin ich,  
 Indi artıq tənha deyiləm, Bin nie mehr allein.  
 Sevirəm onu yenə əvvəlki kimi. Und lieb ihn so herzinnig.

### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap! Schlaf Kindchen, ruhig liege!  
 Yat, körpə balam, şirin yuxu tap! Schlaf mein Kind, schlaf ein!  
 Atan girsa qapıdan içəri, Tritt der Vater durch die Türe  
 Yavaş addimlarla indi, Leisen Schrifts herein-  
 Sakitcə, körpə qoy oyanmasın. Still, dass sich das Kind nicht  
 rühere-

### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap! Schlaf Kindchen, ruhig liege!  
 Yat, körpə balam, şirin yuxu tap! Schlaf mein Kind, schlaf ein!  
 Öpür ata körpənin yanaqlarını, Und er küsst des Kindchens  
 Wangen,  
 Onu ağuşuna alaraq, Schaut so selig drein-  
 Öz istəkli zövcəsin bağrına Hält sein süßes Weib umfangen.  
 basaraq.

### Nəqarət

Yat, körpə balam, şirin yuxu tap! Schlaf Kindchen, ruhig liege!  
 Yat, körpə balam, şirin yuxu tap! Schlaf mein Kind, schlaf ein!  
 6. Ağlama, mənim brilyant 6. Weine nicht mein goldgelocktes  
 qızım, Mädchen,  
 Mənim gül balam, evimin Du, mein rosig Kind, des Hauses

### Freude,

Lass die süßen, herzigen  
 Veilchenaugen.

Açı göz yaşı ilə dolmağa qoyma!

Nicht von bitterer Tränenflut  
 befeuchten!

Günler get-gedə pis ola bilər,

Tage werden kommen, schlimme  
 Tage,

Ağır günlerinin, sınaqların vaxtı  
 gələr,  
 İsti göz yaşları ağrını qovar,

Zeiten schweren Duldens, herbei  
 Prüfung,

Dolmuş gözlərindən sel kimi  
 gedər.  
 Ancaq uşaqsan, sənə ağlamaq  
 olmaz,

Aus den grau florten Augen  
 strömen,

Sənə kədər nədir, qüssə də  
 olmaz,

Aber noch Kind, brauchst du nicht  
 weinen,

Beşiyin başında, oturub anan,

Denn noch kennst du Kummer  
 nicht und Trübsal.

Yanğına düşən giləni silər,  
 Sənə yırğalayır ki, yuxuya  
 gedəsən,

Sieh, an deiner Wiege sitzt die  
 Mutter,

Və gümüşü səsilə oxuyur sənə,

Wischt die Tränen von den  
 glühnden Wangen

Müdriklik, əziz uşaq layası,  
 Bilirsənmi, sənə nə böyük  
 xoşbəxtlik,

Wüsstest du, Welch Glück und  
 welchen Segen,

Bəxş edib Allahın bu ana ilə,  
 Sən gülməlisən, balam, ağlamaq  
 olmaz.

Gott in dieser Mutter dir  
 beschieden,

Yaqın ki, bilib anlayırsan, mənim  
 ciyərparamsan?

Lächeln würdest du, mein Kind,  
 nicht'weinen!

Ya da sanki məni anlayırsan,  
 Başını yastıqda yana çevirib,

Weißt du es wohl verstehst mich,  
 herzig Mädchen?

Tust du doch, als hältst mich  
 verstanden?

Schiebst dein Lockesköpfchen an

die Seite.

Onu qucaqlayıb göz yaşları ilə Blickst zur Mutter auf und  
gülürsən. streckst die Armchen

Nach ihr aus und lächelst unter Tränen. (s. 178).

7. “Mavi səmalarda mələklər 7. (Nicht mit Engeln im blauen olmaz” Himmelszelt), “Tausend und ein Tag im Orient”dən, 1859-cu il 3-cü nəşri, s. 55-də çap olunub.

8. Ağaclar və insanlar (s. 270) 8. Bäume und Menschen

9. Küləkdə budaqlar dəydikcə 9. Wie bei Wettern die Zweige bir-birinə, zusammenschlagen,  
Elə bil hamısı bir gövdədəndir. Obgleich alle von einem Stämme getragen

Elə bil eyni bir kötükdəndirlər. Und mit ihm aus gleichen Wurzeln entsprossen:

İnsanların da tayfaları belədir.

Ağacların zirvəsi bir-birinə Selbst die Kronen der Bäume dəyməli, müssen sich beugen, Allahın hökmü ilə tufan Wenn die Stürme des Himmels qopanda.

Ancaq tezliklə onlar başlarını mərdliklə qaldırır, Tufanla onları xatırlamırlar.

İnsanın da içində tufan yaşayır,

Davamlı olurlar əger bayırda,

Hava solmuş yarpaqları göyə Sovuranda.

So geht's auch den menschlichen Stammgenossen

Selbst die Kronen der Bäume müssen sich beugen, Wenn die Stürme des Himmels wider sie zeugen!

Doch sie heben die Häupter stolz wieder nach oben,

Wenn die Stürme, die sie gebeugt, zerstoben,

Und sie wahren daran kein traurig Erinnern

Der Mensch nur fühlt auch die Stürme im Innern

Und sie toben dort weiter, wenn längst auch die Wetter

Von außen zerstoben wie welkende Blätter

Burada F. fon Bodenstedtin şairliyi ilə bağlı fikirləri təmamlamaqla konkret rəy söyləməyi mütəxəssislərin ixtiyarına buraxmaq olardı. Ancaq Y.Mundhenkin tədqiqatı bizdən bəzi digər məsələlərə də aydınlıq gətirməyi tələb edir.

## IV FƏSİL MİRZƏ ŞƏFI VƏ FRİDRİX FON BODENSTEDT ƏLAQƏLƏRİ YENİDƏN GÜNDƏMƏ GƏLİR

### IV.1.Y.Mundhenk təzə nə deyir?

Y.Mundhenk yuxarıda adı çəkilən əsərində göstərir ki, 1930-cu ildə Kiildə dissertasiya yanan Kurt Zundermayerdən başqa, heç kim F. fon Bodenstedt haqqında yazmadığından F. fon Bodenstedtin özü barədə olmasa da, Mirzə Şəfi haqqında sehnənin tamam bağlandığı qənaəti yaranır (13).

F. fon Bodenstedt və ya Mirzə Şəfi intibahını gözləmək öz müasirlərini məhəbbətlə vəsf etmək istəyən və özünü dahi bir varlıq qismində dərk etmək iddiasında olmayan yazıçıya onun gözlədiyindən artıq şöhrət gətirərdi.

Y.Mundhenkin fikrincə, F. fon Bodenstedt tərcümələrinə, Rusiya və Qafqaz haqqında almanları doğru-dürüst məlumatlandırdığını görə, elmi baxımdan o qədər də istedadlı olmasa belə, xoş sözlərə layiqdir. Bu gün Tiflisə gedənlər onun səfər qeydlərini oxuyub görərlər ki, o nə qədər həqiqəti yazıb. Onlar Mirzə Şəfi haqqında təsvirlərin doğru olduğunu öz gözlərilə görə bilərlər.

“Mirzə Şəfinin özündən heç nə qalmayıb, nə qəbrindən əsər-əlamət var, nə də baş daşından” (13; s. 21).

Bundan sonra o, bir neçə şeir nümunəsi gətirir (bax: s. 21-23).

Onlardan birini biz yuxarıda vermişik (bax: s. 32)

Ə.Cəfəroğlu 1962-ci ildə almanca Vis Badendə çıxan „Philologie Turcical Fundamentya“ əsərində M.Şəfi yaradılığından danışır, onu sufizmə bağlayır və eyni zamanda F. fon Bodenstedt haqqında öz orijinal fikrini açıqlayır: „alman alimi və şairi Azərbaycan ədibinə əbədi abidə ucaldıb və onun adını bütün dünyada tanıdıb“ (13; s. 26).

Ə. Cəfəroğlu yazır ki, M.Şəfi öz ölkəsinin şair və mütefakkirlərinə, xüsusilə M.F.Axundova təsir edib. Ona dindən

uyaqlaşış dünyəvi elmlərlə məşgul olmayı məsləhət görüb. Ancaq Ə. Cəfəroğlunun bu sözləri Y.Mundhenki qəzəbləndirir və o yazar ki, Azərbaycanda Gürcüstandan və Ermənistandan fərqli olaraq millətçilik baş qaldırır. M.Şəfi ilə bağlı Azərbaycanda genişlənən hərəkatı o, „terorizm“ adlandırır və yazar ki, „azərbaycanlılar öz kiçik dil abidələrinə daha bir böyük adı – Nizamini daxil etməyə çalışırlar“. Burada Y.Mundhenk E.Bertelsə istinadən Nizaminin anasının kürd, atasının kimliyinin məlum olmadığını, M.Füzulinin isə azərbaycanca yazsa da, indiki Azərbaycan Respublikasında heç vaxt olmadığını yazmaqla öz ürəyindən tikan çıxardır.

Sonra da bəzən haqlı, bəzən də qəzəbini saxlaya bilmədiyindən Ə.Seyidzadəni tənqid edir.

Ə.Seyidzadə F. fon Bodenstedtə irad tutur ki, onun adında iki “ff” yazib. Ancaq alman alimi özü də izah etmir, ya da izah edə bilmir ki, F. fon Bodenstedt burada da düz hərəkat edib. Alman orfoqrafiyasına görə, bir “f” yazılsayıdı, onda söz “qoyun” mənasını verərdi, sait uzun deyilməli idi (17). Y.Mundhenk yazar ki, Ə.Seyidzadə M.Şəfinin tərcüməyi-halına məlum olandan yeni bir şey əlavə etmir, orijinalda şeirlərini topladığını vəd etsə də, bunları çap etdirmir.

Digər tərəfdən F. fon Bodenstedt guya M.Şəfinin bəzi şeirlərini dini və siyasi əqidəsinə görə məhv edib, guya o, Hamburqda protestant kimi xaç suyuna salınıb. Y.Mundhenk təkzib edib yazar ki, F. fon Bodenstedt heç vaxt Hamburqda olmayıb (13, s.29). Ə.Seyidzadənin əsərinin iki fəsli F. fon Bodenstedtin plagiarluğuna həsr edilib (10). Ona görə də Y.Mundhenk bunun üzərində geniş dayanır. Ə.Seyidzadə qəzəblə F. fon Bodenstedti böhtançı, yalançı, firıldaqçı, orijinalı qəsdən məhv edən bir adam kimi qələmə verir. O, alman şərqşünasları G.Rozen, H.Bruqş və hətta rus dövlət müşaviri A.Berjeni M.Şəfi haqqında düzgün məlumat verməməkdə ittiham edir. Ə.Seyidzadə M.Şəfinin müharibə, tiraniya və despotizmin əleyinə olduğunu, azad, xoşbəxt həyatı vəsf etdi-

yini ön plana çəkməklə M. Şəfini Azərbaycanın Rusyanın tərkibinə daxil olmasının tərəfdarı kimi qələmə verir. Y.Mundhenk bu fikirlərin də qərəzli olmadığını sübut etmək üçün Ə.Seyidzadənin əsərlərinin daha iki fəsli dərindən təhlil edir. Onlardan biri “Hikmət divanı” adlanır. Y.Mundhenk istehza ilə yazar ki, divanın nizamnaməsi olmayıb. Bəs necə olub ki, onun Quba və Şuşada filialları fəaliyyət göstərib? Maraqlıdır ki, bu məlumatı Ə.Cəfəroğlu da yuxarıda adı çəkilən əsərində verir.

Lakin bunu təsdiqləyən bir fakt və ya sənəd yoxdur, F. fon Bodenstedtin qeydlərindən başqa, Ə.Seyidzadə, M.M. Nəciniñ məclisini təsvir edən yazısını verməyi vəd edir, amma itirdiyinə görə onu olduğu kimi verə bilmir.

İddia edilir ki, M.M.Nəci M.Şəfinin bu divanda sələfi olub. Amma burada da sözçülükdə baş alıb gedmiş. Guya onlar çox yaxın olub, amma sonralar mütərəqqi şairlərin hamisini kəskin satira atəşinə tutublar.

Y.Ş.Nazəh də islam ideyalarını təbliğ edib, məscidə rəhbər gedib.

Daha sonra Abbasqulu Ağa Bakıxanovdan bəhs edilir (1826-28). F. fon Bodenstedt Abbas Kuli xan kimi verib, özü də bircə dəfə divanda iştirakını qeyd edib. Ə.Seyidzadəyə görə, o, Bakıda bəy nəslindən olduğuna görə M.Şəfi ilə six əlaqədə ola bilməzdi.

Sonra M.F. Axundovdan danışılır. F. fon Bodenstedt onun adını bir dəfə “Tausend und ein Tag im Orient”in ikinci cildində çəkir. Ancaq Ə.Seyidzadəyə əsasən, guya M.Şəfinin Tiflisdə onunla birlikdə nəşriyyatı olub və onlar Vaqif və Zakirin şeirlərinin bircildiliyini buraxıblar.

Sonra Mirzə Yusifdən söhbət gedir. Yuxarıda qeyd olunduğu kimi, F. fon Bodenstedt göstərirdi ki, M.Şəfi onu məclisdən qovubmuş və o, sonradan bir daha görünməyibmiş.

Burada Hacı Yusif xanın da adı çəkilir. Y.Y.Qriqoryev də, rus jurnalisti A.Selivizski də iştirakçı kimi qələmə verilib.

Mirzə Şəfi onunla "Kitabi-türki" adlı oxu kitabı yazdı. Vaxtilə o, M.Şəfini Moskva jurnalında müdafiə edib. Bu da onun iştirakçı kimi təqdim olunmasına əsas verib.

X.Abovyan da iştirakçı kimi göstərilir. F. fon Bodenstedt onu yüksək qiymətləndirir.

Gürcü Mamezovun əvəzinə M.Şəfinin imza atması onu da iştirakçı kimi qələmə verməyə əsas olur.

G.Rozenin divanda iştirakçı barədə F. fon Bodenstedt belə yazıb: "Axşam(lar) o (Rozen), həftədə üç dəfə keçilən, M.Şəfinin özünün müdriklik döşləri adlandırdığı məşğələlərdə iştirak edib" (Tausend und ein Tag im Orient, Bd. 1, s. 81). Amma almanca yazılmış bu cümlədə hər halda söhbət bir neçə dəfədən gedir (abends, meine wöchentlich dreimal stattfindenden Lektionen).

Bu məsələdə F.fon Bodenstedtin özünə müraciət etmək məqsədə uyğun olardı. O yazır: "Sonra Mirzə Şəfinin rəhbərliyi altında həqiqi "Divan" yaradıldı" (yenə orada). Adlı-sanlı adamlardan o, yalnız A.A.Bakıxanovun bir dəfə iştirakından danışır.

M.Şəfinin fəlsəfi görüşləri ilə bağlı fikir müxtəlifliyi mövcuddur. F. fon Bodenstedt yazır: "Onun dünyagörüşü sufizm idi, Qanq çayı sahillərindən mənbəyini götürən və tezliklə bütün Persiyada (İranda - F.V.) yayılmış gizli təlim". Ə.Seyidzadə F. fon Bodenstedtin M. Şəfinin baxışları ilə bağlı dedikilərini yada salır və şairi (M.Şəfini) panteist kimi qələmə verir, guya bu məsələdə F. fon Bodenstedt A.Berje ilə eyni mövqedə olub. Amma Y.Mundhenk yazır ki, M.Şəfi hind panteizmini qəti bilmirdi, buna A.A.Bakıxanov çox yaxın olub (s. 37). Təəssüf ki, bunların təfsilatı həmin mənbələrdə açılmır. Halbuki panteizmi yalnız hind duyumu və düşüncə tərzinə bağlamaq kökündən səhvdir. «Hər şey Allahdır» müddəəsindən çıxış edən panteist düşüncə tərzi və konsepsiyaları zaman-zaman müxtəlif dini kontenstlərdə, o cümlədən

islamda meydana gəlmişdir və bunu birmənalı şəkildə kənar təsirlərə bağlamaq düzgün olmaz.

M.Şəfinin H.Abdullanın təsiri altında panteistə çevrilməsi fikri doğru deyil, çünki M.Şəfi mollalara qarşı mübarizəni çox-çox əvvəl başlamışdı (13, s. 37-38).

Guya M.Şəfinin məşhur panislamist şeyx Camala bağlılığına dair söylədikləri də həqiqətə uyğun deyil, çünki şeyx Camal M.Şəfi öləndən 7 il sonra anadan olub (1858). Amma Y.Mundhenk də qeyri-dəqiqliyə yol verir, o, kitabının əvvəlində M.Şəfinin 1852-ci ildə öldüyünü yazıb. Deməli, 7 yox, 6 il. Qafqaz tədqiqatçılarının əsərlərində Mirzə Şəfi ilə bağlı belə səhv'lərə tez-tez rast gəlmək olar.

Babılərlə əlaqəni də Y.Mundhenk yalana çıxardır, belə ki, bu təriqətin Azərbaycanın ictimai fikrində heç bir rolu olmayıb.

Sonra Ə.Seyidzadə M.Şəfinin öz əli ilə yazdığı şeirləri tapdığını qeyd edir, verdiyi nümunənin isə mənbəyini göstərmir. Mirzə Şəfini materialist adlandırınlar da səhv edirlər. Ə.Seyidzadə onun dörd element haqqında fikir söylədiyini sübut etmək üçün aşağıdakı şeiri verir:

Həyat odun eynidir,  
həyat oda bənzəyir.  
Əvvəli alovdur,  
Sonu da ki, kül.

Das Leben ist dem Feuer  
ähnlich  
Sein Anfang ist die Flamme,  
Seine Ende ist Asche.

Y.Mundhenk soruşur ki, yerdə qalan üç element hədədir. Guya M.F.Axundov da əvvəl bu dörd element fəlsəfəsinə inanıb, amma kimyəvi elementlər cədvəli ilə tanış olduqdan sonra bu fikrindən dönüb. Deməli, gənc yaşlarında M.F.Axundov M.Şəfinin ateist konsepsiyasını qəbul edib. Y.Mundhenk yazır ki, yuxarıdakı şeir Qriqoryevə məxsusdur. M.Şəfini sufi kimi təqdim edən Ə.Seyidzadəni müəllif tənqid edir. Azərbaycanlı tədqiqatçı 12 səhifəlik fəslində cəmi üç və

ya dörd mənbə göstərir. Ona görə də Y.Mundhenk onun goldiyi nəticələri, elmi tədqiqatı parodiya adlandırır (13, s. 42).

Y.Mundhenk yazır ki, 7 sitatla adamı filosof etmək olmaz. Alman müəllifi yazır: “Nə Ə.Seyidzadənin, nə də M.Şəfinin falsəfədə işi yoxdur”. Onun kimliyini müəyyən etmək üçün F. fon Bodenstedtlə M.Şəfinin Tiflisdəki daxmasına girmək kifayət edər.

Kitabın axırıncı, böyük fəslini Y.Mundhenk Ə.Seyidzadənin müraciət etdiyi mənbələrin yoxlanılmasına həsr edib. Alman tədqiqatçısının fikrincə, burada iki əlamət gözə çarpır: təcəüb doğuran akribiya, tam dəqiqliyə meyl və eyni zamanda adarnı mat qoyan və yadlaşdırıcı alicənablıq. Mənbələr səhv'lə doludur, bəzi şeirləri, ümumiyyətlə, F. fon Bodenstedtdə tapmaq olmur, guya Nachlass-ın ikinci nəşrində F. fon Bodenstedt özü onu pozub. Ə.Seyidzadə yazır ki, «Nachlaß» daha böyükdür. Ancaq Y.Mundhenk sayıb: «Die Lieder» 16 səhifədir, hər səhifədə 20 sətir, Nachlass 188 səhifə, hər səhifə də 24 sətirdən ibarətdir.

Guya “Nachlass”da adları göstərilən fars şairlərinin şeirləri verilib. Əslində burada ikinci şeir, “Die Lieder”- də bir fars şeiri müəllifsiz verilib. Yuxarıda F. fon Bodenstedtin M.Şəfidən şeir dəftərləri aldığına yazılmışdıq (s. 43). Ola bilsin onların bəzisini elə M.Şəfi yazıb. Amma Y.Mundhenk də burada haqsızdır, ən azı ona görə ki, bunları tədqiq etməyib. Amma şeirlərin orijinal olmadığını, guya onları F. fon Bodenstedtin məhv etdiyi iddia olunur.

1890-ci ildə sünnilərin müftisi M.Hüseyn Əfəndi Qayıbov “Azərbaycan şairlərinin əsərlərinin toplusu” adlı 4 cildliyini buraxıb. Bu, o dövrdə Azərbaycan şairlərinin yaratdığı poetik nümunələri əhatə etmək baxımından ən dolğun toplu idi. Burada M.Şəfinin avtobiografiyası verilməsə də, digər sənətkarlar barədə məlumat verilir. Ancaq iki şeir “mübəhisəli şeirlər” kimi verilir. Onların Mirzə Şəfinin və ya Mirzə Yusifin olması haqqında dəqiq fikir söylənilmir.

N.Vəzirovun da 1895-ci ildə çap etdirdiyi “Tiflisdə müsəlman ədəbiyyatı” Ə.Cəfəroğlu mənbə kimi göstərilib, amma Ə.Seyidzadədə də bu yoxdur. F.Köçərli 1903-cü ildə nəşr etdirdiyi “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabında M.Şəfini şair kimi təqdim edir.

M.Möhsün Nəvvab da 900 səhifəlik əsərində 50 şairdən danışır və yazır ki, M.Şəfini bir sənətkar kimi öz dostlarından başqa heç kəs tanımır.

S.Mümtaz əsasən F.Köçərliyə istinad edərək şairin adını və təxəllüsünü doğru göstərir və yazır ki, o, XIX əsrдə yaşayıb-yaradıb.

Sonra Y.Mundhenk yazır ki, Mirzə Hüseyn Əfəndi Qayıbovdan savayı heç kim M.Şəfidən yazmayıb.

Milliyyətçə fransız olan və bütün ömrü boyu Rusiyada məmər qismində qulluq etmiş A.Berjeni tez-tez tənqid hədəfinə çevirirlər, ancaq o heç olmasa M.Şəfinin iki şeirini olduğu kimi verib. 1887-ci ildə “Kəşkül” qəzetində M.F.Axundovun tərcüməyi-halı çap olunur, orada bir cümləni (“Bir hadisə baş verdi, molla olmaq qərarını gerçəkləşdirə bilmədim”) əsas götürərək, öz gələcək həyat yolunu dinlə bağla-maqdan imtina etməsini tədqiqatçılar M. Şəfinin təsiri ilə əlaqələndirirlər. M.Şəfinin adının göstərilməməsini Ə.Seyidzadə qəzeti naşirlərinin Hacı Seyid və Camal Ünsizadə qardaşlarının (Gəncə) əqidələri ilə bağlayır. Bu məsələdə o 300-cü səhifədə M.F.Axundovun uzaq qohumu Mustafa Axundova əsaslanaraq yazır ki, M.Şəfi Gəncədə məscidlərin birində (Gəncədə doğulmuş) çalışırdı, onun elmin müxtəlif sahələrində geniş bilikləri olmaqla yanaşı, həm də gözəl xətti vardi (s. 49). Buna baxmayaraq, öz azad dünyagörüşü etibarilə M. Şəfi islam ehkamlarını qeydsiz-sərtsiz qəbul etməkdən uzaq imiş və məhz onun təsiri altında M.F. Axundov taleyini dinlə bağlamaqdan imtina edibmiş.

Qeyd etmək lazımdır ki, müddəə mahiyyət etibarilə F. fon Bodenstedtin və A. Berjenin qənaətləri ilə ziddiyyət təş-

kil etmir: onlar da M.F. Axundovun adı çəkilməyən bir şəxsin təsiri altında dini dəyərləri həyatda rəhbər tutmasından imtina etməsi vurgulanır. Əlbəttə ki, M. Şəfi bu şəxs ola bilərdi.

E.G.Vaydenbaum (1845-1919) da M.Şəfi ilə bağlı hadisə və adları araşdırır, lakin onun yalnız adını çəkməklə kifayətlənir (18).

A.E.Krimski (1870-1941) "Türkiyənin ədəbiyyatı və tarixi" əsərində bir cümlədə M.Şəfidən danışır və göstərir ki, F. fon Bodenstedtdə həqiqi M.Şəfidən çox az şey var.

Bu da çox maraqlıdır ki, rus radikal-sosialisti N.Q.Çernışevski (1828-1889) F. fon Bodenstedtin yaxşı tərcüməçi olduğunu qeyd edib, amma eyni zamanda belə hesab edib ki, onun orijinal şeirləri estetik baxımdan böyük dəyərə malik deyillər (alman ədəbiyyat tarixində olduğu kimi - F.V.). O, əlbəttə, F. fon Bodenstedti oxumuşdu, ancaq bununla bağlı M.Şəfinin adını çəkmir (13; s.51).

N.Y.Marr da (1865-1934) 1937-ci ildə "İzvestiya" qəzetiində çıxan "Qafqaz xalqlarının ədəbiyyatı" məqaləsində "Mirza Schaffy" - Bodenstedtin adını çəkir, onun şeirlərinin Almaniyada məşhurlaşdırıldıdan danışır, amma Y.Mundhenk Ə.Seyidzadənin bu faktı düzgün şərh etmədiyini iddia edir (13).

Ancaq bu yerdə sual ortaya çıxır: nədən N.Y.Marr Qafqaz xalqlarının ədəbiyyatından danışanda alman şairini xatırlamalı idi? Y.Mundhenk özü də etiraf edir ki, N.Y.Marr böyük alim idi. Həqiqətən də tədqiqatında faktoloji dəqiqliyə həssaslıqla yanaşan böyük alim belə səhvə yol verə bilməzdi axı?!

Sonra Y.K.Yenikolopovdan söhbət açılır. Bu tədqiqatçı M.Şəfinin doğum ilinin 1805-ci il olduğunu göstərir, amma onun "Vazeh" təxəllüsündən bəhs etmir. Ümumiyyətlə, Y.K.Yenikolopov çox şeyi qarışdırır, alman şairi Klopştoku (1724-1803) botanik Karl Kolla (1809-1870) səhv salması

onun Y.Mundhenk tərəfindən ciddi qarşılanmamasına səbəb olur (13).

Y.Mundhenk suallar verir: necə oldu ki, bu cür dahi şəxsiyyət ölümündən sonra unuduldu? Yəni o heç bir iz qoymayıb? Ə.Seyidzadə görmür ki, bu yolla o öz xalqını alçaldır? Utanmir ki, Avropada sevimli obrazə çevrilmiş M.Şəfinin ruhuna toxuna bilər?

Y.Mundhenk yazır: "Amma Ə.Seyidzadəyə görə, Bodenstedtin günahı böyükdür. O ən azı plagiatordur. O, M.Şəfinin böyüklüyünü biliirdi, ancaq onun öz şərqli müəsirləri bundan xəbərsiz idi. F. fon Bodenstedt elə ilk günlərdən M.Şəfinin irsinə yiyələnməyi nəzərdə yutub və s. Onun da ardınca digər almanın şərqşünasları H.Brugş, G.Rozen və əsasən də A.Berje gediblər (s. 52-53). Guya M.Şəfinin Tiflisdə qarnizon yox, vilayət məktəbi olub. Ə.Seyidzadə bütövlükdə A.Berjenin faktlarına əsaslanır, hətta iki şeir də ondan götürür, halbuki Azərbaycan ədəbiyyatçıları bunu səhv hesab edirlər. Ə.Seyidzadəyə görə, Bodenstedt həm "Die Lieder" də, həm də "Nachlass"da plagiator kimi çıxış edir: birincidə öz oğru xisletini gizlətmək üçün təhrif edir, ikincidə qəlbinin qaralığını açıb göstərir."

F. fon Bodenstedt M.Şəfiyə qiymət verir: onu şən xarakterli, tam insanı keyfiyyətlərlə, zərif iztirablarla, sərbəstiyyin, təsirli zəifliyilə və özündən razı, qeyri-adi yumorlu və bunların hamisinin şərq qiyafəsində, əsl fars obrazları ilə, Hafiz, Sədi, Xəyyam obrazları kimi sufi motivlərlə və qərb mədəniyyətindən, xəbərsizlərdən fərqli olaraq, ona qarşı binədən az qiymət verən bir adam kimi (rus dövlət qurumlarında fəaliyyət göstərməsinə baxmayaraq, onların təsir altına düşməyən kimi) təqdim edir (13, s. 52).

Bəs Ə.Seyidzadənin çizdiyi M. Şəfi portreti necədir? – çox cansız, quru, mütərəqqi maarifçi, təbliğatçı, filosof-materialist, protomarkisist, şərqi dən uzaq düşmüş, həyatsevər,

ancaq yumorsuz, qısqası, gələcəkdə doqmatizm sxeminə daxil ediləcək bir abstrakt kimi (13, s. 54).

Buna əlavə olaraq, Y.Mundhenk etiraf edir ki, F. fon Bodenstedt Mirzə Şəfi obrazını obyektiv tarixçilik mövqeyindən yaratmayıb və bunu özü də etiraf edib. Bunu “Tausend”i oxuyan oxucu da başa düşür. Ancaq ehyamçılar onu belə başa düşə bilər. Oradakı dialoqlar dəqiq protokola əsaslanır. Kim F. fon Bodenstedtdə deyə bilər ki, o, fantaziya-sına qol-qanad verib. Lakin əslində, əksinə o, gerçəkliyə sadıq qalıb, öz romantik obrazına nə qədər yeni detallar əlavə edib, obrazını yumorla verib, amma poetik şışirtməyə yol verməyib (13,s. 55).

Ə.Seyidzadə M.Şəfinin portretinə də irad tutur, M.Şəfini keçəl və komik göstərdiyinə görə F. fon Bodenstedtdə lağ edir. Almaniyada hansı rəssam onu özündən uydurub çəkərdi? Əlbəttə ki, buna F. fon Bodenstedt rəvac verib. Ancaq o portretdə M.Şəfini yox, digər bir şərq alimini və şairini əks etdirib. Alman portret çəkəni P.Bürde (1819-1874), əlbəttə, M.Şəfini tanımırdı. O, M.Şəfini F. fon Bodenstedtin təsvirinə əsasən fars (niyə fars – F.V.) stilində verib. Maraqlıdır ki, Ə.Seyidzadə də elə bu şəkli verib, amma mənbəyi göstərməyib.

Ən böyük portreti A.Berje yaradıb. Ə.Seyidzadə onu tamamilə qəbul edib. Sonra A.Berjenin Şeyx Molla Əhmədin köməyi ilə əldə etdiyi M.Şəfinin iki şeirini verir və əlavə edir ki, tərcüməni A.Berje edib, ancaq F. fon Bodenstedt bəzi üslubi düzəlişlərlə onu “Nachlass”da çap edib. Şeirdən sonra Y.Mundhenk sual verir, görəsən Ə.Seyidzadə bu şeirin mətnini olduğu kimi verə bilərmi? (13, s.57).

#### **IV.2. Y.Mundhenk Azərbaycan dilli mənbələri araşdırıcı bilməyib**

Sonra Y.Mundhenk Azərbaycan mənbələrinə üz tutsa da, F.Köçərlini, M.Rəfilini və digər Azərbaycan müəlliflərini azərbaycanca yazdıqları üçün oxuya bilməyib.

O, F.Köçərlidən ətraflı danışır, onu islahaçı adlandırır, lakin azərbaycanlı tədqiqatçının topladığı şeirlərin sonralar məhv edildiyini göstərir. Əsərinin I hissəsinin digər mənbələrlə üst-üstə düşdürüyü qeyd edən Y.Mundhenk M.P.Vaqif (1717-1797), M.V.Vidadi (1709-1809), satirik Q. bəy Zakir, S.Ə.Şirvanidən bəhs edən II hissənin orijinallığını xüsusi qeyd edir: M. Şəfidən ancaq M.F.Axundovla bağlı danışır. Axundov öz gündəliyində onun Avropada, xüsusilə Almaniyada məşhur olmasından bəhs etdiyini yazar. F.Köçərli Bodenstedti F. fon Bodenstedt kimi verir, onunla ilk tanışlığının Gəncədə baş verdiyini göstərir.

Tiflis tədqiqatçısı Y.R.Yenikolopov 1928-ci ildə “Şair Mirzə Şəfi” adlı (s. 103) fransız dilində xülasə səciyyəli kitab buraxır. Əsər Tiflis arxivlərinin sənədləri əsasında yazılib. 1934-cü ildə Azərbaycan Dövlət muzeyinə M.F.Axundovun nəvəsinin verdiyi gündəlik Gəncə müəllimi və şairi Mirzə Mehdi Nəçinin kiçik toplusunda verilən 3 şeir, rus Luqovskinin tərcümə etdikləri, S.Mümtazın da istinad etdiyi, F.Köçərlinin verdiyi 6-dan üçünü Y.R.Yenikolopov A.Berjenin faktlarına əsasən düzgün hesab edir.

Gəncədə M.Şəfinin müəllimlik fəaliyyətinin incəliklərini verir. Ancaq onun tapdıgı arxiv sənədlərində M.Şəfinin şairliyindən danışılmır. F. fon Bodenstedtin Tiflis həyatı (fevral 1844, aprel 1845). F. fon Bodenstedtin özü “Tausend”-də (IV nəşri) yazar ki, bir neçə il Tiflisdə olub (13; s. 65). Ə.Seyidzadə bildirir ki, F. fon Bodenstedt M.Şəfinin 1843-cü ilin noyabrından Təbrizdə də olduğunu qeyd edir. Bu fikir düz deyil. M.Şəfi Təbrizdə olmayıb (13). Sevgi macəralarını F. fon Bodenstedt düzgün əks etdirib. M.Şəfinin ölümündən sonra Seyid Nisə təqaüd almaq üçün ərizə verib. Əvvəl rədd cavabı alsa da, sonra qonşuların şahidliyi ilə onun təqaüdünü alıb. Amma onlar rəsmi evlənməyib.

“Tausend und ein Tag im Orient” əsərində F. fon Bodenstedt 85-ci səhifədə yazır ki, Mirzə İrana səfəri zamanı xanın vəzirinə bu şeiri oxuyub:

Mən vəzirin hüzuruna getməliyəm,  
Şahın əmriydi, yerinə yetməliydi-  
“Mirzə, de görüm, eşitdiklərinə dair,  
Şişirtmədən sənin fikrin necədir.”

Mən dedim: istərəm ki, düşündüyümü deyim,  
Mən sənə heç bir şişirtmə demirəm,  
Mən, dəyirmanın çax-çaxını eşidirəm,  
Amma üyündülənunu görmürəm.

Burada F. fon Bodenstedt bizim üçün çox maraqlı qeydlər edir. Mirzə Şəfi dəqiq bilirdi ki, qərbə necə getmək olar: Qara dənizdən, ya da Moskvadan, amma bilimirdi ki, dəvə, fil və ya eşşəklə getmək olar. Amma çox dəqiq bilirdi biz üç qrupa bölünürük.

F. fon Bodenstedt “Həyatından xatirələr”də (Erinnerung aus meinem Leben) (Bd. 1, Berlin, 1888) yazır: G.Rozen “bir müddət Mirzə Şəfidən aldığım dərslərdə iştirak etdi, “özü də tatar (Azərbaycan - F.V.) və fars şeirlərinin izahına görə mən Mirzədən çox ona təşəkkür etdim, çünkü o çox da yaxşı olmayan ruscasından yardımçı dil kimi istifadə edirdi” (s. 291).

Maraqlıdır, tatarca hansı şeirlər olub görəsən? Bəs Mundhenk bunu nə əcəb diqqətdən qaçırb?

Y.Mundhenk burada bir etiraf edir: “Doğrudan da, F. fon Bodenstedt mənbələrə dəqiq istinad etmir. Misal olaraq, xüsusilə, D.Cijevskinin “Ədəbi mütaliə yarpaqları” (Literarische Lesefrüchte) (1974, s. 368-371) adlı “Zeitschrift für slavische Philologie” jurnalında çap etdirdiyi məqalədə yazır ki, onun tərcümələrinin sayı açıq-aydın tərcümə kimi göstərdikləri ilə məhdudlaşdırılmış.”

“Volksweisen als Intermezzo”-da (1852) onun məşhur rus şairlərindən çoxlu tərcümə etdiyi şeirlər də var, F. fon Bodenstedt bunlar haqqında bir kəlmə deməsə də, hərçənd, o proloqda yazır:

Burda heç şey yad deyil, heç şey unudulmayıb,  
Öz gözlərimlə gördüyüüm, öz düşündüklərim,  
Şeirə-nəgməyə olan həvəsimdən yaranıb.

Denn nichts ist fremd hier, nichts Gemachtes,  
Nur selbst Erlebtes, selbst Gedachtes,  
Wie es der Drang zum Liede schuf.

“Opera mətnləri və xalq mahnıları ilə yanaşı, F. fon Bodenstedt hətta Puşkinin bir neçə şeirini öz məhsulu kimi çap etdirib. Bu qeyri-dəqiqlik və ya şairə xas olan sərbəstliklə və ya bəzən F. fon Bodenstedtin qeyd olunan sadəlövhiliyi ilə bağışla-na bilərmi, bu, başqa məsələdir. Hər halda azərbaycanlıların F. fon Bodenstedtə qarşı ittihamları arasında bu ittiham mənim üçün ən düzgünüdür” (13; s. 66).

Cox qəribə məntiqdir, şair yalan danışa bilər. Bunu onun qeyri-dəqiqliyi və sadəlövhiliyü ilə izah etməliyik. Bu hərəkəti edəndə F. fon Bodenstedtin artıq 60 yaşı vardı. Necə ola bilər ki, bu yaşda qələm əhli qeyri-dəqiqliyə yol versin, sadəlövhilik etsin.

Ermənistandan qayıdan sonra M.Şəfi ilə münasibətləri haqqında F. fon Bodenstedt yazır: “Diqqətli oxucum xatırlayıb ki, mən Ermənistandan qayıdan sonra M.Şəfi öz şeirlərindən mənə bir bağlama (eine Sammlung seiner Gedichte) verdi, həmin şeirlərə o, “Müdrikliyin açarı” adını vermişdi. O giriş sözünə haqq qazandıraraq yazır ki, əksər hallarda oyuncaq kimi quraşdırıldığı şeirləri kağıza köçürür. Çünkü o əslində hər yerdə onun şəninə deyilən təriflərə baxmayaraq, buna əhəmiyyət

vermirdi. Əgər nə zamansa əməlini sözündən yüksək tutan bir adam olursa, bu da Mirzə Şəfidir” (s. 45).

Daha sonra F. fon Bodenstedt yazır: “Şeirlərin və ya başqa şənliklərdəki məclislərdə oxunan Gəncə müdrikinin nəğmələrinin çoxu gürcülərin və tatarların (azərbaycanlıların - F.V.) dilində əzbər olmuşdu. Bunlar ona xoş gəlmədiyi üçün onları yazıya köçürmürdü. Hətta bəzən (şərq adətləri təsvir olunmasaydı) əgər sonda şairin adı qəzələ əlavə edilməsəydi, heç bilmək olmurdu ki, bu, onun şeirləridir” (s. 45).

Bəs necə olur ki, Y.Mundhenk bunları unudur. Bəlkə F. fon Bodenstedt yalançı imiş? Bundan artıq nümunə nəyə lazımiş? Sonralar F. fon Bodenstedt saralmış Qafqaz qeydlərindən danışanda da yalan deyirmiş. Yaxşı ki, burda Y.Mundhenk etiraf edir ki, bir az şübhələnmək olar. Amma sonra nida ilə soruşur ki, bu şeirlərin tapılması üçün kifayətləndim? (niyə ki, olmalıdır? yazır mötərizədə). F. fon Bodenstedt şikayətlənir ki, onları oxuya bilmir. Həm də onların nə dərəcədə əhəmiyyətli olması barədə susur, başa düşülməz dərəcədə susur. Düzdür, onların bəzisinin Mirzə Şəfiyə xas olduğunu deyir. Sonradan onun ailəsi də bu sahədə bir iş görmədi. Ona görə də bu bağlamanın taleyi qaranlıq qalır. Qəribədir ki, F. fon Bodenstedt “Tausend”də bağlama (Sammlung) yazır, sonra isə bu dönür olur dəftər. Dəftərlə bağlama başqa-başqa şeylərdir. Bunlar həqiqət olsa belə, “Die Lieder”in M.Şəfininki olmasını deməyə və onu böyük orijinal şair adlandırmağa əsas yoxdur (13, s. 68).

Onun ölümü haqqında nə müasirləri, nə ictimaiyyət, nə qəzetlər heç nə yazmayıb. Bəs nədən M.P.Vaqif, M.V.Vidadi, M.F.Axundov haqqında məlumat var, onun haqqında isə yoxdur (düz nəticədir - F.V.).

Y.R.Yenikolopov onları bəxşış, başqa bir yerdə isə “anakreontisch” adlandırır.

1886-cı ilin yanварında F. fon Bodenstedti ziyarət edən “Russkaya starina” qəzetinin naşiri M.Y.Semevski (Semevski) o, başqa şey deyir. Semevski deyir: “Cənab Bo-

denstedt Tiflisdə ona şərq dillərindən dərs deyən əvvəlki müəlliminin adı ilə ona görə çap etdirib ki, bizə izah elədiyi kimi, yazı fars əlibasında idi (fars dilində yox - F.V.), daha asan olub, öz həmyerlilərinə fars dilindən (bəlkə Azərbaycan dilindən - F.V.) tərcüməçi qiyafləsində Almaniyada söz və matbuat azadlığı olmayan illərdə çox şey deyə bilərdi. Bu arqumenti sonralar rus alimləri A.Müller, A.Krimski və digər tədqiqatçılar qəbul edirdilər” (13, s. 69).

M.J.Semevski 69-cu səhifədə yazır: “Bir şair və tərcüməçi kimi Jukovski rus ədəbiyyatında hansı mövqeyə mənsubdursa, F. fon Bodenstedt də alman ədəbiyyatında həmin yeri tutur”.

Y.Mundhenk bunu ağlabatan arqument kimi qəbul edir və göstərir ki, Zundermayerin də nəğmələri təhlilinə həsr olunmuş dissertasiyası buna işaret edir. Y.R.Yenikolopov “Die Lieder”in Mirzə Şəfiyə aid olduğunu təsdiq edir və bildirir ki, bütün bunlara görə böyük şairin ruhu və həmvətənləri F.fon Bodenstedtə minnətdar olmalıdır.

Mundhenkin əsərində sonra M. Rəfilinin M. Şəfi ilə bağlı araşdırmları və göldiyi nəticələr nəzərdən keçirilir. (13, s. 69). M.Rəfili qeyd edir ki, 1928-34-cü illərdə Ə.Seyidzadə M.Şəfinin orijinal şeirlərini tapıb, ancaq onlar çap olunmayıb.

Mundhenkin fikrincə, M. Rəfili alman mənbələrini dərinlən öyrənibmiş, ancaq nədənsə M.Yusifdən danışmir. M.Rəfili F. fon Bodenstedtin məktublarına böyük önem verir (13). Y.Mundhenk həmçinin şeirlərin bəzisinin ruscaya tərcüməsini, mənbələrdə dəqiq göstərilməsə də, yüksək qiymətləndirir. Onları Luqovskidən götürdüyüünü yazır, o da öz növbəsində həmin əsərləri S.Mümtazdan əldə edibmiş. Qeyd olunur ki, M.Rəfili F. fon Bodenstedtə hörmətlə yanaşır. Onun xoş niyyətli olmasını, Azərbaycan şairinin səmimi obrazını yaratdığını qeyd edir. Bununla yanaşı, xarakterlərinin və dünyagörüşlərinin müxtəlifliyini qabardır.

M.Rəfiliyə görə, F. fon Bodenstedt nə Almaniyada, nə də Rusiyada mənən özünü sərbəst hiss etmədiyinə görə tez-tez bədbinliyə qapılmışdır. Zəif iradəli, melonxolik olduğundan intihar həddinə çatıbmış. Gənc yaşlarında F. fon Bodenstedt məşhur Vyana iğtişaşlarında fəal iştirak edibmiş. Lakin təhlükələrlə üz-üzə gəlməsi təbiəti etibarilə ağ ciyər olan bu adamı qorxuya salmış, onun dünyaduyumuna və dünyagörüşünə dərin təsir göstərmişdir. Sonralar o, dostlarının tövsiyyəsi ilə ictimai hərəkatlarda iştirak etməkdən imtina etmişdir. F. Engelsdən misal gətirərkən alman tədqiqatçısı F. fon Bodenstedti irticaçı burjuazianın nümayəndəsi kimi qələmə verir. O, eyni zamanda qeyd edir ki, F. fon Bodenstedt yaxşı tərcüməçi, amma pis şair olub, şeirləri məzmunca və estetik baxımdan sönük təsir bağışlayır. Qeyd edək ki, rus ədəbiyyatşunaslığında F. fon Bodenstedtə tamamilə başqa münasibət mövcud idi. İlk rus tərcüməcisi Markov onu H.Hayne ilə eyni sırada görüb, başqa ruslar isə onu Jukovski ilə müqayisə edirdilər. Çox güman ki, bu, F. fon Bodenstedtin yaradıcılığının məziyyətləri ilə yox, onun öz tərcümələri ilə Almaniyada rus ədəbiyyatının ardıcıl təbliğatçısı rolunda çıxış etməsi ilə əlaqədardır.

F. fon Bodenstedt bir orijinal sənətkar kimi zəifliyi, lakin tərcüməçi qismində güclülüyü faktından çıxış edərək M. Rəfili belə bir nəticəyə gəlir ki, "Nəğmələr" heç cür alman şairinin poetik təxəyyülünün məhsulu ola bilməz və yəqinliklə təsdiq etmək olar ki, onlar M.Şəfinin əsərlərinin tərcümələridirlər.

Y.Mundhenk azərbaycanlı alimlə razılaşmışdır və belə bir cəhəti qabardır ki, - "Bəs bu cür bədbin adam öz şən və nikbin müəlliminə necə əbədi abidə qoya bilərdi?" Y.Mundhenk yadından çıxarıır ki, orijinal yaradıcılıqla məşgul olan sənətkarla tərcüməçi arasında böyük fərq mövcuddur: əgər şair bilavasitə öz dünyagörüşünü və dünyaduyumunu əks etdirirsə, tərcüməçi tərcümə etdiyi şəxsin roluna girir, onun dünyaduyumunu ifadə edir.

Belə isə niyə ədəbi tənqidçilər F. fon Bodenstedti də, M.Şəfini də parodiya obyektinə çevirdilər? – deyə tədqiqatçı soruşur.

Bu halda görəsən M.Rəfili "Die Lieder"dəki bu şeiri necə adlandırırdı:

Allah günüşi parlatdı,  
Bütün dünyaya yaydı;  
O gülləri açdırdı,  
Bütün çölü-çəməni bürüdü.  
O dağları yaratdı,  
Ellərin başına ucaltdı,-  
Küləkləri əsdirdi və coşdurdu,  
Çoxsahəli həyat yaratdı.  
O quşlara qanad verdi,  
Dənizə öz piçiltisini verdi,

Mənə o, nəğmələr bəxş etdi,  
Dinləməyə sizə qulaq verdi

Mən sizə deyirəm,  
Allah heç kəsə ki, inanmir,  
Nifrat allahsızlıqdır,  
Məhəbbət isə Allahdandır!»

Hər kəs öz bildiyini edər,

Mən xoşuma gələni vəsf edirəm,  
Və dünyada olanlar,  
Onlardan imkan daxilində,  
Bəhrələndiyim qədər.  
Keçmişə gəlinçə,

Gott hieß die Sonne glühen  
Und leuchten durch alle Welt;  
Er hieß die Rose blühen.  
Auf duftigem Blumenfeld.  
Er hieß die Berge sich türmen  
Und über die Lande erheben-  
Liess Winde wehen und  
stürmen,  
Schuf vielgestaltiges Leben.  
Er gab den Vögeln Gefieder,  
Dem Meer sein ewiges  
Rauschen;  
Mir gab er sinnige Lieder,  
Euch Ohren, ihnen zu  
lauschen.

Ich sage auch dass  
Gott fern solchem Getriebe!  
Ungöttlich ist der Hass!  
Ungöttlich nur die Liebe! (13,  
s. 75).

«Ein jeder tu nach seiner  
Weise.

Ich singe nur, was mir gefällt,

Und davon gibt es in der Welt,  
Soviell, dass ich mich allezeit.  
Von dieser Fülle nähren kann  
Und füglich die  
Vergangenheit,

Onun təsirindən qaca bilincə  
və ya  
Əlbət ki, bəylər var,  
Həqiqəti deyirlər,  
Amma çoxları bu sağlam,

Mədədən yan keçirlər.  
Bu dünyada yoxdur heç bir  
ədalət, böyükdən əziyyət  
çəkir-kiçiklər.  
Görəsən ilahi necə olardı,  
Dünyada ədalət zəfər  
çalsayıdı!  
və ya  
Əgər bütün bunlar baş  
verərsə  
De görüm möcüzə nədir?

Bu da çox ibrətamızdır.

Müdrik qüvvətlinin mərhəmətindən faydalanan,  
Amma qüvvətli müdrikin nəsihətindən faydalananmaz.  
Der Weise kann des Mächtigen Gunst entbehren,  
Doch nicht der Mächtige des Weisen Lehren (s. 76).

Bu problemin şərhində daha düzgün və elmi cəhətdən  
əsaslandırılmış mövqə tutan M.Rəfil M.Şəfini hakim sinfə  
qarşı amansız mübarizədə zəhmətkeş kütlələrin trubaduru  
hesab edir (13, s. 76).

O, belə hesab edir ki, əgər şərab və sevgi, öz aləminə  
çəkilmək, dünya problemlərindən kənardə qalmaq, onlardan  
imtina optimizmdirse, onda M.Şəfinin xidmətini danmaq  
olmaz.

Mit ihrem Glanz entbehren  
kann.

Wohl gibt es Fürsten,  
Die nach Wahrheit dürsten,  
Doch wenigen ward ein so  
gesunder Magen,  
Sie zu vertragen.

Zu ungleich ist's in dieser  
Welt, Das Kleine muss vom  
Großen leiden-  
Wie wäre alles wohlbestellt,  
Wenn Gleichheit herrschte  
zwischen beiden!

Und wenn das alles ist  
geschehn,  
Ruft mich-das Wunder möcht  
ich sehn!

M.Rəfilinin M.Şəfiyə verdiyi xarakteristikani Y.Mundhenk əsassız sayır. Onun fikrincə, F. fon Bodenstedt heç də bədbin olmayıb (Bax: «Tausend», II, s. 144, 147 və 137, 138).

«İndi F. fon Bodenstedtdən yazır və etiraf edir ki, “o, Tiflisə geləndə çox ağır günləri olub, xəstə yatıb, maddi çatınlık çəkib. Onun əsas naşiri Deker maddi sixıntılarla bağlı şikayətlərinə demək olar ki, həmişə o saat baxaraq körnək edib, lakin xəstəliyinə görə ailəsi maddi cəhətdən sixıntı çəkib” (13, s. 76) - deyə onun avtobiografisi Ludviq Frenkel “Allgemeine Deutsche Biographie”də yazırıdı. Ancaq ailəsi, dostları, kral, zadəgan və burjua əhatəsi onu F. fon Bodenstedt kimi yox, başqa cür tanıyırdı: müsahib, şəhər-ruhiyyəli, yeni-yeni ideyalar irəli sürən, bir sözlə, qüssə-kədərə az, amma lirikaya çox önem verən adam kimi hər yerdə, lap ömrünün son gününə qədər sevilən və zəhmətkeş adam kimi. O, Şopenhaueri antipodu hesab edirdi. F. fon Bodenstedt, Münhenda hər yerdə öz cazibədarlığı ilə, xüsusilə, qadınlar tərəfindən yaxşı qarşılanırıdı. “Hamı etiraf edir ki, onun öz xatırələri xəzinəsindən danışdıqlarına, azacıq laqqırtısına qulaq asmaqdan ləzzət alırdı” (13, s. 78).

F. fon Bodenstedtin siyasi və dini görüşləri tədqiq olunmayıb və çox güman ki, bundan sonra da olmayacağı. Ehtiyatlı neytrallıq ona daha yaxın idi, daimi və sabit siyasi və dini inamı yox idi. Hər iki baxımdan öz zamanı anlamında liberal idi. Zundermayer F. fon Bodenstedtin materialist görüşlərindən və dini xidmətlərindən danışır.

R.Mayer “XIX əsr ədəbiyyat tarixi”ndə (1900) yazır: “F. fon Bodenstedt orta mövqeli liberal olub, gəncliyində Kurhessendə şərqdəki düşüncəyə qarşı güclü etiraz edib, heç bir siyasi mövqeyi olmayan və Rusiyaya çox dərin rəğbat bəsləyən, siyasi mənada şair olmadısa da, bu, onun ən kiçik günahı idi. Öz varlığı ilə hiss edirdi, bu da siyasi məsələlərdən deyil, onun dünyani dərk etməsi ilə bağlı idi: şəhərat təsdiqi mövqeyindən çıxış edir, bununla da bütün

zamanın əsas istiqamətində Lotse və Mentsel, Fraytaq və Jordanla eyni mövqedə olub, ən yaxşı cəhətləri Mirzə Şəfiyə şamil etmişdi və o bu əqidəni daha geniş yayarkən güclü olurdu, bunula da reyxə qarşı hərəket edirdi (s. 505). Bu cür obrazı yaratmaq üçün F.fon Bodenstedt alman münasibətlərini nə qədər dərindən bilməli idi".

Aşağıdakı şeirdə gürcü Susaninin adı çəkilir. Y.Mundhenk öz əsərinin 64-cü səhifəsində sual verir ki, görəsən M.Rəfili verdiyi nümunədən başqa yerdə ondan bir şey tapıbmı?

Şeir belədir:

Uca boylu, harmonik bədən, məndən niyə qaçırsan,  
Canım, gözümün nuru, hər ikimiz nədən qüssəliyik?  
Mənə qadağan etmə, ey şeyx, sizin ürəyinizə valeh olmağı!

Nədən bilirsən ki, aşağıın gözlərindən yan keçər?  
Qarşımdan keçəndə, məni məhv edirsən,  
Ay üstündə çıxan günəş kimi öz alovunun şöləsinin gücüylə.

Bədənin gözəlliyini qısqanchıqla qoruyur,  
Nə zaman mənim qısa qolum səni qucaqlar?  
Odur ki, Vazehin səsi onun nəğmə və şeirlərində də şirindir,  
Aşağıın səsi səndən danışır, sənin kəhraba ağızından.

Nə qədər göydə və qızıl planetlər,  
Ürəyimə sənin qadın ovqatın necə yara vurur,  
Sən göydə alovdan yanın ulduzlardan deyiilsən,  
Amma şərabdan qızarmış gözlərim sənə yönəlib.  
Sən mələksən, sən hüsnən, ya günəşsən, ya da ay,  
Aç bədənini, göstər özünü, işıq, incə və harmonik!  
Alnındaki saçın gözəl və şirindir.

Sevgilini sən çox qoruyursan, Susani!  
Boynuna, gərdəninə atlas davam gətirər.  
Sən gözlərinlə məni ölümə məhkum edərsən.  
Sənin bir sözünlə İsa yenidən dirilər.  
Sənə baxdıqca zəkası işığa bürünər  
Bütün fikirləri sən birdən onda tərpədərsən, Susani!

Hər gün günəş çıxır, sənə əyilir.  
Səhər bağa gedirsən, bütün çinarlar titrər.  
Qönçə ağzin açılınca həsəd aparır,  
Sevirəm səni, gaur qızı (kafir)  
Düzdür, sən məni Allahdan almışan Susani.

Hoch an Wuchs, harmonischen Leibes gehst du vor  
meinem Blick (so!).

Mein Herz und meine Tränen, worüber grämen wir beide  
uns?

Verbiete mir nicht, o Scheich, das Entzücken ihres  
Antlitzes zu sehen!

Woher weißt du, was an dem ewigen Blick des Sängers  
vorübergehen kann?

O du, die du vor mir vorübergehst, du vernichtest mich  
Wie die Sonne, die über dem Mond aufgeht in den  
heftigen Strahlen des Feuers.

Wenn dein Leib deine Schönheit so eifersüchtig hütet,  
Wann wird mein kurzer Arm dich bebend umfassen?

Deshalb ist Vasechs Stimme so süß in seinen Liedern  
und Versen,

Dass die Stimme des Sängers von dir spricht, von deinem  
süßen Rubinenmund.

Wieviel Fixsterne am Himmel und goldene Planeten,  
Soviel Wunden haben meinem Herzen deine weiblichen  
Launen geschlaget

Du bist kein Stern, nicht einer von denen, die am Himmel  
von Feuer entzündet sind,

Aber meine Augen, trinken vom Wein, sind nur auf dich gerichtet.

Du bist ein Engel, aber dein Antlitz, bald ist es Sonne, bald Mond.

Ich bin trunken von dir, doch das Trinkglas ist mir jetzt verboten.

Zeige dich ohne Hülle, licht, zart und harmonisch!

Wie ist die Haarsträhne auf deiner Stirn schön und lieblich!

Den Verliebten hast du in große' Verlockung gestürt, o Susani!

Deinem Wuchs, deinem Bau kann nur Atlas standhalten.

Du kannst die Todesstrafe über mich verhängen allein durch die Bewegung deiner Augen.

Auf dein Wort wird Christus noch einmal auferstehen.

Und in dem, der auf dich blickt, verglüht das Licht des Verstandes.

Alle Gedanken hast du auf einmal ih ihm hinweggefegt, Susani.

Jeden Tag geht die Sonne auf, verneigt sich vor dir.

Du gehst morgens in den Garten-und die ganze Pappel erbebt.

Die Knospe, dein Mündchen erblickend, brennt vor Neid.

Ich liebe dich, Tochter des Giaurs (Ungläubigen). (s. 80)

Der hat recht, der sagt, dass du mich von Allah abgezogen hast, Susani.

#### **IV.3. Y. Mundhenkin gəldiyi nəticələr**

Bələliklə, Y. Mundhenk belə bir nəticəyə gəlir ki, M.Şəfinin ən yaxşı tərcüməyi-hali F. fon Bodenstedt və A.Berje tərəfindən yazılmışdır. Qeyd edək ki, A.Berje bir alim kimi üzə çıxardığı və təhlil etdiyi faktlarda Tiflisin Şeyxülislamına əsaslanır. F. fon Bodenstedt isə təəssüflənir ki, öz müəllimi haqqında az bibliografik məlumat toplayıb. Bununla yanaşı, onun

verdiyi məlumatları nə Y.R.Yenikolopov, nə də M.Rəfili inkar edir və nə də yenilərini əlavə edirlər. Yalnız Ə.Seyidzadə Bodenstedtin dediklörünü bir qədər tamamlayır. Bu baxımdan M.F.Axundovun və Nəcinin qeydləri və ya topluları çox əhəmiyyətlidir. Onlar sübut edirlər ki, M.Şəfi ruhanilərə qarşı həqiqətən mübarizə aparılmış. Qalan faktlar o qədər də əhəmiyyətli deyil. Y.Mundhenkin fikrincə əsas məsələ Azərbaycan mənbələrində M.Şəfinin yaradıcılığı və həyat yolu ilə bağlı köklü məlumatların olmamasıdır. M.Şəfi Azərbaycanda hər halda şair və mütəfəkkir kimi tanınmır. Vəfatından sonra isə tamam unudulub. Halbuki, Azərbaycan ədəbiyyatı o dövrdə inkişaf etmişdi. M.P.Vaqif, M.V.Vidadi və M.F.Axundov kimi ədiblər Azərbaycanda kifayət qədər tədqiq olunmuşdu (13, s. 84).

F. fon Bodenstedtin plagiarluğunu M.Rəfili onun maddi çətinlikləri ilə əlaqələndirir. L.Frenkeldən gətirdiyi sitatla göstərir ki, hətta bu etiraflardan sonra da onun maddi vəziyyəti yaxşılaşmışdır. Ə.Seyidzadə F.fon Bodenstedti Azərbaycan şairini düşmən – böhtançı mövqe tutmaqdə suçlayır.

F.fon Bodenstedt gənclik çağlarında «Nəğmələr»i M.Şəfinin adına çıxmak və bununla da guya yalana yol verməklə müəlliminin (Mirzə Şəfinin - F.V.) onda oyadığı təəssüratla, onu əzəmətli görmək istəyi ilə izah edir. Visbadendə Semevski ilə səhbətində o bildirir ki, öz dövrü ilə bağlı tənqid fikirlərini şərq müdriklərinin adı ilə ifadə etmək istəyib, çünki senzura o zaman düz sözə yol verməzdi (əcəb məntiqdir - F.V.). L.Frenkel başqa şərhçilərdən fərqli olaraq F. fon Bodenstedtin həqiqi yalanının üstünü açır və M.Şəfi nəğmələrində nə məmurlara, nə də vətənin siyasi dairələrinə qarşı heç bir şey olmadığını xüsuslu nəzərə çarpdırır. Əks mövqedə dayanan və şeirlərin F. fon Bodenstedtə məxsus olduğunu iddia edən K.Zundermayer isə M.Şəfi adından M.Yusifə olan hücumunun arxasında Bodenstedtin Viktor fon Şeffelə hücumu olduğunu deyir. Şübhəsiz ki, F. fon Bodenstedt M.Şəfinin əsərlərini öz adına çıxmasına haqq qazandırmaq olmaz, lakin psixoloji cəhətdən onu başa düşmək mümkündür:

Azərbaycan şairinin son dərəcə qısa müddət ərzində ümumavropa şöhrəti qazanması, şeirlərinin dillər əzberi olması F. fon Bodenştedti sadəcə tərcüməçi statusundan imtinasına, özünü nəgmələrin yaradıcısı kimi qələmə verməyə sövq etmişdi.

Mirzə Şəfinin şeirlərini öz adına çıxmaqla F. fon Bodenştedtin pis vəziyyətə düşməsini, onun əsasən "Die Lieder"ə görə məşhur olduğunu, sonradan isə naxələf çıxdığını çox şövqlə şərh edən, onun sonradan öz ədəbi nəslə tərəfindən məsxərəyə qoyulduğunu ön plana çəkən Azərbaycan ədəbiyatşunaslarını Y.Mundhenk qınaq obyektiñə çevirir. O, iddia edir ki, guya X.Abovyan M.Şəfi ilə F. fon Bodenştedt arasında vasitəciliq edib. Elə məsələnin kökü də burdadır. F. fon Bodenştedt Tiflisdə erməni Tumanovun evində qalıb. Berje də fransız, ermənilərin mənəvi dostu, əlbəttə ki, arğac ermənilərindən keçib.

F. fon Bodenştedt sonralar bəyan edib ki, topluda yalnız bir şeir "Molla şərab təmizdir" M.Şəfinindir. Ə.Seyidzadə isə həmin əsərin Füzuliya aid olduğunu iddia edir. Mirzə Şəfinin F. fon Bodenştedtə şeirlər bağışlamasını bağışlamasına Y.Mundhenk inanmır, tədqiqat aparılmasını arzulayır (biz də onu istəyirik - F.V.). Bəs F. fon Bodenştedtin "Tausend"-də yazdığı necə olsun və sonra "saralmış vərəqlərindən" danişdığını nə deyək? Onların taleyi bu güñə kimi məlum deyil.

F. fon Bodenştedtin bədahətən deyilmiş şeirləri olduğu kimi köçürməsini inandırıcı saymayan Y.Mundhenk onun az bir müddətdə fars (Y.R.Yenikolopov belə deyir) və Azərbaycan dilini öyrənə bilməsini necə yozur, görəsən?

Qeyd etdiyimiz kimi, Ə.Seyidzadə vaxtı ilə Mirzə Şəfinin nəgmələrini çap eləməyi və etmişdi, amma vədina xilaf çıxdı. Mənşəi M.Şəfinin şeirlərini 3 qrupa bölmək olar (təəssüf ki, azərbaycanlı müəlliflərdən də heç biri buna cəhd göstərməyiblər).

a) F. fon Bodenştedtin çap etdirdikləri ("Tausend"-dəki tam deyil), amma sonralar çap olunan "Die Lieder"in tam

cynidir. Nachlass-dakı şeirlər isə sözsüz F. fon Bodenştedtin öz məhsullarıdır (sübut? - F.V.).

b) A.Berjenin verdiyi iki şeir;  
c) M.Rəfilinin misal gətirdiyi, Luqovskinin Mirzə Şəfinin Azərbaycan dilindəki şeirlərindən tərcümələri. Güman ki, bunlar Nacidən götürülüb.

M.Rəfili və Ə.Seyidzadə onları yüksək qiymətləndirirlər. Təəssüf olsun ki, bu güñə qədər M. Şəfi şeirlərinin Avropa oxucuları arasında tez bir zaman ərzində geniş şöhrət tapmasının səbəbləri hələ hərtərəfli şəkildə araşdırılmamışdır. Şübhəsiz ki, bu baxımdan M. Şəfi yaradıcılığının yüksək bədii-estetik keyfiyyətləri ilə yanaşı Qərbdə Yaxın Şərq düşüncə tərzi ilə, dünyagörüşü ilə, yüksək mənəvi-əxlaqi dəyərləri ilə dərinindən tanış olmaq tələbi də mühüm rol oynamışdır. M.Şəfinin şeirlərini alman oxucularına təqdim etməklə Qərb bədii-estetik fikrində Qöte ilə başlayan bir meyli uğurlu davam etdirmişdi. Bu əsərlər Hafizin ırsinə, Qötenin Şərq şeirlərinə, Rüker, Daumer, Platen və Şakenin tərcümələrinə oxşayırdı, Bodenştedtə Haynenin təsirindən bəhs edilirdi, sonralar geniş yayılan Şeffel və Qaybelin şeirlərinə bənzədirildilər. F. fon Bodenştedt M.Şəfi ilə bağlı illüziyanı aradan götürən kimi onlar fikirlərindən tamam döndülər (Mas. Fritz Mauthrie yazırıdı: o fars din xadimlərinin qəzəbli düşmənidir, evdə o "meşsandır". L.Frenkeldən götürülüb).

F. fon Bodenştadtı mərhəmətli və rahat qəlblə adam olmaqla yanaşı, yaltaqlığını göstərir və gündəlik qayğılardan üz çevirən adam kimi təsvir edir (13; s. 87).

"Die Lieder"-in qəzəl deyim tərzinə uyğun və digər motivlərdə yazılılığı heç bir şübhə doğurmur. Onların poetik obrazı XIX əsrin ortaları üçün tam avropasayağıdır, onlar hər bir avropalı oxucuya çatır. Saysız söz oyunu və qafiyələr nəinki Avropa analogiyasına uyğundur, hətta şərqliyə aydın olmur. Həqiqi şərqçilik yoxdur (Burda Y.Mundhenk çox səhv edir - F.V.). Amma ruh alman ruhudur. Bəzi adları və işarələri çıxmaqla şeirlər almanın etimadını qazanır, xüsusilə zahiri səslənməsinə görə (13, s. 87). Bu sitatdan göründüyü kimi

Y.Mundhenk nə dil, nə üslub, nə də ədəbiyyatşunaslıq baxımından heç bir araşdırma aparmadan M.Şəfinin müəllifliyini şübhə altına almış, onun əsərlərini F. fon Bodenstedtin adına çıxmışdır.

İkinci qrup şeirlərindən A.Berjenin təqdim etdiyi bədii nümunələri başa düşmək üçün şərqsünas olmaq lazımdır. Bu şeirlər həm bədii keyfiyyətlərinə, həm də fəlsəfi növlərinə görə „Lieder“dən çox kənara çıxır. Zuqovskinin tərcüməsində verilmiş şeirlər kifayət qədər bəsittirlər. Ruhu və insan hissələrinin ifadəsi baxımından Avropa poeziyasında geniş yayılmış elegiya janrında yazılmış şeirləri xatırlatsalar da, hiss olunur ki, bu nümunələri Şərqdən xəbəri olan şəxs yazmış, şərqsayağı məhəbbəti ifadə etmişdir. Bu iki şeir qrupunu bir adamın adına yazmaqdan əvvəl yaxşıca fikirləşmək lazımdır, ancaq „Die Lieder“in müəllifi ilə qəti eyniləşdirmək olmaz. Əgər A.Berje və M.Rəfilinin verdiyi şeirləri həqiqətən M.Şəfi yazıbsa (hər halda buna şübhə etməyə əsas yoxdur), onda onlar «Nəğmələr»in Mirzə Şəfi tərəfindən yazılıması və F. fon Bodenstedtin yalnız tərcüməçi funksiyalarını yerinə yetirməsi ilə bağlı Azərbaycan ədəbiyyatşunaslarının iddiaları əleyhinə tutarlı eks arqumentdir. Digər tərəfdən „Die Lieder“in F. fon Bodenstedtin bütün poetik əsərləri ilə forma və məzmun yaxınlığı o qədərdir ki, M.Rəfilinin onları üz-üzə qoymaq cəhdlərini kənara atmağa, götür-qoy eləməyə dəyər. Üslubuna və məzmununa görə „Die Lieder“ Bodenstedtindir. Poetik və psixoloji cəhətdən ola bilməz ki, onları digər iki qrup şeirlərin müəllifinin ayağına yazasan (13, s. 88).

Dünya ədəbiyyatında şərəfli yer tutmaq niyyətində olan kiçik xalqın klassiklərinə yeni və həmçinin ideoloji cəhətdən sərbəst, azad düşüncəli daha bir klassik əlavə etmək arzusuna ənənəvi qavramanın şisirdilmiş faktik materialı baxımundan başa düşmək olar. Ədəbiyyatşunaslarımız bu ittihama layiqli cavab verməlidirlər.

Ə.Seyidzadənin F. fon Bodenstedti intriqaçı kimi təqdim etməsi M.Şəfi ilə Axundov arasını vurmağa cəhd edən şəxs kimi qələmə verməsinə əlavə, öz milli xəstəliyi ilə XIX əsr alman şairinə qarşı şəxsi düşmənciliyə qaldırmağa alim necə də qabildir?!

“Nachlass”da Feth Ali adlı şeir belədir.  
Fətəli bir möcüzə uşaq idi,  
Çox nadir qabiliyyətli,  
Uşaqkən çox yetişmiş və hazır,  
Başqaları yaşlaşanda belə olmur.  
O heç axmaqlıq etməz,  
Həmişə çox dərrakəli olurdu,  
Uşaqkən ruhu oyanmış,  
Onun böyük adam olacağına,  
Ancaq ümidi lər boş keçdi,  
Fətəli zamanını yaşadı,  
Düz qoca ikən məzaradək,  
Ümid dolu bir gənc kimi.  
Soruşanda Mirzə Şəfi dedi,  
Onun tarixlə bağlı dedikləri,

Feth-Ali war ein Wunderknabe,  
Begabt mit mancher seltenen Gabe,  
So reif und fertig schon als Kind,  
Wie andere kaum im Alter sind.  
Nie macht er einen dummen Streich,  
Blieb altklug ernst sich immer gleich,  
Und da so früh sein Geist sich löste,  
Erhoffte man von ihm das Größte.  
Doch alles Hoffen war vergebens.  
Feth-Ali blieb Zeit seines Lebens,  
Bis man als Greis ihn trug zu Grabe,  
Ein hoffnungsvoller Wunderknabe.  
Mirza Schaffy sprach auf die Frage,  
Was er zu der Geschichte sage:

Gənc möcüzələri uşaqlar anarlar,  
Onları qocalanda heç vaxt  
tərifləmirlər,  
Payızda ağac bar verməz,  
  
Əgər yazda yerə əkməsən,  
Yerdə möcüze uşaq heç vaxt,  
  
Əsl kişiyyə çevrilə bilməz. (13; s.  
89)

Şeir açıq-aydın tendensiyali xarakterə malikdir və çağdaş Azərbaycan ədəbiyyatı qarşısında misli görünməmiş xidmətləri olan M.F. Axundovun şəxssində bütün Azərbaycan ədəbiyyatını aşağılamaq istəyi nəzərə çarpir. Ə.Seyidzadə bir növ bunu hiss etməmiş və sözü sonda M.Şəfiyə verməklə problemi daha da kəskinləşdirmişdir.

Bununla yanaşı şeirin identifikasiyası ilə bağlı bir sıra ziddiyyətli məqamlar nəzərə çarpir. Hər şeydən əvvəl M.Şəfi 1852-ci ildə, Axundovdan 26 il əvvəl vəfat edib. Necə olur ki, ölü diri haqqında danışır? «Tausend»də M.F.Axundovun iştirakından yazılır. 1853-cü ildə M.F.Axundov komediyanın nəşrinin aşağı seviyyəli olması ilə bağlı öz fikirlərini deyib, rus hökümlətini tərifləyib, 1870-ci ildə A.Berje M.F.Axundovun M.Şəfini qoruduğunu deyib, amma Axundovun öz sözləri verilmir.

Bu şeir «Nachlass»ın I nəşrində (1874) yoxdur, II nəşrdən başlayaraq (1875) bütün sonraki nəşrlərdə çap olunub.

1870-ci ildə Axundovun 2 komediyası fransızcaya tərcümə olunub. Bu o demək deyil ki, onu bütün Avropa oxuyurdı.

F. fon Bodenstedtin yazılarında Axundova nifretindən iz yoxdur. O Axundovun adını "Tausend"də (II Band) yalnız bir

Man röhmt die jungen  
Wunderkinder,  
Doch, altern sie, röhmt  
man sie minder  
Im Herbst kann keine  
Früchte tragen,  
Was nicht im Frühling  
ausgeschlagen.  
  
Nie wird ein Wunder-  
kind auf Erden,  
Zu einem richtigen  
Manne werden.

dəfə çekir.<sup>1</sup> Burada da müəllisin Azərbaycan dramaturquna münasibəti – nifrəti yaxud rəğbəti öz əksini tapmamışdır. A.Berje Axundovu çox tərifləyir. 1840-ci ildə M.Şəfini öz davamçısı kimi Tiflisə müəllim təklif edir (Tanımasayıdı edərdim? Görəsen yazılı zəmanət varmı? - F.V.).

Y.Mundhenk mübahisə edir ki, şeirlərdəki Fətəli həmin Mirzə Fətəli Axundovdurmu?

a) şair kitabı çap edəndə M.F.Axundov hələ sağ idi, yalnız "Nachlass"ın II nəşrindən sonra vəfat edib. M.F.Axundovun ölüm tarixini Mundhenk 47-ci səhifədə 1872-ci il, 59-cu və 92-ci səhifələrdə isə 1878-ci il göstərir. Şeiri çap olunanda hələ o, cavan olub. Almaniyada Fətəli deyəndə heç də hamı M.F.Axundovu düşünmür, həm də anaxroni "Vunderkind" sözü Fətəliyə aid deyil. Tanımadığı adamı F. fon Bodenstedt lağla qoyardımı? (bunların hamısı ritorikadır. Axı M.Şəfini Axundov təklif etmişdi, yəqin ki, M.Şəfi F. fon Bodenstedtə ondan çox danışıb).

F. fon Bodenstedt "Nachlass"ı alman oxucuları, eləcə də, əvropalılar üçün yazmışdı.

Dünyasını dəyişmiş alman şairinə bu cür böhtan yaraşır mı? Müəllimi F. fon Bodenstedti sevirdi, M.F.Axundov qəbul edirdi, heç kəsə bir damla ziyan verməyən şairi belə

<sup>1</sup> Y.Mundhenk yazar: Axundov haqqında F. fon Bodenstedtə bu vahid xatırlamani, mən 1865-ci il nəşrində "Şərqdə Qadınlar" fəsliндə tapdim. Orda belə deyilir: "Tatar komediya yanan M.F.Axundov Tiflisdə qəhrəmanlarının birinə belə deyir: onlarda hökm sürən çoxarvadlılıq fransızlarda hökm sürən çoxkişilikdən o qədər də pis deyil, çoxarvadlılıq o deməkdir ki, kişi öz arvadından doymur, çoxkişiliklilik isə o deməkdir ki, arvad öz kişisindən doymur. Birinci adət bizdə, ikincisi isə sizdə hökm sürür." Bd. II. S.174. Bunun birinci olub-olmadığını Y.Mundhenk nəsrda (1849/50) yoxlaya bilmir. F. fon Bodenstedt Tiflisdə olanda M.F.Axundovun 31-33 yaşı olub. "Tausend"ın birinci nəşrində 37-39. O zaman onun komediya ustası kimi məşhur olması, mənim biliyimə síğışır. 1865-ci ildə hər halda F.fon Bodenstedt onu tanıydı və onun əsərlərini oxuyub (fransızca və ya azərbaycanca?). A.Berje onu 1868-ci ildə öz "Dichtungen Transkaukasischer Sänger" əsərinə daxil edir və 1970-ci ildə "Zeitschrift"dəki məqaləsində yenidən onun adını çəkir (13, s. 91-92).

təhqir etmək olarmı? Y. Mundhenk öz kitabını bu sözlərlə bitirir. Biz də əlavə edərək deyirik: qoy ədalət zəfər çalsın.

**Die Lieder des Mirza Schaffy**  
 («Mirzə Şəfi nəğmələri»nin nəşr illəri)

1-ci nəşri	1851
2	1853
3	1854
4	1856
5	1857
6	1859
7-8	1860
9-10	1861
11-12	1862
13	1863
14	1864
15-16	1865
17	1866
18-20	1867
21-26	1868
27-29	1869
30-31	1870
32-38	1871
39-43	1872
44-47	1873
48-49-49 <sup>a</sup>	1874
49 <sup>b</sup> , 49 <sup>c</sup>	1875
50-yubiley	1875
51-52	1875
53-64	1876
65-71	1877
72-81	1878
82-89	1879
90-96	1880
97-102	1881
103-108	1882

109-112	1883
113-116	1884
117-120	1885
121-122	1886
123-126	1887
127-129	1888
130-132	1889
133-136	1890
137	1891
138-142	1892
143-145	1893

Bu cədvəl çap olunub: F. von Bodenstedt. Ein Dichterleben in seinen Briefen 1850-1892, gewidmet der treuen Mathilda. Bodenstedt. Berlin, 1893.

## V. YEKUN NƏTİCƏ

Mirzə Şəfi problemi artıq 150 ildən bəridir ki, ədəbiyyatşünaslığımızı düşündürən, həllini tələb edən, lakin təəssüf ki, bu gün də birmənalı şəkildə götürülməmiş mövzularındandır. Bu Azərbaycan şairi haqqında ilk dəfə öz şagirdi alman mənşəli F. fon Bobenstedt «Şərqdə min bir gün» kitabında geniş məlumat vermişdir (1850).

Bu kitabda F. fon Bodenstedt öz müəllimi barəsində kifayət qədər geniş danışmış, onun onlarla şeirini alman dilinə çevirərək çap etdirmişdir. M.Şəfinin Gəncədə 1792-ci ildə anadan olduğunu və 1852-ci ildə vəfat etdiyini göstərən digər alman tədqiqatçısı Y.Mundhenk isə Böyük Sovet Ensiklopediyasına əsaslanaraq yazır: «Bu mənbə səhvən onun 1805-ci ildə doğulduğunu göstərir».

M.Şəfi əvvəlcə Gəncədə xəttatlıq etmiş, sonra isə M.F.Axundovun köməyilə Tiflis dairə məktəbinə müəllim vəzifəsinə işə götürülmüşdür.

1870-ci ildə «Zeitschrift der deutschen Morgenländischen Gesellschaft»-in 24-cü cildində rus dövlət müşaviri A.Berje bir məqalə çap etdirir və bu yazıda heç kəsin Tiflisdə M.Şəfi adında şair tanımadığını yazar.

F. fon Bodenstedt öz müəllimi M.Şəfini fiziki görünüşündə tutmuş daxili aləminə qədər ətraflı təsvir edir. Ancaq şairin avtobioqrafiyası haqqında F. fon Bodenstedt dolğun məlumat əldə edə bilməyib və bu barədə şairin özündən soruşmaq fürsətini əldən verib.

Lakin A.Berje, H.Vamberi və H.Brugş öz yazılarında dünyaya elan edəndən sonrakı «Tiflisdə bu adda şair tanımlırlar» F.fon Bobenstedt əvvəlki fikirlərindən dönür və M.Şəfinin müəllifliyini danır.

Bir sıra Azərbaycan ədəbiyyatşunasları M.Şəfinin həyatı, yaradıcılığı, habelə onun əsərlərinin alman dilinə tərcümələrinin taleyi ilə bağlı tədqiqatlar aparmış, elmi əsərlər çap etdirmişlər. Onların içərisində M.Rəfili, Y.Yenikolopov, Ə.Sadiqzadə, A.Bayramov və başqalarının adını çəkmək olar.

F. fon Bodenstedt M.Şəfinin məhəbbətini çox orijinal bir şəkildə təsvir edir. O, şairin sevgisi haqqında səmimi cavab alır. M.Şəfinin Hafizi, Füzulini dərindən bildiyini yazan F. fon Bodenstedt Züleyxanın şəninə təşkil olunmuş şeir deyişməsində müəlliminin qalib çıxmاسını böyük heyranlıqla təsvir edir. Ancaq Züleyxanı götürüb qaçanda Avar xanı Əhmədin adamları erməni Akimin xəyanəti nəticəsində yolda M.Şəfigili (M.Şəfi, Züleyxa, Fatma, Akim) yaxalayırlar, qızları geri qaytarırlar, M.Şəfiyə isə ayaqlarına vurulan zərbələrlə işğancə verirlər. Şəfi «Müdriklik divanı»nda (Divan der Weisheit) deyişmələr təşkil edir, oxuduğu şeirlərin linquistik və semantik təhlilini verirdi. M.Şəfinin divanında digər almanın, iranlıların və hətta bir dəfə A.A.Bakıxanov da iştirak ediblər.

M.Şəfinin dünya, Şərq və Qərb xalqları barəsində fikirlərlə tanışlıq göstərir ki, şairin dünyagörüşü gerçəkliyi eks etdirir.

Onun bayram əhval-ruhiyyəsilə bağlı şeirləri də F. fon Bodenstedtin tərcüməsində çox ritmik səslənir. Özü də şərq üslubunda yazar şairin şeirlərində şərab, sevgi və gül daima vəsf olunur. Daha sonra F. fon Bodenstedt öz müəlliminin müsərləri haqqında (A.A.Bakıxanov M.F.Axundov və s.) ürəkdołusu müsbət fikirlər söyləyir. Eçmiadzindən qayıtdıqdan sonra M.Şəfi ona «Müdrikliyin açarı» (Schlüssel zur Weisheit) adlı şeir yazılmış bir bağlama verir. Bu bağlamada şairin F. fon Bodenstedt səfərdə olarkən yazdığı şeirlər toplanmışdır.

F. fon Bodenstedt öz müəllimi M.Şəfinin fəlsəfi-dini görüşlərini kifayət qədər ətraflı təsvir edir. Bu zaman o, Şərqiñ müdrik dəhilərindən sitat gətirir. M.Şəfi haqqında F. fon Bodenstedtin bu kitabında yazdıqları onun sonrakı «etirafları» ilə ziddiyət təşkil edir. O, yazdı ki, M.Şəfinin şeirləri Tiflisdə dillər əzbəri idi (11, s. 48). Onun müdrik kəlamlarından danışan F. fon Bodenstedt M.Şəfiyə saatlarla qulaq asmaqdan yorulmadığını da dilə gətirir.

Bu tədqiqat M.Şəfi və F. fon Bodenstedt əlaqələrinin təhlilinə həsr olunub. İndiyə qədər elmi ədəbiyyatda F. fon Bodenstedt plagiar kimi qələmə verilir. Xüsusilə, bu bizim ötənəsrki ədəbiyyatşunaslarımız üçün səciyyəvidir. Ancaq biz bir məsələni unutmamalıyıq ki, M.Şəfinin şair, şəxsiyyət, pedaqoq kimi tanınmasında, onun dünyagörüşünün və fəlsəfi baxışlarının müəyyənləşməsində ən mükəmməl mənbə elə F. fon Bodenstedtin əsərləri olmuşdur. Biz bu həqiqəti inkar edə bilmərik.

Fikrimizcə, M.Şəfi və F. fon Bodenstedt əlaqələrini daha dərindən öyrənmək üçün ikincinin arxivini araşdırmaq böyük əhəmiyyətə malikdir. Yalnız bu yolla biz şairin öz tələbəsinə ərmağan etdiyi «Müdrikliyin açarı» (Schlüssel zur Weisheit) toplusunun olub-olmadığını və bundan sonra M.Şəfinin öz dəsti-xətilə yazdığı şeirləri tapıb üzə çıxarda bilərik. Əslində bu toplunun olması heç bir şübhə doğurmur. Çünkü F. fon Bodenstedt özü də bu barədə yazar.

F. fon Bodenstedt özü-özünə qiymət verəkən qeyd edir ki, o şair kimi pis şairdir. M.Şəfinin isə şeirləri Tiflisdə tatarların (azərbaycanlıların – F.V.) və rusların dillər əzbəri idi. Özü də M.Şəfi şeirlərinin əksəriyyətini bədahətən deyirdi və onların kağıza köçürülməsinin qayğısına qalmırıdı.

F. fon Bodenstedt sonralar yazanda ki, bu şeirlərin yaradıcısı məhz onun özüdür, buna inanmaq olar. Şeirləri şair deyib, onları yazıya köçürməyib, o zaman indiki texnika yox idi ki, onlar ləntə yazılıydı və videoçarxa çəkiləydi. Ona görə də biz F. fon Bodenstedtə minnətdar olmaliyiq ki, bizim itmiş şairimizi özümüzə qaytarıb.

Bizə elə gəlir ki, A.Berje və digərlərinin o cür fikir söyləməsinin bəiskarı erməni Tumanov olmuşdur. Axı, F. fon Bodenstedt özü yazar ki, o erməni Tumanovun evində kirayə qalıb. Elə A.Berje də həmin ermənidən yanlış informasiyanı alıb dünyaya car çəkib ki, bəs, demə, M.Şəfi adında şairin olmasından heç kəsin xəbəri yoxdur.

Nədənsə, bu epizodu tədqiqatçılar nəzərdən qaçırlılar. Digər erməni Akim M.Şəfini və Züleyxanı Avaristanın xanı Əhmədin qoçularına pulla satıb. F. fon Bodenstedt yazar ki, onlar kəndə daxil olanda Əhməd xanın qoçuları guya Akimi tanıyalılar və dəstəni ələ keçiriblər.

Hazırda ermənilər bütün dünyada mədəni və elmi dəyərlərimizə, müsiqimizə və mahnilarımıza göz dikirlər, bizim halalca abidələrimizi öz adlarına çıxırlar. M.Şəfi kimi şairimizin bu şəkildə təqdim olunmasının əsas səbəbkəri ermənilər olub. Həmişə olduğu kimi, bu dəfə də onlar bunu o qədər ustalıqla eləyiblər ki, heç kəs onlardan şübhələnməsin. Biz də əsl dostumuzu oğru hesab edib, həqiqi plagiati görə bilməmişik. Lakin bu versiyani daha dərindən araşdırmaq gələcək tədqiqatçıların məqsəd və vəzifələrini təşkil etməlidir.

## VI. İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Bayramov A. Mirzə Şəfi irsinə dair bəzi qeydlər. "Azərbaycan", 1973, №11.
2. Bayramov A. Klassik irlsimizdən. Bakı, 1975.
3. Bayramov A. Mirzə Şəfi yaradıcılığının bəzi problemləri. Bakı, 1980.
4. F. fon Bodenstedt. Mirzə Şəfi haqqında xatirələr («Şərqdə min bir gün» kitabından). Alman dilindən tərcüməsi və ön söz A.Bayramovundur. Bakı, 1987 (118 s.).
5. S.Şükürov. Qiymətli axtarışların nəticəsi. "Bakı qəzeti", 6.01.1970.
6. Арзуманов В. О западно-восточном диване Мирзы Шафи литовского ученого Ю. Заурвейнаса. «Ədəbiyyat və incəsənət», 12.11.1974. Арзуманов В. Избранная лирика Мирзы Шафи Вазеха. Баку, «Язычы», 1986.
7. Байрамов А. Исследование о Мирза Шафи Вазехе на основе сопоставительного анализа и немецких источников. АКД, Баку, 1978.
8. Большая Советская Энциклопедия. М., 1951
9. Гаджиев А. Песни Мирзы Шафи. Баку, «Язычы», 1988.
10. Сеидзаде А. Мирза Шафи Вазех или Ф. Боденштедт (rus. Bakı, 1940, həmin əsərin Azərbaycan dilində nəşri: Mirzə Şəfi ilə Bodenstedt), Bakı, 1969.
11. Bodenstedt F. fon. Tausend und ein Tag im Orient.I -III, 1.Aufl., Berlin, 1948/50.
12. Bodenstedt F. von. Aus dem Nachlaß des Mirza Schaffy. Berlin, 1874, s. 192.
13. Mundhenk J. Friedrich Bodenstedt und Mirza Schaffy in der aserbaidschanischen Literaturwissenschaft. Hamburg, 1971.
14. Nebentsal L. Sevməyə daha çox əsas var. "Azərbaycan", 1971, № 8.

15. Yohannes Proelss. Das Urbild des Mirza Schaffy. In: "Vom Fels zum Meer". 1892, II, s. 265.
16. Hermann Vambery (1832-1913). Das Türkenvolk in seinen ethnologischen und ethnographischen Beziehungen. Leipzig, 1885.
17. F.Veysalov (Veisälli). Lehrbuch der deutschen Phonetik. Baku, 1989.
18. E.G.Weidenbaum. Kaukasische Erinnerungen an Puschkin. Burada müəllif M.Şəfinin Təbrizdə ziyafrətdə iştirakından danışır. Amma bu həmin adam deyildir (13, s. 51).

FƏXRƏDDİN YADİGAR  
(VEYSƏLLİ)

MIRZƏ ŞƏFI VAZEH  
VƏ BODENŞTEDT:  
YOZMALAR VƏ FAKTLAR

---

Yığılmağa verilib: 22.12.09. Çapa imzalanıb: 11.01.10  
Format 60x84 1/16. F.ç.v. 9,75. Sifariş №188.  
Kağız əla növ. Tiraj 200 nüsxə. Qiyməti müqavilə ilə

---

Ar 2010  
176

70